

*Respublikanın ilk peşəkar milis kadrlarını hazırlayan tədris mərkəzi kimi yaradılmış milis məktəbi zəngin, qaynar və faydalı bir ömür yaşayaraq akademiya səviyyəsinədək yüksəlmiş, öz yetirmələri və böyük elmi-təcrübi nailiyyətləri ilə şöhrət qazanmışdır. İnanıram ki, Polis Akademiyası müstəqil Azərbaycan Respublikası üçün bundan sonra da yüksək peşə hazırlığına malik sağlam və möhkəm əqidəli, milli dövlətçiliyimizə sadıq polis zabitləri yetişdirəcəkdir.*

***Heydər Əliyev,  
Azərbaycan xalqının ümummilli lideri***



*Polis işçiləri xalqla birbaşa təmasda olan insanlardır. Ona görə bu, mənim əsas tələbimdir: həm qətiyyət olmalıdır, çox böyük peşəkarlıq olmalıdır, həm də polis işçiləri özlərini çox mədəni şəkildə aparmalıdırlar. Belə olan halda, siz Azərbaycan xalqının daha da böyük rəğbətini qazanacaqsınız. Bu işlərdə Polis Akademiyasının böyük rolü var. Mən bu gün çox şadam ki, burada gördüğüm işlər yüksək səviyyədədir. Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var.*

***İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti***



**Polis Akademiyasının  
Elmi Xəbərləri**

**№1, (1)**

**ELMI HÜQUQ JURNALI**

**BAŞ REDAKTOR:**

**Nazim Əliyev**

DİN-in Polis Akademiyasının reisi, polis general-majoru, hüquq üzrə fəlsəfə doktoru

**REDAKTOR:**

**Hikmət Eyvazov**

DİN-in Polis Akademiyasının "Daxili işlər orqanlarının inzibati fealiyyəti" Kafedrasının dosenti, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru

**REDAKSIYA HEYƏTİ:**

**Məsumə Məlikova**

AMEA-nın müxbir üzvü, professor

**Fərhad Abdullayev**

hüquq elmləri doktoru

**Firudin Səmənderov**

hüquq elmləri doktoru, professor

**Fazıl Quliyev**

DİN-in Baş Teşkilat-İnspeksiya İdarəsinin reisi, polis general-majoru

**Valentin Cüməzadə**

daxili işlər nazirinin müşaviri

**Fuad Cavadov**

hüquq elmləri doktoru, professor

**Bəhrəm Zahidov**

hüquq elmləri doktoru, professor

**Kamil Səlimov**

hüquq elmləri doktoru, professor

**Mahir Əhmədov**

hüquq elmləri doktoru, professor

**Habil Qurbanov**

hüquq elmləri doktoru, professor

**İbrahim Quliyev**

hüquq elmləri doktoru, professor

**Əmir Əliyev**

hüquq elmləri doktoru

**Aliş Qasımov**

hüquq elmləri doktoru, professor

**Midhəd Qəfərov**

hüquq elmləri doktoru

**Yeganə Balakışiyeva**

hüquq üzrə fəlsəfə doktoru

**Xanlar Bayramzadə**

hüquq üzrə fəlsəfə doktoru

**Cabir Quliyev**

hüquq üzrə fəlsəfə doktoru

**Azərbaycan Respublikası  
Ədliyyə Nazirliyi Hüquqi  
şəxslərin dövlət qeydiyyatı**

Nº 10m-5405

19.12.2011

Çapa imzalanmışdır: 18.06.2012

Format 1/8. Fiziki ç/v 15,5

Tiraj: 500

Jurnal "Qanun Nəşriyyatı"nda  
çap edilmişdir.

# MÜNDƏRİCAT

**Ön söz** ..... 7

**Əliyev Nazim.** Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının dünəni və bu günü ..... 9

## DÖVLƏT VƏ HÜQUQ

**Əhmədov Mahir.** İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı dövlətimizin ali məqsədidir ..... 15

**Culaymanov Djeyxun.** Развитие правовой культуры органов внутренних дел Азербайджанской Республики ..... 22

**Eyyazov Hikmət.** Məhkəmə hakimiyyətinin insan hüquq və azadlıqlarının müdafiəsində rolu ..... 27

## TƏHSİL, ELM, TƏDRİS

**Əsgərov Nəbi.** Hüquq elmlərinin tədrisində bəzi problemlər və onların həlli istiqamətləri ..... 31

## KONSTITUSİYA HÜQUQU

**Şukurov Şahin.** Теоретические аспекты понятия нормотворческой деятельности органов исполнительной власти ..... 38

## CİNAYƏT HÜQUQU VƏ CƏZA-İCRA HÜQUQU

**Mustafayev Novruz.** Məhkumların məşğulluğu problemi və onun həlli yolları ..... 43

**Nadjafov Vasif.** Законодательная база Азербайджанской Республики в области борьбы с терроризмом в соответствии нормам международного права ..... 48

## CİNAYƏT PROSESİ

**Ağayev Səyyad.** Polis orqanlarına göstirilmiş şəxslərlə aparılan araşdırmanın bəzi xüsusiyyətləri ..... 54

**Quliyev Əjdər.** İstintaq və əməliyyat-axtarış təcrübəsində səsli informasiyanın xarakterik xüsusiyyətləri ..... 63

**Mikayilov Anar.** Xarici ölkələrin tədqiqat orqanlarının fəaliyyətinin müqayisəli təhlili (oxşar və fərqli cəhətləri) ..... 70

## KRİMİNALİSTİKA, ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ

**Muradov Famil.** Nəzarəti göndəris əməliyyat-axtarış tədbirinin qanunvericilikdə tənzimlənməsinin bəzi problemləri ..... 76

**Salmanzadə Nurəddin.** Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsinin hüquqi əsasları və formalı ..... 82

**Mahmudov Allahverdi.** Əməliyyat-axtarış fəaliyyəti nəticələrinin cinayət prosesini həyata keçirən orqana təqdim edilməsi və yoxlanılması problemləri .... 91

## İNZİBATİ HÜQUQ

**Abışov Vaqif.** Daxili işlər orqanlarının hüquqpozmaların xəbərdar edilməsi və qarşısının alınması fəaliyyətindəki sosial-siyasi və hüquqi determinantlar ..... 99

**Nəcəfquliyev Rafiq.** Qaçqın və məcburi köçkünlərin hüquqlarının realizəsi baxımından Ombudsmanın inzibati-hüquqi statusunun bəzi istiqamətləri ..... 106

## MÜASİR İNFORMASIYA VƏ KOMMUNİKASIYA TEKNOLOGİYALARI

**Hümbətov Səməd.** Cəmiyyətin inkişafında informasiyalasdırmanın rolü ..... 116



Ramil Usubov,  
Azərbaycan Respublikasının  
daxili işlər naziri, general-polkovnik



### Hörmətli redaksiya heyəti!

**Ü**mummilli lider Heydər Əliyevin inkişaf və tərəqqi strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərarlar və beynəlxalq təcrübəyə uyğun aparılan hüquqi islahatlar nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, elm və təhsil sistemi də əhəmiyyətli dərəcədə təkmilləşmiş, bu istiqamətlərdə xüsusi dövlət proqramları icra olunur. Həyata keçirilən tədbirlərdə, o cümlədən yeni qanunvericilik aktlarının tətbiqində, onlardan irəli gələn vəzifələrin dəqiq yerinə yetirilməsində, normativ-hüquqi akt layihələrinin və elmi-tədqiqat işlərinin müzakirəsində DİN-in Polis Akademiyasının rolü danılmazdır. Fəaliyyəti çərçivəsində həm də digər dövlətlərin müvafiq təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri daim genişlənən, tanınmış alımlərlə birgə elmi-tədqiqat işləri aparan, beynəlxalq tədbirlərdə fəal iştirak edən akademianın özünün yeni elmi-praktiki jurnalının nəşrinə başlaması çox təqdirəlayıq, eyni zamanda kadr hazırlığı üzrə yüksək nəzəri biliklərin artırılmasına da layiqli töhfədir.

Hesab edirəm ki, jurnalın səhifələrində ölkəmizin və daxili işlər orqanlarının gündəlik həyatındakı yeniliklərin və Nazirlik sistemində aparılan islahatların əks etdirilməsi, normativ-hüquqi akt layihələrinin və qabaqcıl beynəlxalq təcrübənin müzakirəsi, aktual, dərin təhlilə əsaslanan, canlı təsəvvür yaradan praktiki məsələlərə yer ayırması şəxsi heyət, eləcə də respublikanın hüquq ictimaiyyəti üçün maraqlı olacaqdır. Bu işdə Sizə yaradıcılıq uğurları, böyük enerji və geniş oxucu auditoriyası qazanmağı arzu edirəm.



**Fərhad Abdullayev,**

Azərbaycan Respublikası  
Konstitusiya Məhkəməsinin sədri,  
hüquq elmləri doktoru

## Hörmətli Nazim müəllim!

**A**zərbaycan Respublikası DİN-in "Polis Akademiyasının elmi xəbərləri"nin ilk buraxılışı münasibətilə Sizi təbrik edirəm.

Respublikamızın hüquq mətbuatına yenilik gətirən akademiyanın bu nəşri məhkəmə və hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar üçün böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, hər bir dövlət orqanı öz vəzifəsini məhz Konstitusiya və qanunvericilik normaları əsasında həyata keçirir. Qlobal beynəlxalq hüquq tendensiyalarını, habelə müasir hüquqi yanaşmaları nəzərə alan milli hüququn inkişafı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməklə, son nəticədə respublikamızı siyil dövlətlərin sırasına tam hüquqlu üzv edir.

Konstitusiyanın müəllifi olan ümummilli lider Heydər Əliyevin hüquqi strategiyanın məqsədi müstəqil Azərbaycan Respublikasında hüquqi islahatlar nəticəsində qabaqcıl qanunvericilik bazası yaratmaq olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilmiş islahatlar cəmiyyətimizin bütün sahələrində müşahidə edilən inkişafın məntiqi nəticəsidir.

Vətəndaşlarla gündəlik temasda olan və asayişin keşiyində duran polis orqanları öz fəaliyyətini milli qanunvericiliyin tələblərini nəzərə almaqla həyata keçirir. Bu baxımdan dövlətin, cəmiyyətin və ayrı-ayrı vətəndaşların qanuni mənafelərinin müdafiəsində aparıcı rola malik daxili işlər orqanları öz üzərinə düşən vəzifələrin öhdəsin-dən layiqince gəlməyə çalışırlar.

İnanıram ki, Polis Akademiyasının professor-müəllim heyəti polisin fəaliyyətinin səmərəli təşkilinə yönəlmış peşəkar fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək, xidmətin müasir dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsi üçün təcrübəsini və biliyini əsirgəməyəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, elmi və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram.

**Abel Məhərrəmov,**Bakı Dövlət Universitetinin rektoru,  
akademik, millət vəkili**Hörmətli redaksiya heyəti!**

**P**olis Akademiyasının elmi xəbərləri”nin nəşrə başlaması münasibətilə Akademiya rəhbərliyini, bütün redaksiya heyətini Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim kollektivi adından təbrik edir, şərəflə və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

1921-ci ildə təsis olunmuş Polis Akademiyası şərəfli keçmişə və çoxillik ənənələrə malikdir. Azərbaycan daxili işlər orqanları şanlı bir yol keçəsə də, onun mütəşəkkilliyi, strateji fəaliyyət programının müəyyənləşməsi, dövlətçiliyin ayrılmaz atributu kimi yüksək səviyyəli təşkili ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bağlıdır. Ulu öndərin yüksək qayğı və tələbkarlığı sayəsində orta ixtisaslı miliis kadrları hazırlayan məktəb akademiya səviyyəsinə qədər yüksəlmişdir.

Bu gün Polis Akademiyası daxili işlər orqanları üçün ali hüquq təhsilli mütəxəssislər hazırlığını, eyni zamanda, elmi-tədqiqat işlərini uğurla davam etdirir. İnanıram ki, akademianın qarşıya qoyduğu məqsəd və vəzifələrin, tədrisin elmi bazasının formalasdırılmasında jurnalın müstəsna xidmətləri olacaqdır. Ölkəmizin qocaman elm və tədris mərkəzi olan Bakı Dövlət Universiteti bu nəcib işdə Sizə öz dəstəyini əsirgəməyəcək, əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə səy göstərəcəkdir.

Bir daha Sizi təbrik edir, dövlətçiliyin möhkəmlənməsi, xalqımızın gələcəyi naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.



**Nazim Əliyev,**  
baş redaktor,  
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  
Polis Akademiyasının rəisi, polis general-majoru,  
hüquq üzrə fəlsəfə doktoru

## ÖN SÖZ

**M**üstəqillik əldə edən Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müdrik siyaseti və qətiyyətli addımları sayəsində sabit bir ölkəyə çevrildi. Əmin-amanlıq təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı, insanlar gələcəyə nikbinliklə, ümidi baxmağa başladılar. Azərbaycan qonşu dövlətlərlə normal münasibətləri ni bərpa etdi, dünya birliyində özünün layiqli yerini tutdu. Bu uzaqgörən siyaseti uğurla davam etdirən dövlət başçısı möhtərəm İlham Əliyev dövlət quruculuğunun digər sahələrində olduğu kimi, Azərbaycan elminin Azərbaycanın iqtisadiyyatına xidmət etməsi və onun dünya elminə integrasiya etməsi ilə bağlı mütərəqqi addımlar atmışdır.

Respublikamızda hər bir görülən iş öz keyfiyyətinə görə qiymətləndirildiyi kimi, elmi tədqiqatların da qiymətləndirilməsi dönyanın aparıcı elm-təhsil müəssisələrinin və alımlarının diqqət mərkəzində dayanmış, istənilən ölkədə aparılan elmi-tədqiqat işlərinin obyektiv olaraq dünya elmi ictimaiyyətinə çatdırmaq əsas məsələlərdən biri olmuşdur. Doğrudan da hər bir elmi-tədqiqatın gələcəkdə hansı istiqamətdə inkişaf etməsi, prioritetlərin müəyyənləşdirilməsi, həmçinin elmi-tədqiqatların düzgün istiqamətdə aparılması obyektivliklə sıx əlaqədardır.

Bu gün fəxrlə qeyd etmək olar ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının həm təhsil səviyyəsi, maddi-texniki bazasının müasir tələblərə cavab verməsi, həm də professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi respublikamızda, o cümlədən beynəlxalq arenada müzakirə obyektiinə çevrilib.

Müasir elm hazırda elə yüksək bir inkişaf dövrü keçir, elə xariqələr göstərir və insanların həyatına elə geniş surətdə müdaxilə edir ki, onun parlaq səmərələrini hər addımda görüb, duymamaq mümkün deyildir. Hər gün elm öz yeni xariqələri ilə bi-



zi sevindirir. Bizdə insan zəkasının qüdrətinə dərin iftixar hissi oyadır. Buna görə də elmin yeniliklərini öyrənməyə maraq getdikcə artır. Biz əminik ki, xalqımızın bu marağını ödəmək niyyəti ilə ilk nəşrinə başlayan "Polis Akademiyasının elmi xəbərləri" jurnalı oxucular tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanacaq və sevilə-səvilə oxunacaqdır.

Bütün bu məsələlərin işıqlandırılmasında əminik ki, alimlərimiz, hüquq-mühafizə orqanları, elm və təhsil müəssisələri jurnalda hərtərəfli yardım göstərəcəklər.

İnanıram ki, jurnal Azərbaycan elminin çox böyük nailiyyəti olaraq dönyanın əksər ölkələrinə yayılacaq və dönyanın istənilən ölkəsində jurnalın saytına müraciət edərək məqalələrin Azərbaycan, ingilis və rus xülasələri ilə tanış olacaqlar. Bununla da jurnal beynəlxalq elm və təhsil aləmində öz mövqeyini tutacaq. Hər bir nömrənin xarici ölkələrə göndərilməsini, təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqə yaradılmasını vacib hesab edirəm. Bu isə alimlərimizin və elmimizin nailiyyətlərinin dönyanın elmi ictimaiyyətinə yüksək səviyyədə təqdim olunması, beynəlxalq aləmdə tanıtılması, dünya elminə uğurla integrasiyası deməkdir.

Jurnal öz səhifələrində tələbələrin, alim və müəllimlərin, təbliğatçı və təşviyatçıların, bir sözlə, hər bir oxucu üçün faydalı və maraqlı yazılar tapıb oxumasına çalışacaqdır.

Jurnalın məzmunlu çıxması üçün onun ətrafında böyük müəlliflər kollektivinin olması zəruridir. Redaksiya heyəti elm-təhsil müəssisələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, bütün ziyanlılara və alimlərə müraciətlə onları öz dəyərli yazıları ilə jurnalın işində fəal iştirak etməyə çağırır.

Jurnalın birinci nömrəsinin çapdan çıxmasını ürəkdən təbrik edirəm.



**Əliyev Nazim,**

DİN-in Polis Akademiyasının rəisi, polis general-majoru, hüquq üzrə fəlsəfə doktoru

## Azərbaycan Respublikası DİN-in

# POLİS AKADEMİYASININ DÜNƏNİ VƏ BU GÜNÜ

**1921**-ci il sentyabr

ayının 28-də Azərbaycan

Xalq Komissarları Soveti qərar qəbul edir. Həmin qərarda deyilirdi: "Gənc və

də təhsil müddəti 1 il müəyyənləşdirildi. Məktəbin 4 şöbəsi (siyasi, əməliyyat-axtarış, sıra düzülüşü, sahə müvəkilləri) var idi.

Artıq 50-ci illərin ikinci yarısında milis məktəbi bütün sahələr üzrə formallaşmış, onun maddi-texniki bazası möhkəmlənmişdi. SSRİ DİN 1957-ci il fevral ayının 23-də 0136 sayılı əmr ilə Bakı Milis Məktəbini Bakı Xüsusi Orta Milis Məktəbinə çevirdi.

Həmin vaxtdan başlayaraq məktəbə ordu sıralarında qulluq etmiş və orta təhsili olan şəxslər qəbul edilirlər. Məktəbdə təhsil müddəti 2 il müəyyən-



Polis  
Akademiyasının  
dünəni

təcrübəli milis əməkdaşları hazırlamaq məqsədilə milis nəfərləri üçün xüsusi məktəb açılsın".

Azərbaycan Xalq Komissarları Soveti 1922-ci ilin mart ayında öz qərarı ilə milis məktəbini yenidən quraraq onu sıravi milis məktəbindən komandır heyəti hazırlayan məktəb statusuna keçirdi. Bu məktəb-





ləşdirildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqsunas diplomu verilirdi. Milis məktəbinin kadr hazırlayacağı regiona Azərbaycan, Dağıstan, Çeçenistən-İnquşetiya, Kabarda-Balkariya, Şimali Osetiya və Kalmikiya daxil idi.

70-80-ci illər Polis Akademiyasının tarixində özünəməxsus yer tutur. Bu elə bir dövr idi ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik edirdi. Onun rəhbərliyi ilə respublikamızda həyatımızın bütün sahələri kimi təhsil sahəsinə də xüsusi qayğı göstərilirdi. Milis məktəbinin inkişaf etdirilərək Akademiya səviyyəsinə çatdırılması üçün maddi-texniki bazarın yaradılması da məhz bu dövrə aiddir. Beşmərtəbəli tədris korpuslarının və müdavimlərin sosial-məi-

şət vəziyyətinin yaxşılaşdırılması üçün yataqxanaların tikintisi məhz bu illərdə həyata keçirilmişdir.

1980-ci ildən başlayaraq, məktəbin təkmilləşdirilməsi prosesi bir qədər də gücləndirilir. Onun kadr hazırladığı regionlar nəinki genişləndirilir, həmcinin SSRİ məkanından xaricə də çıxarıılır. 1988-ci ilin sentyabrında SSRİ DİN-in Tədris Müəssisələri İdarəsinin sərəncamı ilə Kampuçiyadan və Qvineya-Bisau-dan 37 nəfər məktəbə oxumağa göndərildi. Onlar bir müddət dil hazırlığı keçidkən sonra tədrisə başladılar.

Nəhayət, müstəqillik əldə edən Azərbaycan Respublikası ali təhsilli milli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədi ilə N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin zəminində



**Azərbaycan  
Respublikasının  
Prezidenti İlham Əliyev  
DİN-in Polis  
Akademiyasında**

ali hüquq təhsili verən Azərbaycan Polis Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 sayılı Fərmanı verildi. Bu fərmani icra etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" 9 iyun 1992-ci il tarixli 321 sayılı qərarı qəbul olundu. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası DİN-in N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbi zəminində yaradılan Azərbaycan Polis Akademiyasında daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlanması hər il 200-250 nəfər qəbul etməklə, 4 il əyani, 5 il qiyabi təhsil müddəti müəyyən edilsin.

Bu gün isə artıq Polis Akademiyası mövcud olduğu müddətdə təkmilləşdirilmiş, tədris-metodiki, elmi, maddi-texniki bazaya sahib olaraq respublikamızın, habelə xarici ölkələrin təhsil müəssisələri içərisində özünəməxsus yer tutmuşdur.

Bununla yanaşı, Polis Akademiyasının normativ-hüquqi bazası formalasılmış, bu gün isə demək olar ki, tam tək-

milləşdirilmişdir. Buna DİN-in 27.12.2004-cü il tarixli 521 nömrəli əmri ilə təsdiq edilmiş "DİN-in Polis Akademiyasının Nizamnaməsi"ni, DİN-in 06.04.2007-ci il tarixli əmri ilə təsdiq edilmiş "DİN-in Polis Akademiyasının daxili xidmət qaydaları"nı və digərlərini göstərmək olar.

Dövlət başçısının daim diqqət mərkəzində olan Polis Akademiyası ilə bağlı bir neçə normativ aktı qəbul edilib.

Onlara Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə"ni və "Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Bayrağının təsviri"ni, 24 may 2010-cu il tarixli Fərmanı ilə isə Polis Akademiyasının xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına salınmasını göstərmək olar.

Bütün bu çətin və şərəfli tarix Polis Akademiyasının təkcə maddi-texniki bazasının möhkəmləndirilməsində yox, həm də təhsil alanların səviyyəsinin və professor-müəllim heyətinin elmi yaradıcılığının artırılmasında da özünü göstərmişdir.

Bu gün elmi-texniki potensialı inkişaf etdirmədən, tədqiqatçıların yeni nəslinin yaradılmasını təmin edən elm və təhsil strukturlarının bir-biri ilə sıx əlaqəsi, təhsilin elmlə qarşılıqlı sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses ali məktəblərin pedaqoji po-



Polis  
Akademiyasında  
elmi konfrans  
zamanı

tensialını inkişaf etdir-  
məyə imkan verir.

Daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun gündəlik diqqət və qayğısı nəticəsində akademiyanın müasir tələblər səviyyəsinə qaldırılması üçün əməli işlər görülmüş və bu istiqamətdə işlərin müntəzəm davam etdirilməsi nəzarətdə saxlanılır. Dövlət qayğısı ilə əhatə olunmuş akademiyada hazırda fənn kabinetləri, kompyuter otaqları, linqafon sinifləri, kriminalistika poliqonu, foto-laboratoriylar, nar-kotiklərlə mübarizə kabineti, inzibati ərazinin modulu, idman kompleksləri, atıcılıq tiri, müasir tələblərə cavab verən yataqxanalar şəxsi heyətin istifadəsinə verilmişdir. Bütün bunlarla yanaşı, şəxsi heyətin iş otaqları da müasir tələblərə uyğun yeniləşdirilmişdir. Elmi Şura zalı, beynəlxalq konfransların keçirilməsi üçün müvafiq texnika ilə təmin olunmuş konfrans zalı, beynəlxalq konfranslara

gələnlərin istirahəti üçün otaqlar hazırlanmışdır. Mühazirə zallarının, auditoriyaların sayı 2 dəfə artırılaraq ümumiyyətdə mühazirə zallarının sayı 8-ə, auditoriyaların sayı isə 77-yə çatdırılmışdır. Hazırda akademiyada tədris edilən fənnlər üzrə müasir avadanlıqla və kompyuter texnikası ilə təchiz edilmiş 40-dan çox fənn kabinetli, sahəsi 160 m<sup>2</sup> olan kriminalistika sınaq meydançası fəaliyyət göstərir.

Polis Akademiyasında elmi-tədqiqat fəaliyyəti sahəsində də uğurlu nailiyyətlər oldu olunub. Belə ki, Polis Akademiyasında hazırda 1 hüquq elmləri doktoru, 1 professor, 20 fəlsəfə doktoru, 4 əməkdar müəllim, 9 dosent fəaliyyət göstərir. Akademianın 4 əməkdaşı doktorluq dissertasiyası üzərində, 20 əməkdaşı isə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır.

Akademianın professor-müəllim heyəti tərəfindən bu günə qədər Azə-



**İnsan Hüquqları  
üzrə Müvəkkil  
(Ombudsman)  
Elmira Süleymanova  
akademianın  
"Heydər Əliyev" adına  
muzeyində**

baycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş 100-ə yaxın fənn programı, 4 dərslik, 60-a yaxın dərs vəsaiti, 35 sxemlər albomu, 40-a yaxın mühazirələr toplusu, 55 metodik tövsiyə, 20-dən çox monoqrafiya, həmçinin birgə müəllifliklə İnzibati Xətalar və Cinayət Məcəllələrinin kommentariyaları hazırlanmışdır. Bunlarla yanaşı, akademianın əməkdaşları kütləvi informasiya vasitələrində müxtəlif mövzularda elmi məqalə və tezislərlə çıxışlar edir, respublika və beynəlxalq əhəmiyyətli, o cümlədən Amerika və Avropanın ölkələrində elmi-nəzəri və elmi-praktik konfranslarda, habelə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təşkil etdiyi müdafifə şuralarında və elmi se-

minarlarda iştirak edir, aparıcı təşkilat, elmi rəhbər və rəsmi opponent qismində röylər hazırlayırlar. Akademiyada tədbirlər planına əsasən, mütəmadi olaraq elmi-nəzəri, praktiki və hüquqi əhəmiyyətli konfranslar təşkil edilir. Mötbər beynəlxalq təşkilatlarda iştirak və nümunəvi çıxış etdiklərinə görə akademiya əməkdaşlarına müvafiq sertifikatlar və mükafatlar təqdim edilmişdir. Buna

misal kimi Türkiyə Polis Akademiyası, Ukrayna Milli Daxili İşlər Akademiyası, Rusiya Federasiyası DİN Akademiyası, Sankt-Peterburq Universiteti, Rostov Hüquq İnstitutu, Volqoqrad və Moskva Milis məktəbləri, Macaristan "Açıq cəmiyyəti", Budapeşt Konstitusiya və Hüquq Siyaseti İnstitutu, digər ali



**Polis  
Akademiyasının  
idman  
zalında**



"İngilis dili" fənn kabinetində

polis təhsili verən məktəbləri göstərmək olar.

Azərbaycan polisinin yaranmasının 89-cu ildönümünə və Polis Akademiyasının 2006-2007-ci tədris ilinin buraxılışına həsr olunmuş 2007-ci il 2 iyul tarixli təntənəli mərasimdə iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev Akademiyanın baş meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin heykəlinin önünə gül dəstəsi qoydu, sonra Heydər Əliyev Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi. Muzeyin müxtəlif bölmələrində xalqımızın ümummilli liderinin həyat və fəaliyyətindən bəhs edən 150-dən çox eksponat toplanmış, əbədiyyaşar Prezidentin büstü qoyulmuşdur. Onun müxtəlif dövrlərdə milis və polis işçiləri ilə görüşlərini əks etdirən fotosəkillər, daxili işlər orqanına göstərdiyi diqqət və qayğıdan bəhs edən kitablar, Azərbaycan polisinin yaranması ilə əlaqədar keçirilən tədbirlərdə söylədiyi nitqlər muzeyi daha da zənginləşdirir və akademiyada təhsil alanlar üçün çox böyük praktik əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Polis Akademiyasında çıxış edərək bildirdi:

"Mən bu gün çox şadam ki, burada gördüğüm işlər yüksək səviyyədədir. Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var. Ən müasir avadanlıq, gözəl binalar, tədris korpusları, yeməkxana, yataqxanalar, yəni gözəl təhsil almaq üçün bütün şərait var. Polis Akademiyasının da rolu artır. Çünkü Polis Akademiyasında oxuyan kursantlar müasir tələblərə cavab verməlidirlər, ona görə tədris prosesinə çox böyük diqqət yetirilməlidir. Akademiyani bitirən kursantlar ən yüksək meyarlara, ən yüksək tələblərə cavab verməlidirlər".

Bu gün də Polis Akademiyasının maddi-texniki bazası, professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyəti, təhsil alanlarının bilik səviyyəsi, respublika və xarici ölkələrin təhsil və elm müəssisələri ilə, habelə dövlət və qeyri-dövlət orqanları ilə əlaqəsi müasir tələblərə uyğun damıl təkmilləşir və inkişafdadır. Müasir dövr hüquqşunas polis zabitlərinin hazırlanması sahəsində yeni tələblər və vəzifələr qoyur ki, Polis Akademiyasının rəhbərliyi və professor-müəllim heyəti zamanın tələblərinə cavab verərək Respublika Prezidentinin və DİN-in rəhbərliyinin etimadını daima doğruldacaq.



**Əhmədov Mahir Bayram oğlu,**

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor, əməkdar müəllim

# İNSAN VƏ VƏTƏNDƏŞ HÜQUQ VƏ AZADLIQLARININ TƏMİNATI DÖVLƏTİMİZİN ALI MƏQSƏDİDİR

UOT 34:341.231.14

*Açar sözlər: insan və vətəndəş hüquq və azadlıqları, konstitusiya, Milli Fəaliyyət Proqramı, siyasi, fərdi hüquq və azadlıqlar.*

*Ключевые слова: права и свободы человека и гражданина, конституция, Программа Национальной Деятельности, политические, индивидуальные права и свободы.*

Müasir şəraitdə hər bir dövlətin demokratik imidi onun insan hüquqlarına münasibəti, həmin dövlətdə insan hüquqlarının vəziyyəti ilə müəyyən edilir. Demokratiya və insan hüquqları bir-biri ilə qırılmaz surətdə bağlıdır və biri digərini şərtləndirir. Azərbaycan Respublikası məhz bu prinsipləri əldə rəhbər tutaraq və demokratik hüquqi dövlət qurmağı ən ümdə vəzifələrdən biri hesab edərək, insan hüquqlarının müasir konsepsiyasını ölkənin Əsas Qanunu səviyyəsində tanmış və onun adekvat normativ əsasını yaratmışdır. Dövlət həyatının bütün sahələrində, o cümlədən polisin fəaliyyətində ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyamızda insan hüquqlarının və hər kəsin layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir (maddə 12, I hissə). Konstitusiyanın "Əsas insan və vətəndaş

hüquqları və azadlıqları" adlanan 48 maddədən (24-71 mad.) ibarət III fəslinin mətni insana, insan ləyaqətinə, insan hüquqlarına hörmət ruhunda yazılmışdır.

Bəşər sivilizasiyاسının iki mütərəqqi ideyası – konstitusionalizm və insan hüquqlarının müdafiəsi ideyalarının üzvi bağlılığı Azərbaycan Respublikasının Konstitusiyasında öz layiqli ifadəsini tapmışdır.

Konstitusionalizm konsepsiyasına görə Konstitusiya normativ aktlar sistemində ali hüquqi qüvvəyə malikdir və dövlətin hüquq yaratma fəaliyyəti ona uyğun aparılmalıdır.

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının təsbitində paternalizm (məsələn, Şimali Koreya) konsepsiyasından qətiyyətlə imtina etmişdir. Demokratik, hüquqi dövlətlərdə isə insan hüquq və azadlıqları dövlət hakimiyyəti iradəsinin təzahürü olaraq "yuxarıdan verilən hədiyyə" kimi yox, insanların mövcudluq faktı ilə, insanların təbiəti ilə şərtlənən azadlıq ölçüsü kimi götürülmüşdür.

Konstitusiyamızda insan və vətəndəş hüquqları və azadlıqları təsbit olunmaqla yanaşı, onların həyata keçirilməsi üçün zəruri olan təminatlar da göstərilmişdir.



Mütərəqqi haldır ki, ölkəmizin Konstitusiyasında yalnız insan hüquqlarının geniş siyahısı bəyan edilmir, həm də bu hüquqların reallaşması üçün zəruri olan təminatlar mexanizmi də yaradılır. Etiraf edək ki, vətəndaş üçün bu hüquqların formal təsbitindən daha çox real təmin olunması önemlidir. Bəzi ölkələrin konstitusiya quruculuğu praktikasına diqqət yetir-sək görərik ki, burada konstitusiya səviyyəsində insan hüquqlarının geniş siyahısı bəyan olunmasa da, real həyatda vətəndaşların hüquq və azadlıqları səmərəli təmin olunur (İsveç, İsveçrə, Norveç və s.). Qeyd olunan bu fikir bizə onu deməyə əsas verir ki, bu məsələnin həllində kəmiyyətdən çox keyfiyyət daha önemlidir. Azərbaycanın Konstitusiyası da məhz bu ruhda qəbul olunmuşdur.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyünü və ölkə ərazi-sində birbaşa qüvvəsini elan etməklə və bunların təmin olunmasını Azərbaycan dövlətinin ali məqsədi olduğunu bəyan etməklə, qüvvədə olan Konstitusiya müəyyən edir ki, məhz dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və bu müdafiənin məhkəmə orqanlarında həyata keçirilməsinə imkan yaratır.

1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyari"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir.

Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formallaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmış tədbirlər nəticəsində ölkəmizdə bir çox nailiyyətlər əldə edilmişdir.

2006-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hü-

quqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasi-bətlərinin yaradılmasına xidmət etmişdir.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 dekabr 2011-ci ildə Azərbaycan Respublikası insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində yeni Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

Bu program insan hüquqları sahəsində ölkəmizdə aparılan ardıcıl tədbirlərin məntiqi davamıdır.

Milli Fəaliyyət Proqramına görə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığı təmin ediləcək. Sənəddə müxtəlif dövlət və hökumət qurumlarına Azərbaycanın tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsini təmin etməsi və normativ-hüquqi aktların bu sənədlərə uyğunlaşdırılması tapşırılır. Proqrama görə, 2012-ci ilin mart-aprel aylarında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun qəbul edilməlidir. Bununla yanaşı, 2012-ci ildə həbsdə saxlanılmanın qanuniliyinin təmin edilməsi, ekstradisiya hüququnun təmin edilməsi, kibercinayətkarlığa qarşı mübarizə, uşaqların cinsi is-



tismarının karşısının alınması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının karşısının alınması, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması, miqrantların hüquqlarının təmin edilməsi, işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları, valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunlara əlavə və dəyişikliklər edilməsi barədə layihələr və təkliflər hazırlanacaq. Sənəddə, həmcinin xarici ölkələrdə Azərbaycan vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdırıran və onların hüquqlarının müdafiəsini tənzimləyən müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Programın ikinci fəslində əhalinin müxtəlif qruplarının, o cümlədən qaćqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahillar, əllillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Üçüncü fəsil dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutur. Bu fəsildə şəxsin tutulması, həbs yerlərində qanunvericiliyin yerinə yetirilməsi, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu ki-mi halların ciddi araşdırılması, korrupsiya ilə mübarizənin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, elektron xidmətlər göstərilməsinin təmin edilməsi, vətəndaşların müraciət etmə imkanlarının genişləndirilməsi, məhkəmə qərarlarının vaxtında və dəqiq icrasının təmin edilməsi, onun vəkillik institutunun gücləndirilməsi və onun fəaliyyətinin səmərəliliyinin artırılması müstəqilliyinin təmin edilməsi, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılması ilə bağlı müvafiq strukturların işinin təkmilləşdirilməsi və gücləndirilməsi əksini tapıb. Dördüncü fəsil insan hüquqları sahəsində tədris, elmi-analitik və maa-

rifləndirmə tədbirləri, beşinci fəsil insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, altıncı fəsil Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsini nəzərdə tutur.

İnsan hüquqlarının Konstitusiya təsbitinin əsasında duran mühüm prinsiplərdən biri də Konstitusianın 25-ci maddəsində əks olunmuş hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipidir. Belə ki, fəaliyyətdə bərabərlik hüququnu təmin etmədən insanın bütün digər hüquq və azadlıqlarının real qorunmasına nail olmaq mümkün deyildir. Buna görə də 25-ci maddənin III hissəsində birmənalı şəkildə təsbit edilmişdir ki, "dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". Həmin maddədə "İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır".

İnsan hüquq və azadlıqlarının real təmin edilməsi üçün həlledici şərtlərdən biri də insanlara öz hüquqlarını müdafiə etmək və pozulmuş hüquqlarını bərpa etmək imkanının verilməsidir. Hüquqi dövlətin bu mühüm tələbi Azərbaycan Respublikası Konstitusiyasının 26-ci maddəsində təsbit edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 3 fəslində təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqları sistemi onu göstərir ki, Əsas Qanunun bu hissəsi insan və vətəndaş hüquq və azadlıqları sahəsində dünya birliliklərinin irəli sürdüyü tələblərə tam uyğundur və bu tələblər hər bir demokratik hüquqi dövlətin Konstitusiyasın-



da əks olunmalıdır. Bundan başqa, "Azərbaycan Respublikasının Konstitusiyası ratiifikasiya etdiyi müvafiq beynəlxalq sazişlərdə "analoqu" olmayan bir sıra hüquqlara malikdir. Bu, sağlam ətraf mühitdə yaşamaq hüququ (m.39); cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ (m.54); müraciət hüququ (m.57); azad sahibkarlıq hüququ (m.59); qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsidir (m.66). İnsan hüquqlarının beynəlxalq qəbul olunmuş siyahısını ötüb keçmə faktını, bütövlükdə alqışlamamayaq və eyni zamanda insan hüquqlarının beynəlxalq standartlarının təşəkkülü və inkişafında daxili qanunvericiliyin göstərdiyi mühüm təsiri nəzərdən qaçırmayaq olmaz. Yuxarıda göstərilən qrupa təhlükəsiz yaşamaq hüququnu (m.31) da aid etmək olar.

Hüquq elmində vətəndaşların konstitution hüquq və azadlıqları müxtəlif meyarlara görə təsnifləşdirilir. Məsələn:

1. İnsan hüquqları – hər kəsin doğulduğu andan malik olduğu təbii hüquqlar (yaşamaq hüququ) və vətəndaş hüquqları – fərdlərin dövlətin vətəndaşlığına mənsubiyəti ilə bağlıdır (seçki hüququ).

2. Fərdi (məsələn: azadlıq hüququ) və kollektiv hüquqlar da (məsələn: sərbəst toplaşmaq azadlığı və s.) fərqləndirilir.

Lakin insan hüquqları nəzəriyyəsində və beynəlxalq hüquqi təcrübədə ən geniş yayılan yanaşmaya görə fərdlə dövlət, həmçinin fərdlər arasında yaranan münasibətlərin xarakterindən asılı olaraq əsas hüquq və azadlıqları 3 qrupa bölmək olar:

1. Sosial-iqtisadi hüquq və azadlıqlar;
2. Siyasi hüquq və azadlıqlar;
3. Şəxsi hüquq və azadlıqlar.

Bələ fikir də mövcuddur ki, insan və vətəndaş hüquq və azadlıqlarını birinci, ikinci və üçüncü nəsil hüquqlara bölmək lazımdır. Lakin alimlərin əksəriyyəti bələ hesab edirlər ki, insan və vətəndaş hüquq

və azadlıqlarının məcmusunu üç böyük qrupa ayırmaq zəruridir:

1) vətəndaş və siyasi hüquqlar (misal üçün yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq, siyasi həyatda iştirak hüquqları, fikir, vicdan və din azadlığı və s.);

2) iqtisadi və sosial hüquqlar (misal üçün, təhsil, mənzil hüququ);

3) mədəni və evolyusiya hüququ (misal üçün, mədəni, siyasi və iqtisadi inkişaf, sağlam ətraf mühitdə yaşamaq hüququ).

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqları bütövlükdə yuxarıda göstərilən üçpilləli təsnifata uyğun gəlir. Misal üçün, orada yaşamaq (m.27); azadlıq (m. 28); təhlükəsiz yaşamaq (m. 31); şəxsi toxunulmazlıq (m.32); bərabərlik (m.25), mənzil toxunulmazlığı (m.33); tətil (m.36); milli mənsubiyyət (m.44); ana dilindən istifadə (m.45); şərəf və ləyaqətin müdafiəsi (m.46); fikir və söz azadlığı (m.47); vicdan azadlığı (m.48); sərbəst toplaşmaq azadlığı (m.49); məlumat azadlığı (m.50); yaradıcılıq azadlığı (m.51); vətəndaşlıq hüququ (m.52); cəmiyyətin və dövlətin siyasi həyatında iştirak (m.54); dövlətin idarə olunmasında iştirak (m.55); seçki hüququ (m.56); müraciət etmək hüququ (m.57); birləşmək hüququ (m.58); siyasi sığınacaq hüququ (m.70) kimi vətəndaş və siyasi hüquqlar təsbit olunmuşdur.

Konstitusiyada sosial və iqtisadi hüquqlar da geniş təsbit olunmuşdur. Hər bir şəxs mülkiyyət (m.29); əqli mülkiyyət (m.30); əmək (m.35.); istirahət (m.37); sosial təminat (m.38); azad sahibkarlıq (m.59); zərərin ödənilməsini tələb etmək (m.68) hüquqlarına malikdir. Bundan əlavə, bir sıra sosial mədəni hüquqlardan, xüsusilə, nikah (m.34); sağlam ətraf mühitdə yaşamaq (m.39); mədəniyyət (m.40); sağlamlığın qorunması (m.41); təhsil (m.42);



mənzil (m.43); yaradıcılıq hüququ (m.51) kimi insan hüquqlarından bəhs olunur.

Şəxsiyyətin ədalət məhkəməsinin həyata keçirilməsi ilə əlaqədar hüquqlarına təminat verilməsi Konstitusiyamızın mühüm müddəalarından biridir. Bu müddəə hüquqi yardım almaq, məhkəmədə müdafiə olunmaq, müdafiəçinin köməyindən istifadə etmək, məhkəmə qərarından şikayət vermək, təqsirsizlik prezumpsiyası hüququnu və başqa hüquqları əhatə edir. Bundan əlavə, Əsas Qanun məhkəmə aidiyyətinin dəyişdirilməsinə, eyni cinayət üstündə təkrar məhkum edilməyə, habelə qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol vermir. Konstitusiyaya görə, hər bir şəxsin cinayət, hakimiyyətdən sui-istifadə, yaxud dövlət orqanlarının və ya vəzifəli şəxslərin qanuna zidd hərəkətləri nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

Konstitusiyada əsas insan hüquqları və azadlıqları təsbit olunmaqla yanaşı, onların həyata keçirilməsi üçün zəruri olan təminatlar da göstərilmişdir (maddə 71). Müəyyən olunmuşdur ki, insan hüquqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdırıra bilməz. Həmin maddənin III hissəsinə görə yalnız müharibə, hərbi vəziyyət və fəvqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Bu zaman həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilməlidir.

Demokratik cəmiyyətdə azadlığın müəyyən hüdudları və sərhədləri vardır. Belə ki, ictimai həyatda hüquq və azadlıqların həyata keçirilməsi fərdi və ictimai maraqlarla toqquşur. Bu kontekstdə hüquq və azadlıqların həyata keçirilməsinin

sərhədlərinin müəyyən edilməsi labüddür. O cümlədən onların üzərində məhdudiyyətlər və nəzarətin də olması zəruridir.

Hüquqi məhdudiyyətlərin təbiəti bir tərəfdən insan hüquqlarının təbiiliyinin tanınmasında, digər tərəfdən bu sahədə həmin hüquqların əsas təminatçısı olan dövlətin xüsusi rolunun qəbulunda özünü göstərir. Hüquq və azadlıqların həyata keçirilməsi prosesində bu hüquq və azadlıqların subyektlərinin, digər şəxslərin, bütövlükdə cəmiyyətin və dövlətin müxtəlif maraqları toqquşur. Bununla əlaqədar hüquq və azadlıqların hüdudlarının müəyyən edilməsi, bir tərəfdən cəmiyyətin normal fəaliyyətə, digər tərəfdən şəxsiyyətin azadlığı olan obyektiv tələbatıdır. Məhdudiyyətlərin məqsədi insan və cəmiyyətin, dövlət və başqa şəxslərin maraqları arasında kompromisin əldə edilməsidir.

Bu kontekstdə, qorunan maraqların iki qrupunu fərqləndirmək olar:

1. İnsan və vətəndaş hüquq və azadlıqlarının (xüsusi maraqların) müdafiəsi;
2. Dövlət və cəmiyyətin maraqlarının müdafiəsi (ictimai maraqların müdafiəsi).

Qeyd etmək vacibdir ki, ayrıca insanın maraqları ilə dövlətin maraqları arasında kəskin, keçilməz sərhədlər yoxdur və ayrı-ayrı məhdudiyyətlərin müəyyən edilməsi zamanı isə dövlətin, cəmiyyətin və şəxsiyyətin maraqları bəzən üst-üstə düşür. Məsələn, insan tərəfindən törədilməsi ehtimal edilən cinayət məsuliyyəti ilə əlaqədar, onun azadlığının məhdudlaşdırılması həm ayrıca şəxsin (zərərçəkənin) maraqlarına, həm də dövlətin (təqsirləndirilən şəxs tərəfindən cinayətin maneəsiz açılması) maraqlarına cavab verir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III hissəindəki hüquq və azadlıqların məhdudlaşdırılması anlayışını konstitusiyanın 71-ci maddəsinin III hissəində və 32-ci maddəsini IV



hissəsində göstərilən hüquq və azadlıqların məhdudlaşdırılmasından fərqləndirmək lazımdır. Belə ki, 25-ci maddənin tələblərinə görə insan və vətəndaş hüquq və azadlıqlarını birbaşa ləğv edən və ya azaldan qanunların qəbulu yolverilməzdür.

Konstitusiyanın 71-ci maddəsinin III hissəsində ekstremal vəziyyətdə müəyyən hüquq və azadlıqlardan istifadə imkanlarının, 32-ci maddədə isə qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli hüquq-mühafizə orqanlarının icazəsi əsasında rabitə sərrinin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Əlbəttə, müxtəlif təbii hüquqların əldə edilməsi və istifadəsi ilə bağlı məhdudiyyətlər özbaşına ola bilməz, onlar ciddi hüquqi xarakterə malik olmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyası və dövlətimizin tərəfdar çıxdığı bir sıra beynəlxalq aktlar (məsələn, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası) qanunverici üçün məcburi olan hüquq və azadlıqların mümkün məhdudlaşdırılmasının ümumi prinsiplərini müəyyən edir.

Lakin bu məhdudiyyətlər yalnız qanunla müəyyən oluna bilər. Bu da onu göstərir ki, digər səviyyələrdəki normativ aktlar, hüquq və azadlıqlara münasibətdə nəinki məhdudiyyətlər müəyyənləşdirə, həmçinin bu məhdudiyyətlərin tətbiqi, şərtləri, hüdudları, müddətləri və digər əhəmiyyətli məsələləri tənzimləyə bilməzlər.

Bir sıra qanunlarda bu məhdudiyyətlər bütün vətəndaşların hüquqlarını və azadlıqlarını qorumaq iqtidarında olan hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün zəruri şərt kimi çıxış edir. Vətəndaşların əksəriyyətinin maraqları üçün mütləq zəruri olan belə qanunlardan eyni zamanda sui-istifadə etmək təhlükəsi olur. Bu da qanunvericini müvafiq orqanların

səlahiyyətlərinin hüdudlarını və vətəndaşlarla münasibətdə onlar tərəfindən məcburetmə vasitəlerinin tətbiqi şərtlərini dəqiq təsbit etməyə məcbur edir.

Hüquq və azadlıqların mümkün məhdudiyyətlərinə aid olan qanunun müddəələri aydın və müəyyən olmalıdır. Müəyyən edilmiş məhdudiyyətlər istənilən vətəndaş və vəzifəli şəxs üçün dəqiq və anlaşılan olmalı, normalar məhdudiyyətlərin hüdudlarını və icraedici orqanların nəzarət dərəcəsini aydın təsbit etməlidir.

Hüquq və azadlıqların məhdudlaşdırılması Konstitusiya və qanunlarla qorunan hüquqi dövlət dəyərlərinə uyğun olmalıdır. Bu məhdudiyyətlər insan, cəmiyyət və dövlətin maraqlarının zəruriバランスını nəzərə almalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının və "Azərbaycan Respublikası insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununun interpretasiyası əsasında qeyd etmək olar ki, insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması aşağıdakı meyarlar əsasında həyata keçirilir:

- Konstitusiya quruluşu əsaslarının müdafiəsi;
- digər şəxslərin sağlamlığının qorunması;
- ölkənin müdafiəsinin təmin edilməsi;
- dövlət təhlükəsizliyinin təmin edilməsi;
- əxlaq qaydalarının müdafiəsi;
- digər şəxslərin hüquqlarının müdafiəsi.

Beləliklə, insan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissi kimi daim dövlətimizin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də normativ hüquqi sənədlərdə öz əksini tapır. Azərbaycan Respublikasının vətəndaşları irqindən, milliyyətin-



dən, dinindən, dilindən, cinsindən, mənşeyindən, əmlak vəziyyətindən, əqidəsin-dən, qulluq mövqeyindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyətindən asılı olmayaraq eyni hüquqlara malikdirlər və qanun çərçivəsində bu hüquqlardan istədikləri kimi istifadə edə bilərlər. Ölkəmizdə plüralist cəmiyyət yaranmış və mətbuat, söz, fikir azadlığı tamamilə təmin

olunmuşdur. Azərbaycanda siyasi partiyalar, ictimai təşkilatlar, mətbuat orqanları sərbəst fəaliyyət göstərirlər. Vətəndaşların mülki, sosial-iqtisadi, siyasi hüquq və azadlıqları etibarlı qorunur.

Azərbaycan Respublikası ötən illər ərzində bütün dünyaya sübut etdi ki, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu uğurla gedir və bu bizim strateji yolumuzdur.

### **İstifadə edilmiş ədəbiyyat:**

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2011.
2. Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Programı. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilib. Bakı, 2011.
3. BMT-in "İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə" 10 dekabr 1984-cü il Konvensiyası / İnsan hüquqları: Dərs vəsaiti. Bakı, 2007.
4. Əsgərov Z.A. Konstitusiya hüququ: Dərs vəsaiti. Bakı, 2002.
5. İnsan hüquqları: Dərs vəsaiti. Bakı, 2007.
6. İnsan hüquqları haqqında Ümumi Beyannamə, 10 dekabr 1948-ci il. Beynəlxalq sənədlər toplusu. I cild. Bakı: Qanun, 2008.
7. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası. 4 noyabr 1950-ci il / İnsan hüquqları və polis: Dərs vəsaiti. Bakı, 2002.
8. İnsan hüquqları və polis: Dərs vəsaiti. Bakı, 2002.
9. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, 16 dekabr 1966-ci il. Beynəlxalq sənədlər toplusu. I cild. Bakı: Qanun, 2008.
10. Lukaşeva E.A. İnsan hüquqları: Dərslik (tərcümə). Bakı, 2004.

*Axmedov Maxir*

### **Обеспечение прав и свобод человека как высшая цель государства**

#### **РЕЗЮМЕ**

В данной статье исследуется первенство прав и свобод человека и гражданина, непосредственное их действие на территории страны, государственная гарантия в защите прав и свобод каждого человека, а также осуществление этой защиты судебными органами.

*Ahmadov Mahir*

#### **Protection of human rights and freedoms as a goal of state**

#### **SUMMARY**

The article deals with the level of human rights and freedoms in the territory of the Republic of Azerbaijan, the state guarantee in protection of the human rights and freedoms, as well as realization of this protection by judicial bodies as the highest goal of the Azerbaijani state.



Сулейманов Джейхун Айдын оглы,

Начальник кафедры "Теории государства и права" Академии Полиции МВД Азербайджанской Республики, полковник полиции, доктор философии по праву, доцент, заслуженный преподаватель Азербайджанской Республики, член Российской Академии юридических наук,

# РАЗВИТИЕ ПРАВОВОЙ КУЛЬТУРЫ ОРГАНОВ ВНУТРЕННИХ ДЕЛ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

UDK-34:340.111.5

*Açar sözlər: hüquq, polis, mədəniyyət, etika, daxili işlər orqanları, cəmiyyət, hüquq mədəniyyəti*

**Ключевые слова:** право, полиция, культура, этика, органы внутренних дел, общество, правовая культура.

**Key words:** law, Police, culture, ethics, society, internal, affairs, law culture.

Правовая культура и правосознание – одна из актуальных тем, вошедших в предмет исследования современной теории права. Большой интерес к этим правовым явлениям исторически был обоснованным и закономерным. Так, строительство правового государства, консолидированной демократии требует от всех субъектов права высокой правовой культуры и правосознания.

Несмотря на многообразие мнений по поводу правовой культуры, в правоведении сегодня данная категория больше используется для изучения развития правовой системы, правовых явлений и институтов страны, что определяет его методологический характер как некий правовой феномен.

В данном контексте правовая культура – своеобразная форма гармоничного развития общества, которая обеспечивает строительство демократического государства и права в стране.

Как феноменальное явление, правовая культура воплощает в себе рациональную деятельность правовых механизмов, дающих возможность устраниить социальные противоречия и создавать совершенные институты, обеспечивающие правовой прогресс, общечеловеческие ценности, права и свободы человека и гражданина, законность и правопорядок.

Право и правовые институты – как существенный структурный элемент правовой культуры – охраняют материальные и моральные ценности, созданные обществом в течение столетий, предотвращают насилие и беспредел, сдерживают все субъекты права от противоправных действий, а в правомерном поведении исключают конформистские и маргинальные наклонности.

Правовая культура с одной стороны обогащает правовую систему страны общечеловеческими ценностями, а с другой – защищает народ от космополитизма, от негативного воздействия чуждых



элементов на его культуру.

В связи с этим с полной ответственностью можно сказать, что заботливое отношение к правовой культуре, как к живому организму, является одним из главных условий социального прогресса.

Правовая культура общества прежде всего зависит от уровня развития правосознания населения. Правильное понимание правовых явлений, высокая оценка прав и свобод человека, решения споров юридическими средствами и при этом склонность к компромиссам, владение высокими юридическими знаниями государственными органами, должностными лицами, институтами гражданского общества и гражданами, позитивное эмоциональное отношение людей к законам государства, суду и другим правоохранительным органам является критерием, характеризующим высокое правовое сознание.

Правовое сознание, как источник права, оказывает большое влияние на правотворческий процесс и его результат, играет регулирующую роль в процессе реализации права, в том числе в решении юридических дел, принятии актов применения права, а также всех видов конкретных юридических решений. Создательное соблюдение правопорядка большинством людей на основе внутреннего убеждения лишний раз указывает на регулирующую роль правового сознания.

Насколько высок уровень правосознания в стране, настолько прочным будут в ней законность и правопорядок.

Лица, служащие в правоохранительных органах, должны обладать профессиональным правосознанием. Правосознание юриста должно быть теоретическим. А основная цель науки – это привитие им правового сознания, дающего возможность для становления высокок-

валифицированным специалистом и строгого, последовательного соблюдения законности.

Отношение профессионального юриста к праву и практике его применения должно проявляться прежде всего в его собственной справедливости и неуклонном соблюдении законности и правопорядка.

В то же время они являются источником предложений по совершенствованию правового регулирования, по устранению коллизий и пробелов, возникающих в процессе применения права.

Рациональная правоприменительная и правоохранительная деятельность государственных органов, проведение демократических реформ в структуре этих органов, применение в правоохранительной деятельности общечеловеческих ценностей, основанных на реалиях совершенности, большой авторитет судов говорят о совершенном характере правовой культуры.

В данном контексте изучение и постоянное совершенствование профессиональной правовой культуры сотрудников органов внутренних дел, являющейся составной частью правовой культуры всего общества, имеет большое значение в строительстве демократического, правового государства.

Уровень правовой культуры органов внутренних дел определяется в первую очередь наличием совершенной законодательной базы, регулирующей деятельность данного органа. На сегодняшний день в Азербайджане сформировалась соответствующая нормативная база, регулирующая эффективную деятельность полиции.

Особо следует отметить, что эти законы прошли экспертизу Венецианской Комиссии Совета Европы и получили положительный отзыв. В соответствии с



законами данного международного органа, Закон о полиции Азербайджанской Республики полностью отвечает международным стандартам в области прав человека.

Надёжное обеспечение законности и правопорядка в стране создало необходимость принятия в органах внутренних дел отраслевых нормативно-правовых актов. Несмотря на то, что в международной практике регулирования деятельности отраслевых органов превосходство даётся законам, но часто при реализации законов и Конституции, являющейся высшей по своей юридической силе в иерархии законодательной системы, подзаконные акты тоже выполняют своеобразную роль. При этом в правотворческой деятельности органов внутренних дел строго соблюдаются права и свободы человека и гражданина, предусмотренные в Конституции АР и международных соглашениях.

Осуществление структурных реформ, внедрение совершенных технологий являются необходимыми условиями, обеспечивающими устойчивое развитие правовой культуры органов внутренних дел.

Гармоничное и интенсивное развитие общественных отношений в современный период оказывает большое влияние на количественные и качественные показатели преступности. В такой обстановке для более эффективной борьбы с преступностью, охраны законности, благоприятного политico-экономического, социального развития, в целях профессионального обеспечения порядка, повышения уровня взаимоотношений “полиция-гражданин” в органах внутренних дел Азербайджана были проведены значительные структурные реформы.

Безусловно, эти реформы дали поло-

жительные результаты в укреплении законности и правопорядка. Но мировая практика показывает, что какой бы совершенной ни была правоохранительная система в стране, если в обществе слабая демократия и правовая культура, а защиту правопорядка считают исключительно обязанностью полиции, и при этом граждане отстраняют себя от этого дела, то очень сложно добиться высоких результатов. С этой точки зрения в целях обеспечения эффективной деятельности по охране общественного порядка органы внутренних дел нашего государства проводят определённые меры для привлечения общественности в это дело.

С гордостью можем отметить, что сегодня Азербайджан не только по темпам экономического развития, но и в сфере борьбы с преступностью и охраны порядка является одним из лидирующих государств.

Все это является результатом осуществляемых комплексных превентивных мер и взаимодействия ОВД с другими правоохранительными структурами.

Благодаря проводимым мерам наша республика является одним из наиболее безопасных и стабильных государств на пространстве СНГ и Восточной Европы.

В целом высокая правовая культура, существующая в ОВД, позитивно влияет на правовое сознание каждого сотрудника, исключает правовой нигилизм, создаёт фундамент для формирования профессиональной индивидуальной правовой культуры.

Прежде всего нельзя забывать, что в основе профессионального правосознания сотрудника ОВД стоит семейное воспитание личности, его морально-психологические качества и физическое здоровье.



Для сотрудника полиции особенно необходимы такие качества, как высокая гражданская ответственность, смелость, решительность, целеустремленность, научные знания и широкий кругозор.

В формировании и повышении профессиональной правовой культуры и правового сознания у сотрудников ОВД большая ответственность возложена на Академию Полиции МВД, которая готовит кадровых юристов для этих органов.

В нашем учебном заведении проведены всесторонние реформы на уровне международных стандартов, создана библиотека с богатым фондом и электронным каталогом. Главная задача, стоящая перед Академией, это подготовка офицеров полиции, обладающих совершенными знаниями, высокими морально-психологическими качествами, физической подготовкой, крепкой волей и решительностью. С особым усердием ведется работа над формированием у курсантов чести офицера, высокой нравственности, в учебном процессе применяются самые совершенные методы, оправдавшие себя на практике, студентам прививаются решительность, патриотизм, гуманизм и др. ценности.

Для выполнения этих программных обязанностей в системе органов внутренних дел были созданы "Виртуальные учебные центры" – особые классы, предоставляющие возможность проведения учений в виде видеоконференций в Академии Полиции, а также в городских и районных органах полиции. В Академии учрежден факультет Организации управления в ОВД, сданы в эксплуатацию современный учебный корпус, научно-методические кабинеты,

лаборатории, учебные кабинеты по криминалистике, специально оснащенные аудитории и т.д. Аналогичные мероприятия осуществлены в Школе по подготовке рядового и младшего начальствующего состава. Созданы все необходимые условия для того, чтобы молодые кадры смогли применить на практике свои теоретические знания,обретенные за время учебы.

В то же время постоянно в центре внимания ОВД находится работа по совершенствованию института попечительства, который играет важную роль в формировании и развитии профессионально-этических правил поведения, в формировании гражданской и жизненной позиции, ответственного и сознательного отношения к службе, в оказании моральной и психологической поддержки для устранения затруднений при выполнении служебных обязанностей, в усвоении ведомственных нормативно-правовых актов, в изучении истории и традиций ОВД.

В соответствии с требованиями интеграции в европейское пространство высшего образования, в Академии Полиции МВД Азербайджанской Республики осуществляется переход на Болонский процесс в образовании и на новую систему оценки знаний, которые ставят перед нами новые обязанности.

Продолжается систематическое осуществление организационно-действенной работы в этой области, применяются современные и совершенные новшества, принимаются соответствующие меры как для повышения профессионального уровня сотрудников, так и для их морального совершенствования.



### Использованная литература:

1. Лазарев В.В., Липень С.В. Теория государства и права. М., 2001
2. Венгеров А.Б. Теория государства и права. М., 2002
3. Марченко М.Н. Теория государства и права. М., 2002
4. Хропаник В.Н. Теория государства и права. М., 2003

*Süleymanov Ceyhun*

### Azərbaycan Respublikasının daxili işlər orqanlarının hüquq mədəniyyətinin inkişafı XÜLASƏ

Məqalədə Azərbaycan Respublikası daxili işlər orqanlarının hüquq mədəniyyətinin inkişafı məsələləri nəzərdən keçirilir. Müəllif qeyd edir ki, hüquq mədəniyyəti cəmiyyətin harmonik inkişafının özünəməxsus formasıdır, bu, ölkədə demokratik və hüquqi dövlət quruculuğunu təmin edir. Bu məqalədə Azərbaycan Respublikasının daxili işlər orqanlarında hüquq mədəniyyətinin əhəmiyyəti və onun səviyyəsinin hüquqi təhlili aparılır.

*Suleymanov Jeyhun*

Development of legal culture in interior bodies of Azerbaijan

### SUMMARY

In the article, under investigation are the questions of development of legal culture in the interior bodies of the Azerbaijan Republic. According to the author, the legal culture is a specific form of harmonious development of society that ensures democratic and legal state building in the country.

It also provides legal analysis of the importance and level of the legal culture if the interior bodies of the Republic of Azerbaijan.

Rəyçi: h.e.d. Əhmədov M.B.



**Eyvazov Hikmət Qismət oğlu,**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası  
"Daxili işlər orqanlarının inzibati fəaliyyəti" kafedrasının dosenti,  
hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı

# MƏHKƏMƏ HAKİMİYYƏTİNİN İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MÜDAFIƏSİNDƏ ROLU

UOT-34:343.11

**Açar sözlər:** məhkəmə hakimiyyəti, məhkəmə sistemi, insan hüquq və azadlıqları, üçpilləli məhkəmə sistemi, məhkəmə instansiyası.

**Ключевые слова:** судебная система, права и свободы человека, трёхступенчатая судебная система, судебная инстанция.

**A**zerbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ölkəmizdə aparılan əsaslı islahatlarla yanaşı, məhkəmə islahatının əsas məqsədi qanunun alılıyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, məhkəmə prosesində demokratik principlərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalasdırılması, məhkəmələrin fəaliyyətinin şəfaflığının təmin edilməsi, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi və sair mühüm məsələlərin konseptual həlli olmuşdur.

Məhkəmə islahatları respublikamızda bir neçə mərhələdə aparılmış, bu gün də

həmin istiqamətdə mütərəqqi və beynəlxalq standartları özündə birləşdirən addımlar atılmaqdadır.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu 10 iyun 1997-ci ildə qəbul edilsə də, neinki adı çəkilən qanunda, habelə məhkəmə fəaliyyətini tənzimləyən qanunlarda, digər normativ aktlarda əsaslı dəyişikliklər edilmiş, bununla da müvafiq qanunvericilik bazası formalasdırılmışdır.

Məhkəmə sisteminin müasirləşdirilməsi mərhələsində ən uğurlu addımlardan biri yeni üçpilləli məhkəmə sisteminin təsis edilməsi və ilk dəfə olaraq test üsulu ilə yeni hakimlərin təyin edilməsidir.

Məhkəmə sisteminin müasirləşdirilməsi mərhələlərini ümumiləşdirməklə aşağıda göstərilən ardıcılıqla həll olunmuş məsələləri buna aid etmək olar:

- qanunvericilikdə məhkəmə hakimiyyəti müstəqilliyinin və hakimlərin statusunun əsasları müəyyən edilmiş;

- hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edilmiş;

- məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılmış, yeni inzibati binalarla təchiz edilmiş;



- hakimlərin maddi və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış;
- “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun qəbul edilmiş;
- Məhkəmə-Hüquq Şurası təşkil edilmiş;
- hakimlərin fəaliyyətində intizam məsuliyyətinin gücləndirilməsini və məhkəmələrin işində şəffaflığın təmin edilməsini nəzərdə tutan əsaslı dəyişikliklər edilmiş;
- Hakimlərin Seçki Komitəsi yaradılmış;
- hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusu olan Hakimlərin Etik Davranış Kodeksi təsdiq edilmiş;
- məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması məqsədi ilə yeni apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkəmələr yaradılmış, bu məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyaları tətbiq edilmiş;
- insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işi təşkil edilmiş və onun məhkəmə təcrübəsində nəzərə alınması AR Ali Məhkəməsinə, apellyasiya məhkəmələrinə və Naxçıvan MR Ali Məhkəməsinə tövsiyə edilmiş;
- məhkəmələrdə kargüzarlığın aparılması işini tənzimləyən təlimat hazırlanmışdır.

Məhkəmə-hüquq islahatları beynəlxalq təcrübə öyrənilməklə, habelə dövlət proqramlarına uyğun dinamik xarakter daşıyaraq daim yeniləşir.

Göstərilən mərhələlərin həyata keçirilməsi bizə onu deməyə əsas verir ki, artıq məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinin andlı iclasçılarla bağlı yeni mərhələsinin mexanizmini əsaslandıran qanunvericilik və onun tətbiq və realizə edilməsi üçün normativ bazanın yaradıl-

ması vaxtı gəlib çatmışdır.

Ağır cinayətlər məhkəməsinin təşkil olunduğu inzibati ərazinin vətəndaşlarından seçiləcək andlı iclasçıların fəaliyyəti ədalət mühakiməsinin daha da mütərəqqi həyata keçirilməsində vətəndaş mövqeyinin formallaşmış modelinin hazırlanmasına xidmət edəcəkdir.

Göstərilənlər isə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində təsbit edilmiş "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" müddəasının yerinə yetirilməsinə xidmət edən ən bariz nümunədir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsində göstərilən "hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər" müddəaları ən ali dəyər kimi məhkəmələr tərəfindən həyata keçirilir.

Hakimiyyətin bir qanadı olan məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyəti cəmiyyəti ayrı-ayrı şəxslərin və təşkilatların hüquqazidd davranışından müdafiə etmək, vətəndaşların hüquq və azadlıqlarını mühafizə etmək, hakimiyyətin digər qanadlarının konstitusiyallılığını, onların hərəkət və qərarlarının qanuniliyini təmin edən fəaliyyətlərinə nəzarət etmək üçün təsis edilmişdir. Məhkəmə hakimiyyəti cəmiyyətdə yaranan münaqişələri həll etmək üçün lazımdır. Bununla məhkəmə hakimiyyəti bütövlükdə cəmiyyətə idarəedici təsir göstərir ki, bu da sosial sahədə münasibətlərin stabilliyinə, iqtisadiyyatda, habelə digər sahələrdə cəmiyyətin



inkişafının sosial və sosial-mədəni cəhətlərinin tərəqqisinə xidmət edir. Məhkəmə hakimiyyətinin rolü respublikamızın həl-hazırda irimiqyaslı sosial islahatların həyata keçirilməsi dövründə xüsusilə artmışdır. O, cəmiyyətin ədalətə, bərabər hüquqluğa və vətəndaşların hüquqazidd qəsdlərdən müdafiəsinə olan tələbatını tam təmin etməkdə böyük rol oynaya-raq, özünün mövcudluğunu ilə həmin məqsədlərə nail olmaq üçün digər hakimiyyət qanadlarına, habelə vətəndaşlara, qeyri-dövlət orqanlarına köməklik göstərir. Lakin əlbəttə ki, əgər zəruridirsə, məhkəmə hakimiyyəti məcburetmə metodu ilə, hüquqpozmalara qarşı sanksiyalar tətbiq etməklə də fəaliyyət göstərir.

Qanunlar əksər halda, belə demək olarsa, məhkəmə sahəsində həyat qazanır, onlar məhkəmə təcrübəsində sınaqdan keçirlər.

Məhkəmə hüquqi dövlət ideali nöqtəyi-nəzərindən qiymətləndirilərkən, xeyirxahlıq və ədalət, mükəmməl mənəviyyat və humanizm kimi ümumbəşəri təsəvvürlərə əsaslanmaqla, onun təkmilləşdirilməsində qanunvericiliyə köməklik göstərmək imkanı qazanır. Beləliklə, tam əminliklə demək olar ki, məhkəmə ümumbəşəri dəyərləri – vətəndaşın hüquq və azadlıqlarını, o cümlədən şəxsiyyətin həyatı, sağlamlığı, şərəfi, ləyaqəti, sosial-iqtisadi, siyasi və digər hüquqlarını müdafiə edir. Məhz ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində ardıcıl olaraq hüquq və azadlıqların məhkəmə təminatı, hüquqi yardım almaq hüququ, məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi, təqsirsizlik prezumpsiyası, bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi, məhkəməyə təkrar müraciət hüququ, yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ və digər bu kimi mühüm hüquqi prinsiplər realizə

edilməlidir.

Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları olsa belə, dövlət bu hüquqları vətəndaşlara hədiyyə etmir, formalasən reallığı təsbit edir. Əlavə olaraq həmin hüquqları həyata keçirərkən yaranan mənələri aradan qaldırmaq məhkəməyə etibar edilir.

Beləliklə, dövlət hakimiyyətinin müstəqil və asılı olmayan qanadı olan məhkəmə hakimiyyəti dövlət və vətəndaşlar, vətəndaşların bir-biri ilə, habelə hüquqi şəxslər arasındaki sosial münaqışləri, hüquqazidd hərəkətləri qanun əsasında həll etmək, qanunların və digər normativ aktların konstitusiyaya uyğunluğuna nəzarət etmək, vətəndaşların hüquqlarını icra hakimiyyəti orqanları və vəzifəli şəxslərlə qarşılıqlı münasibətlərdə müdafiə etmək, cinayətlərin ibtidai araşdırılması (təhqiqat və ibtidai istintaq), əməliyyat-axtarış fəaliyyəti, habelə digər hüquqpozmalarla bağlı tədbirlər zamanı vətəndaşların hüquqlarına riayət edilməsinə nəzarət etmək, ən mühüm hüquqi faktları və halları müəyyənləşdirmək, Konstitusiya, mülki, cinayət və inzibati-iqtisadi məhkəmə icraatı vasitəsilə ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılmışdır.

Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hakimiyyətinə belə bir anlayış verə bilərik. Məhkəmə hakimiyyəti hüququn tətbiq edilməsi zamanı məhkəmələrin səlahiyyətinə aid edilmiş məsələləri həll etməkdən və məhkəmələr tərəfindən qəbul edilən qərarların qanuniliyini və ədalətliliyini təmin edən prosessual normalara əməl etməklə konstitusiya, cinayət, mülki, inzibati-iqtisadi məhkəmə icraatı yolu ilə səlahiyyətlərin realizəsindən ibarətdir.

**İstifadə olunmuş ədəbiyyat:**

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2011.
2. Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında 19 yanvar 2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
3. Eyvazov H. Məhkəmə strukturu və onun fəaliyyəti // "Qanun" jurnalı, № 6 (110), 2003. səh. 34-39.
4. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2011.
5. Qəfərov M., Eyvazov H. Hüquq-mühafizə orqanları; Dörslik. Bakı: Qanun, 2011.

**Эйвазов Хикмет****Роль судебной власти в защите прав и свобод человека****РЕЗЮМЕ**

Судебная власть учреждена для защиты общества от противоправного поведения граждан и организаций, для защиты прав и свобод человека.

**Eyvazov Hikmat****The role of judicial power in protection of human rights and freedoms****SUMMARY**

The judicial power has been established to protect the human rights and freedoms in civil society. It ensures protection of society from illegal behavior of the citizens and organizations, correct application and observance of laws.

**Rəyçi: h.e.d. Qəfərov M.Q.**



**Əsgərov Nəbi Yəhya oğlu ,**

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının  
“Mülki hüquq” kafedrasının rəisi, polis polkovniki,  
hüquq üzrə fəlsəfə doktoru, dosent

# HÜQUQ EMLƏRİNİN TƏDRİSİNDE BƏZİ PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ İSTİQAMƏTLƏRİ

UOT-34:343.131.5

TƏHSİL, ELM, TƏDRİS

**Açar sözlər:** *hüquq elmi, dövlət təhsil standartları, əmlak, şərəf və ləyaqət.*

**Ключевые слова:** *правовая наука, государственные стандарты образования, имущество, честь и достоинство.*

**Key words:** *law science, state education standards, property, honour and honesty.*

**A**zərbaycan Respublikasının sosial-iqtisadi inkişafının gücləndirilməsi bütün sahələrin, o cümlədən elm və təhsil sahəsinin də inkişafına təsir göstərmişdir. Bu inkişafın başlanğıcı ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir və hazırda həmin siyaset möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir, möhkəmləndirilir. Ötən dövr ərzində elm və təhsil fəaliyyətini tənzimləyən çoxlu sayda normativ-hüquqi aktlar qəbul olunmuşdur. Onlardan "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil

sistemində islahatlar üzrə Dövlət Proqramı"ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının (Təhsil və ƏƏSM nazirliklərinin) bir sıra qərarlarını və s. misal göstərmək olar.

Göstərilən normativ-hüquqi aktların təhlili ilk növbədə təhsil sahəsinin müasir elmi biliklər əsasında qurulması, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni tədbirlərin təkmilləşdirilməsinə rəvac verir.

Təhsil sahəsində qəbul olunmuş bir sıra yeni normativ-hüquqi aktlarda təsbit edilmiş qaydalar ali təhsil müəssisələrində kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsil alanlarının attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərti ilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına integrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır. Təhsil sahəsində son



dövrlərdə həyata keçirilən uğurlu islahatlar, digər elm sahələrində olduğu kimi, hüquq elmlərinin də öyrənilməsində təhsil verənləri ikiqat əzmlə çalışmağa sövq edir ki, bu da onların "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 33.3.2-ci maddəsində təsbit olunmuş "təhsil programının mənimsənilməsini təmin etmək" vəzifəsini tam şəkildə şərtləndirir. Təhsil verənlər tərəfindən həmin vəzifənin icrası təhsil alanların qanunla müəyyən edilmiş "dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq" hüququ ilə sıx bağlıdır. Lakin qeyd etmək lazımdır ki, hüquq elmlərinin öyrənilməsi zamanı qanunvericilik aktlarında müəyyən hüquq normalarının ziddiyətli, problemlı olması təhsil verənin göstərilən vəzifəsinin icrasını, təhsil alanın isə hüququnun lazımlıca həyata keçirilməsini təmin etmir. Həmin problemlərdən bəzilərinin üzərində dayanaq. Məsələn, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsində təsbit olunmuşdur ki, "iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur". Sual yaranır. Bəs iddiaçı ikinci dəfə də iddia ərizəsini qanunla müəyyən-ləşdirilmiş qaydaya zidd olaraq məhkəməyə təqdim edərsə, onda o üçüncü dəfə məhkəməyə müraciət edə bilərmi? Fikrimizcə, edə bilər. Çünkü iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarını müəyyən edən MPM-in 153.2-ci maddəsində belə bir hal nəzərdə tutulmamışdır. Bu baxımdan da hesab edirik ki, qanunverici orqan tərəfindən MPM-in 152.4-cü maddəsindəki "ikinci dəfə" sözünün "təkrar" sözü ilə əvəz edilməsi məqsədə-müvafiq olardı. Bundan başqa, MPM-in 265.4-cü maddəsində təsbit olunmuşdur

ki, "məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çixararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bu normada "xəbər verir" sözü təhsil alan tərəfindən çətin qavranılır. Həqiqətən də normada "xəbər verir" sözünün məqsədi aydın deyildir. Bu "xəbər" yazılı olmalıdır, yoxsa şifahi? Digər tərəfdən "hüquqi dildə" də "prokurora xəbər verir" sözünün işlədilməsi məqsədəməvafiq hesab olunmur. Eyni qaydada həmin sözə MPM-in 265.5-ci maddəsində rast gəlmək olar. Hesab edirik ki, hər iki normada "prokurora xəbər verir" sözü, "prokurora yazılı bildiriş göndərir" sözü ilə əvəz edilməlidir.

Mülki prosessual hüquq fənninin tədrisi zamanı hüquq normalarında rast gəlinən digər çatışmazlıqlardan biri də edilmiş etirazın həlli ilə bağlıdır. Məsələn, MPM-in 22.6-ci maddəsində deyilir ki, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qaradadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Hesab edirik ki, bu norma Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin I bəndində təsbit edilmiş "hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir" müddəası ilə ziddir. Ona görə də həmin qərardaddan şikayət vermək hüququnu nəzərdə tutan normanın MPM-ə salınması məqsədə uyğun olardı. Bu dəyişikliyin edilməsinin məqsədi mülki işə baxan hakim tərəfindən qanunvericiliyin tələblərinin qərəzli olaraq pozulmasının qarşısını almaqdır.

MPM-in 61-ci maddəsi də problemlı norma kimi özünü təcəssüm etdirir. Həmin normada nəzərdə tutulmuşdur ki, işdə iştirak edən şəxslərdən başqa, prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştι-



rák edirlər. Burada ziddiyət yaradan hallardan birincisi ondan ibarətdir ki, nümayəndə və vəkil heç bir halda "işdə iştirak edə bilən şəxs" ola bilməz. Çünkü onlar prosesdə öz adlarından deyil, təmsil etdikləri şəxslərin adlarından çıxış edirlər. Daha dəqiq desək, onlar prosesdə başqasının iradəsini ifadə edirlər. İkincisi, MPM-in 61-ci maddəsinin məzmunu 46-ci maddə ilə, yəni işdə iştirak edən şəxslərin tərkibi ilə ziddiyətlidir. Bu ziddiyətli məqamla bağlı belə bir sual yaranır. MPM-in 61-ci maddəsinə müvafiq olaraq prosesin digər iştirakçısı hesab edilən mütəxəssis hakimə qarşı etiraz edə bilərmi? Dərhal qeyd edə bilərik ki, xeyr! Çünkü MPM-in 64.1-ci maddəsində mütəxəssisə anlayış verilmişdir. O, işə baxılarkən məhkəməyə zəruri texniki kömək göstərən şəxsdir. Digər tərəfdən MPM-in 46 və 47-ci maddələrinə müvafiq olaraq, mütəxəssis göstərilən hüquq həyata keçirə bilməz. Amma MPM-in 61-ci maddəsində o da prosesin digər "iştirakçısı" statusu ilə "tanınmışdır".

Ümumiyyətlə, digər ölkələrin də MPM-də belə bir analoji normaya rast gəlinmir. Məsələn, Rusiya Federasiyasının MPM-də analoji normada sadalanan iştirakçılar MPM-in ayrı-ayrı institutlarında təsbit edilmişdir. Buna görə də məhkəmə icraatında bu sayaq ziddiyətlər yaranmasın deyə qanunverici orqan tərəfindən MPM-də müvafiq dəyişikliklərin aparılmasını zəruri hesab edirik.

Tədrislə bağlı müəyyən hüquqi problemlə məsələlər "Mülki və ailə hüququ" fənninin tədrisi zamanı da müşahidə olunur. Bəzi təhsil alanlar hüquq normalarında yazılın sözlərin mənasını olduğu kimi anlamağa çalışırlar. Məsələn, adı çəkilən fənn üzrə "Mülkiyyət və digər əşya hüquqları" mövzusunun tədrisi zamanı onlar mülkiyyətin neçə növünün

və neçə formasının olmasını qarışdırırlar. Çünkü Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin II bəndində "mülkiyyət" növ kimi göstərilmişdir. Halbuki, dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyət mülkiyyətin növünə yox, onun formalarına aiddir. Ümumi mülkiyyət, paylı mülkiyyət, birgə mülkiyyət isə mülkiyyətin növü hesab olunur.

"Ailə hüququ üzrə nikah" mövzusunun da tədrisi zamanı hüquq normalarında mövcud çatışmazlıqlarla rastlaşmaq olur. Sözsüz ki, mövzuda ailə qurmaq məqsədilə qadını qaçırən şəxsin məsuliyyət məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-in 144-cü maddəsinə istinad olunur və elə problem də bu maddənin "adam oğurluğu" adlandırılması ilə əlaqədardır. Normanın adının "adam oğurluğu" adlandırılması fikrimizcə, bu əməlin anlayışını tam əhatə etmir. Belə ki, həmin Məcəllənin 177.1-ci "oğurluq" sözünə autentik təfsir verilərək göstərilmişdir ki, "oğurluq, yəni özgə əmlakını gizli talama"dır. Buradan aydın olur ki, oğurluq cinayət əməlində "insan" yox, yalnız "əmlak" talanır. Azərbaycan Respublikası MM-in 135.2-ci maddəsinə müvafiq olaraq, əmlak dedikdə isə istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusu başa düşür. Bu nöqtəyi-nəzərdən, Azərbaycan Respublikası CM-in 144-cü maddəsinin adında "adam oğurluğu" sözü, "adam qaçırmamaq" sözü ilə əvəz edilsəydi məntiqə uyğun olardı. Azərbaycan dilinin izahlı lüğətinə nəzər salsaq deyilənləri bir da-ha təsdiq etmək olar. Lügətdə "qaçırmamaq" sözünün beş mənası verilmişdir: 1) birinin qaçmasına kömək etmək, yol vermək, səbəb olmaq, birini aradan çıxarmaq; 2) qaçmağa məcbur etmək, hürkütmək; 3) hüduddan mal keçirmək (da-



xil etmək və ya çıxarmaq); 4) oğurlamaq, xəlvəti aparmaq. Məsələn, oğrular gecə qonşunun atını qaçırdırlar. Qız qaçırmak; 5) bir sıra isimlərin yanına gəti-rərək mürəkkəb fel düzəldirlər, məsələn: əldən qaçırmak, ağızdan söz qaçırmak.

Nikahın bağlanması üzrə mövzunun tədrisi zamanı qarşılaştığımız hüquqi problemlərdən biri də konstitusion hüquq normalarının, yəni konkret desək, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin II bəndinin müd-dəaları ilə bağlıdır. Orada göstərilir ki, "nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz". Hüquqşunas alımlərdən M.Dəmirçiyeva haqlı olaraq göstərir ki, nikaha könüllü daxil olma tərəflərin həqiqətən qarşılıqlı razılıq şəraitində ailə qurmaq arzularını o zaman əks etdirir ki, onların iradəsinə heç kimin və heç nəyin fiziki və ya psixi təsiri olmasın. Qadını ərə getməyə məcbur etmək və ya onun bu arzusuna mane olmaq şəxsiyyət əleyhinə olan cinayətlər kimi qanunla təqib edilir.

Lakin zənnimizcə, M.Dəmirçiyevanın ikinci fikri ilə razılaşmaq olmaz. Çünkü qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilən əmələ görə məsuliyyət nəzərdə tutan norma yoxdur. Müəllif çox güman ki, 8 dekabr 1960-ci il Azərbaycan SSR CM-in 128-ci maddəsinə (qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma) istinad edərək bu fikrə gəlmışdır. Onu da qeyd edək ki, 8 dekabr 1960-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR CM-in həmin norması da müəyyən qüsurlardan azad deyildir. Belə ki, bu cinayət əməlində zərərçəkmış qismində yalnız qadın çıxış edirdi. Əlbəttə ki, bu da öz növbəsində qadınla kişinin hüquq bərabərliyinin pozulmasına

səbəb olurdu. Çünkü həmin məcəllədə kişini zorla evləndirmək və ya onun evlənməsinə mane olmağa görə məsuliyyət nəzərdə tutulmamışdır.

M.V.Antokolskaya haqlı olaraq belə bir fikir irəli sürür ki, hər iki cinsdən olan şəxsləri nikaha daxil olmağa məcbur etməyə görə cinayət qanunvericiliyində məsuliyyət müəyyən edən norma olmalıdır.

M.V.Antokolskayanın irəli sürdüyü fikir ölkəmizin qanunverici orqanı tərəfindən nəzərə alınsa, fikrimizcə, qanunvericiliyin təkmilləşdirilməsində, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasında mütərəqqi addımlardın biri olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən "nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz" kimi qadağan-edici, konstitusion-imperativ normanın pozulmasına görə qanunvericilikdə, nikahın etibarsız hesab olunması istisna olmaqla, heç bir məsuliyyət müəyyən edən norma nəzərdə tutulmamışdır. Bu-nu qanunvericiliyin nöqsanlı cəhətlərin-dən biri kimi qiymətləndirmək olar. Bununla əlaqədar hüquq nəzəriyyəsi kur-sundan məlumdur ki, hər hansı qadağan-edici normanın pozulmasına görə mütləq hüququn realizə formalarından biri olan hüquq tətbiqetmə fəaliyyəti həyata keçirilməlidir. Hüququn realizəsi for-malarından biri olmaq etibarı ilə hüquq normalarının tətbiqi dedikdə, dövlət tə-rəfindən müəyyən olunmuş davranış qaydalarını pozan və beləliklə də hər hansı bir hüquq pozuntusu törədən şəx-sə qarşı tətbiqi aktın çıxarılması yolu ilə şəxsi və əmlak xarakterli məhdudiyyətlər qoyulması və məsuliyyət tədbirlərinin tətbiq edilməsi başa düşülür. Bu fikrə əsaslanaraq qeyd etmək olar ki, Azə-



baycan Respublikası Konstitusiyasının qadağanedici, imperativ norması olan 34-cü maddəsinin II bəndinin tələbləri pozularkən tətbiq ediləcək hüquq normasının normativ bazası yoxdur.

"Şəxsi-qeyri əmlak hüquqları və onların mülki-hüquqi müdafiəsi" mövzusu üzrə tədris zamanı isə ədəbiyyat mənbəyi kimi istifadə edilən "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarında da mövcud olan bəzi çatışmazlıqlar təhsilənlarda müəyyən çəşqinqılıq yaradır. Məsələn, adı çəkilən qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hali aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir. Həmin hallara aiddir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların düzgün olmasına; bu məlumatların yayılması. Göstərilən birinci halda, yəni "məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi" halında (şərtində) "təşkilatın şərəf və ləyaqətinin ləkələməsi" müddəasının təsbit olunması məqsədəmüvafiq hesab oluna bilməz. Çünkü şərəf və ləyaqət anlayışı yalnız fərdə, fiziki şəxsə şamil edilən və məxsus olan qeyri-maddi nemətdir. Təşkilatlar isə onların işgüzar nüfuzu ləkələnərsə, yəni hüquqi şəxs statuslu qurumlar bunun nəticəsində mənəvi zərərin ödənilməsini yox, maddi zərərin (real zərərin), habelə əldən çıxmış faydanın ödənilməsini tələb edə bilərlər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqq-

ında" 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərar qəbul etsə də yuxarıda göstərilən Plenum qərarının yalnız 13, 14, 15 və 16-cı bəndləri qüvvədən salınmışdır.

Hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının adında dəyişiklik edilərək yeni redaktədə "şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi..." adlandırılması daha məqsədəmüvafiq olardı. Eyni zamanda bu dəyişikliyin edilməsi məhkəmələrə imkan verir ki, fiziki şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq sərbəst surətdə işgüzar nüfuzunu müdafiə edən zaman adı çəkilən Plenumun qərarını onlara da şamil etsinlər.

Əmək hüququ fənninin də tədrisi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən çatışmazlıqlara rast gəlmək olur. Məsələn, ƏM-in 46-ci maddəsinin IV hissəsində deyilir ki, on beş yaşından on səkkiz yaşına dək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən, övladlığı götürənlərdən, qəyyumlardan birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Göründüyü kimi, bu normada "qeyyum" sözünün təsbit edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33-cü maddəsinə ziddir. Belə ki, qeyyumlardan on dörd yaşı tamam olmamış, himayəçilər isə on dörd yaşından on səkkiz yaşına dək olan yetkinlik yaşına çatmayanlar üzərində təyin edilirlər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində problem kimi qəbul edilən normalardan biri də 250-ci maddədir. Bu norma yaşı 18-dən az olan işçinin əməyiinin tətbiqi qadağan olunduğu işləri tənzimləyir. Normada göstərilir ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeral-



tı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vəsítələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.

Normada "habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda" ifadəsinin işlədilməsi düzgün hesab olunmur. Birincisi, adı göstərilən iş yerlərinin fəaliyyətinin xüsusiyyətləri Azərbaycan Respublikası Ticarət Nazirliyinin (Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli, 475 nömrəli Fərmanına əsasən, Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyaseti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır) 10 may 1998-ci il tarixli 34 nömrəli "İctimai iaşə sahəsində fəaliy-

yət göstərən obyektlərə xidmət səviyyəsinə görə dərəcələrin verilməsi haqqında Əsasnamə"si ilə təsdiq olunmuşdur. Əsasnamədə həmin iş sahələri "əxlaqsız" iş yeri kimi göstərilmir. İkincisi, həmin iş yerləri əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərisə, nə üçün onların fəaliyyətini dayandıran qərar qəbul edilmir? Bu baxımdan sadalanan iş yerlərinin sayını göstərən ƏM-in 250-ci maddəsinin birinci cümləsinin çıxarılması və ƏM-in 251-ci maddəsinin V hissəsindəki normaya əlavə və dəyişikliklər edilərək 250-ci maddənin adının həmin normada ikinci cümləyə uyğunlaşdırılması məqsədəməvafiq olardı.

Beləliklə, hüquq normalarında mövcud problemlərin vaxtında aradan qaldırılması, onların layihəsinin hazırlanmasında ali hüquq təhsili verən müəssisələrin əməkdaşlarının bu işlərə cəlb olunması qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəsinin artırılmasını və eyni zamanda həmin müəssisələrdə keçirilən mövzuların təhsil alanlar tərəfindən dərindən mənimsənilməsini şərtləndirən əsas amillərdən biridir.

*Açar sözlər: norma yaradıcılığı fəaliyyəti,*

### İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Bakı: Qanun, 2011
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Qanun, 2012
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı: Qanun, 2012
4. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2011
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı: Qanun, 2012
6. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi. Bakı: Qanun, 2011

*Аскеров Наби***Некоторые проблемы в преподавании правовых  
наук и пути их разрешения****P E 3 I O M E**

Статья посвящена проблемам преподавания правовых наук и путям их разрешения. Автор акцентирует внимание на противоречивых моментах преподавания гражданского-процессуального, уголовного и трудового права.

TƏHSİL, ELM, TƏDRİS

*Askarov Nabi***Some problems and their solution in educating law sciences****S U M M A R Y**

The article is dedicated to some problems of teaching legal sciences and the ways of their solution. The author, in particular, draws attention to the contradictory moments in teaching civil-procedural, criminal and labor laws.

**Rəyçi: h.e.d. Qasımov A.M.**



**Шукюров Шахин Тейюб оглы,**

Преподаватель кафедры административной деятельности в ОВД Академии Полиции МВД Азербайджанской Республики, полковник-лейтенант полиции

# ТЕОРЕТИЧЕСКИЕ АСПЕКТЫ ПОНЯТИЯ НОРМОТВОРЧЕСКОЙ ДЕЯТЕЛЬНОСТИ ОРГАНОВ ИСПОЛНИТЕЛЬНОЙ ВЛАСТИ

UDK-34.342.51

*Açar sözlər:* Norma yaradılılığı fəaliyyəti, qanun yaradılığı, hüquqi tənzimləmə, icra hakimiyyəti.

**Ключевые слова:** нормотворческая деятельность, законотворчество, правовое регулирование, исполнительная власть.

**Н**ормотворчество органов исполнительной власти является частью правотворчества. Оно также является непосредственно подзаконным нормотворчеством и самостоятельной областью, из которой разветвляются новые институты, такие как указное нормотворчество, региональное нормотворчество, ведомственное нормотворчество, локальное нормотворчество.

Нормотворческая деятельность органов исполнительной власти – одна из основных функций деятельности государства. Общей целью этой деятельности является развитие отношений в пределах правовых норм и усовершенствование правовой системы.

Органы исполнительной власти отличаются особенностями выполняемых ими функций, формами деятельности, а также организационным строением. Основной

особенностью деятельности, осуществляющейся органами исполнительной власти, является практическая деятельность, которая предполагает выполнение требований Конституции Азербайджанской Республики 12 ноября 1995 года, законов, иных нормативно-правовых актов.

Одна из основных функций органов исполнительной власти, является нормотворчество, которое состоит из подготовки, принятия, издания, изменения, дополнения и отмене нормативно-правовых актов органов исполнительной власти, не противоречащих требованиям Конституции, законов, обязательных для применения и исполнения. Нормотворчество органов исполнительной власти – основное звено механизма правового регулирования общественных отношений.

Рассмотрим понятие нормотворчества, его особенности и характерные черты, сравнивая и анализируя мнения и высказывания ученых.

Ю.А. Арзамасов отметил, что нормотворчество - это определенная форма государственной деятельности, направленная на создание, дополнение и отмену норм права. Он также отмечал, что нормотворчество - это деятельность не только государственных органов, но и



должностных лиц[2]. Рассматривая нормотворческую деятельность, мы наблюдаем активную роль Президента, министров, глав местных органов исполнительной власти, а также других должностных лиц.

Нормотворчество органов исполнительной власти обладает определенными особенностями и характерными чертами.

А.И.Бобылев указал, что нормотворчество органов исполнительной власти имеет свои особенности, обусловленные юридической силой, оперативностью и динамичностью. Оно осуществляется в упрощенной форме и процессуальном порядке, восполняет пробелы, вызванные несовершенством действующих законов, а также характеризуется профессиональным знанием сферы правового регулирования[3].

Согласимся с мнением А.И.Бобылева о том, что нормотворчество в основном восполняет пробелы.

Некоторые юристы относят нормотворчество к инструменту осуществления полномочий.

В.И.Реут называет нормотворческую деятельность – основным инструментом реализации властных полномочий [6].

Нормотворческая деятельность имеет вспомогательный, инструментальный характер, который заключается в издании органами этой власти нормативных актов. Если нормы закона не регулируют общественные отношения и нуждаются в правовом регулировании, то эту функцию выполняют соответствующие органы исполнительной власти.

Большинство юристов высказывает мнение по поводу самостоятельности этой деятельности. Ю.А.Соколова считает, что нормотворчество органов исполнительной власти является самостоятельным видом государственного нор-

мовлечества, результатом которого является принятие нормативно-правового акта правотворческим органом исполнительной ветви власти [7].

В отличие от законотворчества, подзаконное нормотворчество характеризуется большей оперативностью, гибкостью, меньшим формализмом. В то же время подзаконное правотворчество осуществляется негласно, подготовка и принятие подзаконных актов осуществляются соответствующими правовыми управлениями, администрациями и часто характеризуются определенной громоздкостью и противоречивостью. Подзаконное правотворчество в то же время позволяет быстро разрешать вопросы, требующие правового воздействия, тогда как закон по таким вопросам принимается в течение достаточно длительного времени по усложненной процедуре, свойственной законотворчеству [11].

С.Г.Паречина раскрывает нормотворчество, как функцию исполнительной власти, которая предполагает издание органами исполнительной власти нормативных актов. Функция определяет содержание деятельности исполнительной власти и в известной степени характеризует ее сущность. Если законы принимаются законодательными органами (собраниями), то подзаконные нормативные акты принимаются органами исполнительной власти. Правотворческая деятельность органов исполнительной власти продолжает в границах своей компетенции деятельность, которую начал законодатель[4].

Поддержим мнение С.Г.Паречиной о том, что, действительно, нормотворчество органов исполнительной власти в основном начинается после законотворчества и для законотворчества, но при этом не теряет своей самостоятельности.



Существует ряд обоснованных причин существования и сохранения этого вида правотворчества. Основная из них заключается прежде всего в сложности и многогранности вопросов, которые должны решать органы государства. Не все сложные вопросы современного общества должны рассматриваться парламентом. Создаются ситуации, когда решение целесообразнее передать на более низкий уровень, как того требуют нормы, регулирующие компетенцию и прерогативы нормотворческих органов.

Другая причина существования подзаконного правотворчества заключается прежде всего в том, что законодательный орган в основном испытывает дефицит времени, который не позволяет принять соответствующее правовое решение. Вследствие этого происходит передача правотворческих полномочий другим субъектам нормотворчества. Тенденция роста подзаконного нормотворчества наблюдается во всех странах[8].

В юридической науке при рассмотрении вопроса о создании нормы права, нормативного правового акта используются термины: "правотворчество", "законотворчество", "нормотворчество". При этом правотворчество и нормотворчество в некоторых случаях со стороны правоведов применяются как синонимы.

С.А.Кузнецов дает следующее понятие правотворчеству органов исполнительной власти: "Правотворчество органов исполнительной власти субъектов РФ – это нормативно оформленная публичная деятельность государственных органов, направленная на достижение целей развития субъекта в интересах его населения и в рамках его регулирования общественных отношений и создания новых правовых актов и модернизации, действующих и издаваемых в формах,

установленных законодательством субъекта, по вопросам исключительного ведения субъекта РФ и совместного ведения РФ с последующим изучением правотворческого опыта и мониторингом материалов правоприменительной деятельности в целях дальнейшего совершенствования правотворческой практики и законодательства"[1].

Разделяем мнение С.А.Кузнецова и особенно в части необходимости последующего изучения опыта нормотворчества и проведения мониторинга.

В.Е.Чиркин также указывает, что органы исполнительной власти обладают самостоятельными нормотворческими полномочиями, выходят за границы исполнительно-распорядительной деятельности по применению законов делегированных парламентом полномочий, или, обладая самостоятельной регламентной властью, президент, правительство, министры издают множество нормативных актов, регулирующих важнейшие сферы жизни.

Нередко такие акты имеют не меньшее, а большее, чем закон, значение. Наконец, органы исполнительной власти имеют дискреционные полномочия, что позволяет решать вопросы по своему усмотрению, хотя и в пределах закона. В отличие от других представительных и судебных органов система органов исполнительной власти составляет единую вертикаль. Нижестоящие должностные лица и органы подчинены вышестоящим, обязаны исполнять не только закон, но и указания вышестоящих органов или должностных лиц: акты нижестоящих органов могут быть отменены вышестоящими [10].

В.Е.Чиркин и Ю.А.Соколова в отличие от С.Г.Паречиной указывают на самостоятельность нормотворческой дея-



тельности.

Нормотворчество, как и само право, регулирует отношения между людьми, и исходит от органов исполнительной власти. Органы исполнительной власти издают подзаконные акты, обладающие юридической силой и содержащие нормы права. Нормотворчество органов исполнительной власти - это процесс организации деятельности органов исполнительной власти в сфере установления начальной стадии развития, самого развития, совершенствования, существующих правовых и социальных основ, созданная деятельность в сферах жизни, таких как: процедуры создания норм права и должного поведения, взаимодействие правовых норм с существующими социальными нормами.

Ю.А.Соколова также дает понятие нормотворчеству, как компетенции органа исполнительной власти - это совокупность предметов ведения (сфера общественных отношений), которые в пределах своих полномочий вправе регулировать орган путем издания (принятия, изменения, отмены) нормативных правовых актов. Издание нормативно-правовых актов исполнительными органами регулируется совокупностью законов и подзаконных актов, которые можно назвать правовыми основаниями нормотворческой деятельности (нормотворческой компетенции) органов исполнительной власти[10].

На современном этапе нормотворческая деятельность направлена на улучшение, усовершенствование, усиление, реализацию и внедрение норм.

На семинаре по теме "Правовое регулирование нормотворческой деятельности в Республике Беларусь и Федеративной Республике Германия", проводившемся 17 ноября 2003 года, замести-

тель министра юстиции Республики Беларусь В.Ю.Калугин отметил, что "В ходе обсуждения мы убедились, что нормотворчество - это задача не только государственных органов, но и всего общества в целом, состоящая в том, чтобы создавать и связывать себя правом, способным отвечать интересам общества, позволяющим ему развиваться и смело смотреть в будущее. Право будет жить только тогда, когда общество и каждый человек в отдельности станет понимать и принимать его"[5].

Из высказывания В.Ю.Калугина следует, что речь идет об общем нормотворчестве, как о нормотворчестве законодательной, так и исполнительной власти. Нормотворчество – это задача всего общества. С привлечением общественности и его представителей оно становится намного более эффективным и максимально претворяемым в жизнь.

Нормотворческая деятельность органов исполнительной власти осуществляется во всех государствах, но в каждом из них существуют свои методологические особенности и характерные черты. Осуществление этой деятельности соответствует основным законам каждой страны, а также другим нормативно-правовым актам, например: закону о нормативно-правовых актах, закону о нормотворческой деятельности.

В завершение необходимо отметить, что рассмотрение теоретических аспектов нормотворчества органов исполнительной власти, изучение его особенностей создают условия для развития и совершенствования правовых основ этой деятельности.



### **Список использованной литературы:**

1. Алимов А.К. Теория государства и права (курс прочитанных лекций) Баку-2002, 340 с.
2. Арзамасов Ю.Г. Ведомственное нормотворчество как тип юридической деятельности. 2006, 19 с. [www.nigma.ru](http://www.nigma.ru).
3. Бобылев А.И. Теоретические проблемы правотворчества в Российской Федерации // Право и политика. 2001. №9, 34 с.
4. Паречина С. Г. Исполнительная власть, как индикатор государственного управления; [www.thelib.ru/authors/parecina](http://www.thelib.ru/authors/parecina)
5. Прудникова В. Материалы семинара. Правовое регулирование нормотворческой деятельности в Республике Беларусь и Федеративной Республике Германия // Юстиция Беларуси, №6, 2003, 4 с. [www.justbel.info](http://www.justbel.info)
6. Реут В.И. Нормотворческая деятельность главы государства (Республика Беларусь и зарубежный опыт) Автoref. дис. канд. юр. наук. Бел. Гос. Универ. Минск, 2003, 21с.
7. Соколова Ю.А. "Теоретические аспекты нормотворчества органов исполнительной власти". Ростовский Государственный Экономический Университет.
8. Соколова Ю.А. Нормотворчество органов исполнительной власти и механизм реализации закона ("Финансовое право", 2006, № 6). [www.law.-news.ru](http://www.law.-news.ru)
9. Проф. С.С Алексеев. Теория государства и права. [www.yandex.ru](http://www.yandex.ru)
10. Чиркин В.Е. Конституционное право зарубежных стран. Учебник. Издание второе, переработанное и дополненное. М.: Юрист. 1999, 498 с.
11. [www.e-college.ru\lbooks](http://www.e-college.ru\lbooks)

*Şükürov Şahin Teyyub oglu*

### **İcra hakimiyyəti orqanlarının normayaradıcılıq fəaliyyəti anlayışının nəzəri aspektləri**

#### **XÜLASƏ**

Təqdim olunan məqalə icra hakimiyyəti orqanlarının normayaradıcılıq fəaliyyəti anlayışının nəzəri aspektlərinə həsr olunmuş, icra hakimiyyəti orqanlarının normayaradıcılığı-hüquq yaradıcılığının vacib hissəsi kimi göstərilərək, müstəqil sahə kimi də qeyd olunmuşdur.

Məqalədə normayaradıcılığının anlayışı, xüsusiyyətləri, xarakterik cəhətləri barəsində alımların fikir və mülahizələri təhlil edilmiş, müqayisələr aparılmışdır.

*Shukurov Shahin Teyyub*

### **Theoretical aspects of the concept of normal activity of the executive power bodies**

#### **SUMMARY**

The article is dedicated to theoretical aspects of the concept of rulemaking activity of the executive power bodies. The rulemaking activity of the executive power bodies is also reviewed as an independent and significant part of the lawmaking.

The author also gives analysis and compares the reviews and suggestions of scholars on the concept of rulemaking, its peculiarities, characteristic features.

*Rəyçi: h.f.d. Eyyazov H.Q.*



**Mustafayev Novruz İsa oğlu,**

Polis Akademiyasının "Cinayət hüququ" kafedrasının müəllimi,  
polis polkovnik-leytenantı

# MƏHKUMLARIN MƏŞĞULLUĞU PROBLEMI VƏ ONUN HƏLLİ YOLLARI

UOT-34.343.13

*Açar sözlər: cəzaların icrası qanunvericiliyi; azadlıqdan məhrum edilmişlər, məhkumlar, məhkumların məşğulluq problemləri, sosial adaptasiya.*

**Ключевые слова:** уголовно-исполнительное законодательство, осужденные к лишению свободы, осужденные, проблемы занятости осужденных, социальная адаптация.

**Key words:** legislation concerning exercising of punishments, people who deprived liberty, sentenced people, problems of employment concerning sentenced people, social adaptation.

**M**əhsuldar əmək və onun nəticələri istənilən ictimai quruluşun inkişafının əsasını təşkil edir. Məhz əmək nəticəsində maddi və mənəvi nemətlər yaradılır, məhsuldar əmək hesabına dövlət, elm, mədəniyyət, təhsil, səhiyyə xərcləri və s. ödənilir.

İnsanların tərbiyəsində əməyin əhəmiyyətli rolü fəlsəfi və pedaqoji təlimlər tərəfindən tanınmışdır. Bu baxımdan islah (penitensiar) pedaqogikası, cəzaların icrasını tənzimləyən qanunvericilik aktları, məhkumlarla davranış qaydalarını müəyyən edən beynəlxalq standartlar da məhsuldar əməyin vacibliyini tanır. Məsələn, BMT-nin 14 dekabr 1990-cı il tarixli "Məhbuslarla davranışın əsas

prinsipləri"nin 9-cu bəndində qeyd edilir ki, "məhbuslara haqqı ödənilən faydalı əməklə məşğul olmaq imkanı yaratmaq zəruridir, bu, onların işçi bazarına integrasiyasını asanlaşdırır, öz ailələrinə və qohumlarına maddi kömək göstərməyə təhrik edər" [4, s. 91].

Əməyə belə əhəmiyyətli qiymət verilməsi onun geniş tərbiyəvi imkanlara malik olması ilə şərtlənir. İnsan, ictimai faydalı əmək prosesində özünün fiziki və peşə qabiliyyətini inkişaf etdirir, əsas mənəvi keyfiyyətlərini formalasdırır və möhkəmləndirir. Əmək insanın mənəvi mövqeyini, faydalı sosial dəyərlərə münasibətini aşkar edir.

Məhkumların əməyinin rolü yalnız tərbiyəvi məzmunla bitmir. Onun tətbiq edilməsi həm də sağlamlaşdırıcı, intizamliedici və iqtisadi əhəmiyyətə malikdir.

Yaxşı məlumdur ki, təbabətdə sağlamlaşdırıcı məqsədlərlə əməyin müxtəlif formalarından (əmək terapiyası) geniş istifadə olunur. Fiziki cəhətdən sağlam insana əmək, onun normal fəaliyyət göstərməsi üçün lazımdır. Məhkumların əmək fəaliyyəti – azadlıqdan məhrum etmə yerlərində qaydanın və intizamın qorunub saxlanması mühüm vasitəsidir. İşsizlik onlara pozucu təsir göstərir, yeni- yeni cinayətlərin və hüquqpozmaların törədilməsinə şərait yaradır. Məhkumla-



rin əməyinin iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, o, müasir şəraitdə cəzaçəkmə müəssisələrinin normal fəaliyyət göstərməsinə, məhkumların özlərinin tələbatlarını ödəməsinə, ailələrinə yardım göstərmələrinə və s. imkan verir.

Cəzaların icrası qanunvericiliyi azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin əməyə cəlb edilməsi qaydasını, əsaslarını və formalarını, onların əmək şəraitini, onun təşkili üzrə cəzaçəkmə müəssisəsinin müdürüyyətinin fəaliyyətini müəyyən edən əsas prinsipləri müəyyən etmişdir. Belə prinsiplərə aşağıdakılardır aid etmək olar:

- 1) cəzaçəkmə müəssisələrinin istehsal fəaliyyətinin onların əsas vəzifəsinin – məhkumların islah edilməsi vəzifəsinin yerinə yetirilməsinə tabe olması;
- 2) əməyin məcburiliyi;
- 3) məhkumların əməyinin və peşə təhsilinin uzlaşdırılması.

Azərbaycan Respublikasının CİM-in 95.5-ci maddəsində qeyd edilir ki, "məhkumların istehsalat fəaliyyəti cəzaçəkmə müəssisələrinin əsas vəzifəsinə, yəni məhkumların islah edilməsinə mane olmamalıdır". Qanunda öz əksini tapmış bu müddəə BMT-nin 1955-ci il tarixli "Məhbuslarla minimal standart davranış qaydaları"nın 72-ci maddəsinin 2-ci bəndinə müvafiqdir. Orada qeyd edilir ki, "...məhbusların mənafeyi və onların peşə hazırlığı həbsxana istehsalından gəlir götürmək mülahizəsinə tabe edilməməlidir" [4, s. 43].

Azadlıqdan məhrum etmə cəzasının icrasını tənzimləyən qanunvericilik aktlarının müddəaları, bir tərəfdən, azadlıqdan məhrum etmə yerlərinin istehsalat fəaliyyətinin təşkilinə və inkişafına yönəldilmişdir, digər tərəfdən isə, tərbiyəvi, pedaqoji tələblərə tabedir. Sonuncu, məhkumların məhsuldar əməkdə daimi,

mütəmadi iştiraka cəlb edilməsini, cəzaçəkmə müəssisələrində yüksək seviyyəli peşə hazırlığının təşkil edilməsini nəzərdə tutur.

Cəzaların icrası qanunvericiliyində öz əksini tapmış, məhkumların əməyinin təşkilinə həsr edilmiş prinsiplərdən biridə ondan ibarətdir ki, hər bir məhkum işləməlidir. Belə ki, Azərbaycan Respublikası CİM-in 95.1-ci maddəsinə əsasən, "hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdürüyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır". Bu prinsip də beynəlxalq-hüquqi aktlara əsaslanır. Məsələn, "Məhbuslarla minimal standart davranış qaydaları"nın 71-ci maddəsinin 2-ci bəndinə əsasən "bütün məhbuslar həkimin təsdiq etdiyi fiziki və psixi qabiliyyətlərinə müvafiq olaraq işləməyə borcludurlar [5, s. 191]".

Digər tərəfdən, bu prinsip başqa beynəlxalq aktın – BMT-nin 1966-ci il tarixli "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ının 8-ci maddəsinin tələblərinə ziddir. Belə ki, orada qeyd edilir ki, "heç kəs məcburi, yaxud icbari əməyə vadar edilə bilməz[5, s.191]".

Bununla yanaşı, əməyin məcburiliyi məhkumların bəzi kateqoriyalarına şəmil edilmir. Belə ki, Azərbaycan Respublikası CİM-in 95.2-ci maddəsinə əsasən "alnış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir".

Azərbaycan Respublikası CİM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş və ümumiyyətlə, cəzaların icrası qanunvericiliyimiz üçün yeni olan müddəalardan



biri ondan ibarətdir ki, burada cəzaçəkmə müəssisəsi müdürüyyəti üzərinə məhkumları faydalı əməyə cəlb etmək vəzifəsi qoyulmuşdur. Belə ki, bu normada qeyd edilir: "...cəzaçəkmə müəssisəsinin müdürüyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər". Bu yeni müddəə işsizliyin mövcud olduğu müasir iqtisadi şəraitdə məhkumların əməyə cəlb edilməsi üzrə daha fəal təşkilati fəaliyyət tələb edir. Lakin mövcud vəziyyət bu prinsipin həyata keçirilməsinə çətinləşdirir.

Cəzaçəkmə müəssisəsinin müdürüyyəti məhkumları, onların əmək qabiliyyəti-ni və imkan daxilində ixtisaslarını nəzərə alaraq, əməyə cəlb etməlidir. Bu müddəə böyük tərbiyəvi əhəmiyyətə malikdir və məhkumların ixtisaslarının qorunub saxlanması və ya yüksəldilməsi, onların real əmək qabiliyyətlərinə müvafiq olaraq əməyə cəlb edilməsi üçün şərait yaradır. Məhkumların ixtisasları üzrə əməyə cəlb edilməsi – cəzaçəkmə müəssisəsinin müdürüyyətinə yönəldilmiş məcburi tələb deyil. Əgər müdürüyyət cəzaçəkmə müəssisəsinin istehsalat sahələrinin fəaliyyət istiqaməti ilə əlaqədar olaraq məhkuma ixtisası üzrə iş təqdim edə bilmirsə və ya bu, islah məqsədlərinə ziddirə, məhkumlar eyni zamanda yeni peşənin öyrənilməsi ilə digər ixtisas üzrə işə cəlb edilirlər.

Məhkumların əməyindən istifadə edilməsi qadağan olunan işlərin və vəzifələrin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmişdir. Bu Qaydaların 209-cu maddəsinə əsasən:

- cəzaçəkmə müəssisələrinin idarə, şöbə və bölmələrində, habelə müxtəlif xidmət sahələrində;

- şəxsi heyətin yerləşdiyi, silah-sursat və sənədlər saxlanılan otaqlarda;

- surət çıxaran aparatlarla, radiotelegraf və telefon texnikası ilə bağlı işlərdə (müdiriyət nümayəndəsinin iştirakı ilə işləyən xətt montyorları istisna olmaqla);

- satıcı, xəzinədar, anbar müdürü qismində;

- dərmanların, partlayıcı və zəhərləyici maddələrin uçotu, saxlanılması və verilməsi ilə bağlı işlərdə;

- fotoqraf, minik və əməliyyat avtomobilərinin, habelə motosikletlərin, həbsxanada isə bütün növ avtonəqliyyat vasitələrinin sürücüsü qismində;

- mülki işçilərin tabe olduqları vəzifələrdə;

- müəssisədə istehsal olunan məhsulun keyfiyyətinə nəzarəti həyata keçirən vəzifələrdə məhkumların əməyindən istifadə etmək qadağandır.

Məhkumların əməyindən istifadədə məhdudiyyətlərin bu siyahısı, ilk növbədə, profilaktik məqsədlərlə şərtlənir.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlərin əməyinin təşkili prinsiplərindən biri onların əmək və peşə təhsilinin uzlaşdırılmasıdır. CİM-in 100.1-ci maddəsində qeyd edilir ki, peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı həyata keçirilir.

Azərbaycan Respublikası CİM-in 95.1-ci maddəsinə əsasən məhkumlar, bir qayda olaraq, cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühabizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Bu müddəə da beynəlxalq aktla-



ra əsaslanır. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 11 yanvar 2006-ci il tarixli Avropa Penitensiər Qaydalarının 26.9-cu maddəsinə əsasən "məhbuslara iş penitensiər müəssisənin müdürüyyəti tərəfindən, ya müstəqil və ya xüsusi podratçı ilə birgə, penitensiər müəssisənin ərazi-sində və yaxud onun hüdudlarından kənarada təqdim olunur [5, s. 316]".

Məhkumların fərdi əməklə məşğul olması da qanunda öz əksini tapmış yeniliklərdən biridir.

Özlərinin təşkilati-hüquqi formalarına görə cəzaçəkmə müəssisələrinin istehsal obyektləri dövlətin unitar müəssisələridir. Onların təsisçiləri qismində cəzaicra sisteminin mərkəzi idarəcilik orqanları çıxış edirlər.

Cəza-icra sisteminə daxil olmayan və cəzaçəkmə müəssisələrinin yerləşdiyi ərazi də yerləşən müəssisələrin istehsalat obyektlərində məhkumların əməyə cəlb edilməsi cəzaçəkmə müəssisəsinin müdürüyyəti ilə müəssisə arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu müqavilədə aşağıdakı müddəalar öz əksini tapmalıdır:

- obyektlərə çıxarılaçaq məhkumların sayı;
- əməkhaqqı;
- məhkumların işləyəcəyi iş yerlərinin müəssisələrin digər obyektlərindən xüsusi təcridi;
- cəzaçəkmə müəssisəsi ilə müəssisə arasında əmlak münasibəti;
- işləyən məhkumların təhlükəsiz əmək şəraitinin təmin, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qayda və normalarına riayət olunması.

Fərdi əməklə məşğul olmaq imkanı barədə yeni müddəə yalnız yeni iş yeri axtarışı üçün şərait yaratmır, həmçinin məhkumların peşə ustalığının həyata keçirilməsinə kömək edir. Məhkumların

fərdi əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun həyata keçirilməsinin xüsusiyyəti cəmiyyətdən təcrid etmə şəraitində də belə işlərin təşkilinin mümkünlüyü ilə şərtlənir.

Əgər fərdi əmək fəaliyyətindən əldə olunan gəlir məhkumun saxlanması xərclərini ödəyirsə, yalnız bu halda məhkumun fərdi əməklə məşğul olmasına icazə verilə bilər. Bu qayda da altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara şamil edilmir.

Əgər fərdi əmək fəaliyyətindən əldə olunan gəlir bu fəaliyyətlə məşğul olan məhkumların saxlanması xərclərini ödəmirsə, onlar əlavə olaraq haqqı ödənilən digər işlərə də cəlb olunurlar. Məhkumun fərdi əməklə məşğul olacağı dövrü, Daxili İntizam Qaydalarına müvafiq olaraq cəzaçəkmə müəssisəsinin müdürüyyəti müəyyən edir.

Cəzaçəkmə müəssisəsinin müdürüyyəti məhkumun yazılı ərizəsi əsasında zəruri sənədləri fərdi əmək fəaliyyətinin qeydiyyatı üçün yerli icra orqanına göndərir. Bu orqandan müvafiq icazə alındıqdan sonra göstərilən fəaliyyət müəssisə üzrə əmrlə rəsmiləşdirilir.

Cəzaçəkmə müəssisəsinin müdürüyyəti ilə fərdi əməklə məşğul olan məhkum arasında müqavilə bağlanır və bu müqavilədə aşağıdakı qarşılıqlı əlaqələr müəyyən edilir:

- xammal və materialların əldə edilməsi üzrə;
- cəzaçəkmə müəssisəsi müdürüyyətinin vasitəçilik fəaliyyəti üzrə;
- binalardan istifadə (icarə) və müəssisəyə müvafiq xərclərin ödənilməsi üzrə;



– əmək haqqına hesablamaların ölçüsünün müəyyən edilməsi üzrə və i.a.

Azadlıqdan məhrum etmə yerlərində fərdi əmək fəaliyyəti dövründə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna sığorta haqlarının ödənilməsi bu fəaliyyət növü üçün müəyyən edilmiş ölçüdə, müəssisə müdürüyyəti vasitəsilə məhkum tərəfindən həyata keçirilir.

Fərdi əmək müqaviləsinin iştirakçıları arasında bu müqavilə tələblərinin lazımi qaydada yerinə yetirilməsi ilə əlaqədar yaranan mübahisələr cəza-icra sisteminin yuxarı orqanı tərəfindən həll edilir.

Fərdi əmək fəaliyyəti zamanı məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının 209-cu maddəsinə nəzərdə tutulmuş işləri yerinə yetirmək və xidmətlər göstərmək qadağan edilir.

Məhkumlar tərəfindən haqqı ödənilmiş və özlərinin əmək fəaliyyətində istifadə edilən materiallar, xammallar, alətlər, avadanlıqlar onların mülkiyyəti sayılır. O, bütün bunlar üzərində öz mülahizəsinə görə sərəncam verə bilər. Cəzaçəkmə müəssisəsinin müdürüyyəti zəruri rejim tələblərini qoruyub saxlamaq məqsədilə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, fərdi əmək fəaliyyətinə nəzarət edir, binalara və avadanlıqlara baxış keçirir. Eyni zamanda müdürüyyət fərdi əmək fəaliyyətinin təşkili zamanı məhkumlara müxtəlif yardım edir, işlərin yerinə yetirməsi zamanı əməyin mühafizəsinə və texniki təhlükəsizliyə görə məsuliyyət daşıyır.

Təcrübə məhkumların əməyindən istifadə edilməsinin bu formasının inkişaf perspektivlərinin olmasını göstərir.

### **İstifadə edilmiş ədəbiyyat:**

1. Avropa Penitensiar Qaydaları. Bakı, 2006.
2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Bakı, 2011.
3. Cəza-icra hüququ: Dərs vəsaiti. Bakı, 2007.
4. Hümbətov M.H. Məhkumun məlumat kitabı. Bakı, 2003.
5. İnsan hüquqları və polis: Dərs vəsaiti. Bakı, 2002.

*Мустафаев Новруз*

### **Проблема занятости осуждённых и пути решения этих проблем**

#### **РЕЗЮМЕ**

В данной статье автором рассмотрены и проанализированы некоторые проблемы занятости осужденных к наказанию в виде лишения свободы в Азербайджанской Республике. Также автором предлагаются возможные пути решения этих проблем.

*Mustafayev Novruz*

### **Problems of employment of the convicted and their solution**

#### **SUMMARY**

In the article, the author considers and analyzes some problems of employment of the convicted in the Republic of Azerbaijan. The author makes his suggestions on possible ways of solution of such problems.

*Rəyçi: h.e.d. Əhmədov M.*



**Наджафов Васиф Шамиль оглы,**

докторант Института Философии, Социологии и Права НАНА,  
старший инспектор отдела кадров Академии Полиции МВД Азербайджанской  
Республики, полковник-лейтенант полиции.

# ЗАКОНОДАТЕЛЬНАЯ БАЗА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ В ОБЛАСТИ БОРЬБЫ С ТЕРРОРИЗМОМ В СООТВЕТСТВИИ НОРМАМ МЕЖДУНАРОДНОГО ПРАВА

UDK-34:341.321

*Açar sözlər: terrorizmlə mübarizə, qanun-vericilik bazası, beynəlxalq və Avropa konstitusiyaları, beynəlxalq hüquq, ratifikasiya, hüquqi aspektlər, milli təhlükəsizlik, integrasiya, Avroop şurasına üzvlük, dövlət konsepsiyası*

**Ключевые слова:** борьба с терроризмом, законодательная база, международные и европейские конвенции, международное право, ратификация, правовые аспекты, национальная безопасность, интеграция, членство в Совете Европы, государственная концепция.

Правовая борьба с терроризмом в Азербайджанской Республике основывается на нормах международного права, откуда она имплементируется в Конституцию, Уголовный кодекс, законы государства: по борьбе с терроризмом; национальной безопасности; разведывательной и контрразведывательной деятельности; о полиции; об оперативно-розыскной деятельности; о внутренних войсках МВД; об обороне; о чрезвычайном положении; указы Прези-

дента, постановления Милли Меджлиса и Правительства, а также в ведомственные нормативно-правовые акты.

Как результат развития международного сотрудничества в борьбе с преступностью, международная правовая база борьбы с терроризмом зарождалась на международных конференциях по унификации уголовного законодательства в рамках Лиги Наций, в правовых актах Организации Объединенных Наций и Европейского сообщества.

Впервые дефиниция "терроризма" была рассмотрена на 3-й Международной конференции в Брюсселе в 1930 г. Основополагающей для решения процессуальных вопросов антитеррористической деятельности явилась Конвенция о создании международного уголовного трибунала для привлечения террористов к ответственности (принята Советом Лиги Наций в 1937 г.). Позднее уголовно-правовые и уголовно-процессуальные вопросы получили свое развитие в универсальных и региональных договорах о сотрудничестве в борьбе с терроризмом, в двус-



торонних и многосторонних международных соглашениях, таких как: Конвенция о предупреждении и наказании терроризма (Организация Американских Государств 1971 г.), Токийское соглашение о международном терроризме (1986 г.), Конвенция о преступлениях и некоторых других актах, совершаемых на борту воздушных судов (1963 г.), Конвенция о борьбе с незаконным захватом воздушных судов (1970 г.), Конвенция о физической защите ядерного материала (1980 г.), Международная конвенция о борьбе с захватом заложников (1979 г.).

В декабре 1972 г. Генеральная Ассамблея ООН в ходе рассмотрения вопроса о мерах, направленных на предотвращение терроризма, приняла резолюцию 3034, в соответствии с п.9 которой в 1973 г. был учрежден Специальный Комитет по вопросам борьбы с международным терроризмом. Параллельно государства-члены Европейского Совета разработали Европейскую конвенцию по борьбе с терроризмом, принятую 27 января 1977 г. в Страсбурге.

В настоящее время как никогда актуальна разработка мер борьбы с международным терроризмом, а также решение задач совершенствования международной и национальной правовой базы с целью повышения эффективности антитеррористического противодействия на национальном, региональном и мировом уровнях. Надо отметить, что они активно ведутся в рамках Всемирного Антикриминального и Антитеррористического Форума (ВААФ), основные направления деятельности которого утверждены на первом заседании Международного организационного комитета ВААФ 5 декабря 2000 г. в Вене.

Борьба с терроризмом стоит в повестке дня Организации Объединенных Наций на протяжении десятилетий. В рамках системы ООН разработаны

(<http://www.un.org/russian/terrorism/instruments.shtml> – conv) тринацать международных конвенций, касающихся террористической деятельности. При посредничестве Генеральной Ассамблеи государства-члены все активнее согласовывают свои контртеррористические действия и продолжают работу над разработкой юридических норм. Совет Безопасности принимает активное участие в борьбе с терроризмом посредством принятия резолюций и создания вспомогательных органов. Одновременно с этим ряд программ, служб и учреждений (<http://www.un.org/russian/terrorism/unsystem.shtml>) системы ООН оказывает помощь государствам-членам в их деятельности, направленной против терроризма. В целях укрепления и усиления этой деятельности государства-члены начали новый этап борьбы, приняв (<http://www.un.org/russian/terrorism/framework.shtml>) глобальную контртеррористическую стратегию. Стратегия, принятая 8 сентября 2006 года и представленная 19 сентября 2006 года, впервые отмечает согласие всех стран с общим стратегическим подходом к борьбе с терроризмом. Стратегия является основой для конкретного плана действий: обратить внимание на условия, способствующие распространению терроризма; предотвращать терроризм и бороться с ним; принять меры для расширения возможности государств бороться с терроризмом; усилить значение Организации Объединенных Наций в борьбе с терроризмом и обеспечить уважение к правам человека в ходе этой борьбы. Стратегия основывается на уникальном согласии, достигнутом мировыми лидерами на (<http://www.un.org/russian/summit2005>) Саммите 2005 года, относительно борьбы с терроризмом во всех его формах и проявлениях.



Вот что сказал о глобальной контртеррористической стратегии ООН 19 сентября 2006 года Председатель 61-й сессии Генеральной Ассамблеи шейх Хайя Раshed Аль Халифа:

"Принятие 192 государствами-членами резолюции о Глобальной контртеррористической стратегии ООН и Плана действий демонстрирует общую позицию, основывающуюся на том, что мы, объединенные нации, будем вести бескомпромиссную борьбу с терроризмом. В любых его формах и проявлениях, кем бы, где бы и с какой бы целью он ни осуществлялся, терроризм должен быть неприемлем и решительно осужден".

Законодательство Азербайджанской Республики по вопросам борьбы с терроризмом приведено в соответствие с международно-правовыми документами, и ведется дальнейшая работа по его совершенствованию. Важнейшим внутригосударственным нормативно-правовым актом в этой области является Закон Азербайджанской Республики "О борьбе с терроризмом" от 18 июня 1999 года. Указ о применении данного закона был издан 30 августа 1999 года.

Закон "О борьбе с терроризмом" определяет правовые и организационные основы борьбы с терроризмом в Азербайджанской Республике, координирует деятельность государственных органов, осуществляющих борьбу с терроризмом, а также права и обязанности этих органов и граждан.

Азербайджан уже ратифицировал 5 международных Конвенций по линии Организации Объединенных Наций по борьбе с терроризмом:

– Международную Конвенцию по предотвращению и наказанию преступлений, против лиц, пользующихся международной защитой, в том числе диплома-

тических агентов от 14 декабря 1973 г.,

– Международную Конвенцию о борьбе с захватом заложников от 17 декабря 1979 г.,

– Международную Конвенцию о борьбе с бомбовым терроризмом от 15 декабря 1997 г.,

– Международную Конвенцию о борьбе с финансированием терроризма от 9 декабря 1999 г.,

– Международную Конвенцию о борьбе с актами ядерного терроризма от 13 апреля 2005 г.

Как член Совета Европы, наше государство ратифицировало ниже следующие Европейские Конвенции и Договоры по борьбе с терроризмом:

– Европейское Соглашение о передаче заявлений о правовой помощи от 27 января 1977 г., ратифицировано 28 марта 2000 г. и вступило в силу 29 апреля 2000 г.

– Европейскую Конвенцию о контроле над приобретением и хранением огнестрельного оружия частными лицами от 28 июня 1978 г., ратифицировано 28 марта 2000 г. и вступила в силу 29 июня 2000 г.

– Европейскую Конвенцию о выдаче от 13 декабря 1957 г., Дополнительный Протокол к ней от 15 октября 1975 г. и второй Дополнительный Протокол к ней от 17 марта 1978 г., подписаны 7 ноября 2001 г., ратифицированы 28 июня 2002 г. и вступили в силу 26 сентября 2002 г.

– Европейскую Конвенцию об отмывании, выявлении, изъятии и конфискации доходов от преступной деятельности от 8 ноября 1990 г., подписана 7 ноября 2001 г., ратифицирована 4 июля 2003 г.

– Европейскую Конвенцию о взаимной правовой помощи по уголовным делам от 20 апреля 1959 г. и Дополнитель-



ный к ней Протокол от 17 марта 1978 г. подписаны 7 ноября 2001 г., ратифицированы 4 июля 2003 г. и вступили в силу 2 октября 2003 г.

– Европейскую Конвенцию о пресечении терроризма от 27 января 1977 г., подписана 7 ноября 2001 г., ратифицирована 11 февраля 2004 г. и вступила в силу 12 мая 2004 г.

– Европейское Соглашение о передаче заявлений о правовой помощи от 27 января 1977 г., ратифицировано 28 марта 2000 г. и вступило в силу 29 апреля 2000 г.

Наша республика подписала также ряд Международных Конвенций по борьбе с терроризмом, но некоторые из них до сих пор не ратифицированы, вследствие чего положения и требования этих документов не могут быть имплементированы в национальное законодательство. Это нижеследующие международные конвенции:

– Европейская конвенция о передаче судопроизводства по уголовным делам, открытая с 15 мая 1972 года, вступившая в силу 30 марта 1978 года, подписана 7 ноября 2001 г.,

– Протокол № 12 к Конвенции о защите прав человека и основных свобод, открытый с 4 ноября 2000 года, вступивший в силу 1 апреля 2005 года, подписан 12 ноября 2003 г.,

– Дополнительный протокол к Европейскому соглашению о передаче заявлений о правовой помощи, открытый с 4 октября 2001 года, подписан 4 октября 2001 г., вступивший в силу 1 сентября 2002 года,

– Протокол о внесении изменений в Европейскую конвенцию о пресечении терроризма, открытый 15 мая 2003 года, подписан 12 мая 2004 г.,

– Конвенция Совета Европы о пре-

дупреждении терроризма, открытая с 16 мая 2005 года, вступившая в силу 1 июня 2007 года, подписана 16 мая 2005 г.

Необходимо констатировать, что Международная Конвенция о маркировке пластических взрывчатых веществ в целях их обнаружения (1991г), Конвенция о борьбе с незаконным захватом воздушных судов (1970 г), Конвенция о борьбе с незаконными актами, направленными против безопасности морского судоходства(1988 г.), Конвенция Совета Европы об отмывании, выявлении, изъятии, конфискации доходов от преступной деятельности и финансировании терроризма, провозглашенная 16 мая 2005 г. и вступившая в силу с 1 мая 2008 г., до сих пор не подписаны и не ратифицированы нашим государством, а потому положения и требования этих международных документов могут быть не учтены при принятии новых правовых норм в национальном законодательстве.

Членство в Совете Европы и интеграция нашего государства в систему основных международных пактов и конвенций обязывает его привести свое национальное законодательство в соответствие с международными и европейскими стандартами и постоянно его совершенствовать. Прежде всего, это касается уголовного и уголовно-процессуального законодательства и особенно практики их применения.

Здесь надо отметить интернационализацию терроризма, и потому все большее значение приобретает также деятельность такой международной организации как Интерпол.

Одним из важных принципов борьбы с терроризмом является законность. С правовой точки зрения терроризм – это страшное и опаснейшее преступление, и борьба с ним требует четкой правовой



регламентации. Основными объектами защиты от терроризма являются: конституционный строй; суверенитет, территориальная целостность государства; жизнь, здоровье и свобода личности.

В современном цивилизованном мире общепринятые международные конвенции и другие международные соглашения, а также национальная правовая база конкретной страны дает полное право вести широкомасштабную и непримиримую борьбу с терроризмом. Сказанное предполагает совершенствование законодательной базы и механизмов ее применения в целях борьбы с искоренением терроризма и причин, его порождающих.

В основе борьбы с терроризмом должна быть единая, целостная, комплексная, стратегически ориентированная государственная концепция, учитывающая международно-правовые акты и реалии государственного и общественного устройства страны.

Правовое обеспечение антитеррористической деятельности служит обязательной предпосылкой успешного противодействия преступности внутри стран, а также взаимодействия их в

борьбе с международным терроризмом.

Таким образом, создание и совершенствование правовой основы борьбы с терроризмом, позволит эффективно вести ее в рамках закона и станет фундаментальной базой для криминалистического обеспечения этой борьбы, учитывая еще и фактор разновидности фашизма, армянского терроризма, ставшего составной частью международного терроризма. А в соответствии с Концепцией национальной безопасности, руководством республики объявлен бой терроризму, и этим подготовлена почва для восстановления целостности страны, созданы условия обеспечения национальной безопасности нашего государства и в целом мирового сообщества. А суть сказанного Президентом Азербайджанской Республики, Главнокомандующим Вооруженными Силами страны господином Ильхамом Алиевым на совещании Кабинета Министров республики 14 апреля 2009 г, сводится к тому, что каждый из нас должен строить свою работу сквозь призму борьбы с армянским терроризмом.

### **Используемая литература:**

1. Qarşılıqlı hüquqi yardım haqqında beynəlxalq sənədlər. Qanun-2008. 290 s.
2. Terrorizmin maliyyəşməsi ilə mübarizə haqqında beynəlxalq konvensiyaya AR-in qoşulması barədə AR Qanununun tətbiqi ilə əlaqədar AR-in bəzi qanunvericilik aktlarına dəyişiklər və əlavələr edilməsi haqqında AR-in Qanunu (17.05.2002).
3. Mustafayev Çingiz. Terrorçuluq. Bakı: "Çinar-çap", 2005.190 s.
4. Емельянов В.П. Терроризм и преступления с признаками терроризирования. Уголовно-правовое исследование. СПб.: Юридический центр пресс.2002, 290 с.
5. Европейские и международные конвенции и договора в области по борьбе с терроризмом. <http://conventions.coe.int>
6. Закон Азербайджанской Республики "О борьбе с терроризмом" от 18 июня 1999 г.
7. Терроризм. Правовые аспекты борьбы. Нормативные и международные правовые аспекты с комментариями, научные статьи ( Отв. ред. и рук. авт. коллектива И.Л.Трунов- М.: Изд-во Эксмо,2005.-512 с. – (Комментарии к Российскому законодательству).
8. Уголовный кодекс Азербайджанской Республики от 30 декабря 1999 г.
9. [Un. orq /terrorizm/index.shtml](http://www.terrorizm/index.shtml)

*Nəcəfov Vasif*

**Beynəlxalq hüquq normalarına müvafiq olaraq terrorizmlə mübarizə sahəsində  
Azərbaycan Respublikasının qanunvericilik bazası**

**X Ü L A S Θ**

Azərbaycan Respublikasında terrorizmlə mübarizə beynəlxalq hüquq normalarına əsaslanır və respublikanın qanunvericiliyinə implementasiya olunur.

Respublikamızın terrorizmlə mübarizə sahəsində bir sıra beynəlxalq konvensiyalara və Avropa sazişlərinə qoşulmasına baxmayaraq, onların bəziləri hazırladək ratifikasiya olunmayıb ki, bunun nəticəsində həmin sənədlərdən irəli gələn tələblər milli qanunvericilikdə öz əksini tapmir.

Müasir dövrdə beynəlxalq terrorizmlə mübarizənin, eyni zamanda antiterrorizm hərəkətlərinin milli, regional və dünyəvi səviyyədə həlli məqsədilə beynəlxalq və hüquqi bazarın təkmilləşdirilməsi məsələsinin həlli yolları aktuallıq kəsb edir.

Beləliklə, terrorizmlə mübarizənin hüquqi əsaslarının yaranması və təkmilləşdirilməsi onun qanun çərçivəsində və effektli aparılmasına, eyni zamanda bu mübarizənin kriminalistik təminatı üçün fundamental bazarın yaranmasına imkan verir.

*Najafov Vasif*

**Legal base of Azerbaijan Republic in the field of combat against terrorism  
in compliance with the international law norms**

**S U M M A R Y**

The author proves that the fighting against terrorism in the Azerbaijan Republic bases on the international legal norms and is implemented within the country's legislation. Though the country has joined some Conventions and European agreements in combat against terrorism, some of them have yet not been ratified as a result of which some requirements are not reflected in the national legislation.

According to the author, in the present time, the improvement of the questions related to international and legal base is significant for combat against international terrorism, as well as carry out anti-terror activities on the national, regional and world level.

Thus, creation and improvement of legal base for combat against terrorism enables to carry out this activity effectively and in the frame of laws, and create fundamental ground for criminal provisions in this field.

*Rəyçi: h.f.d. Rüstəmov R.*



**Ağayev Səyyad Ağamir oğlu,**

DİN-in Polis Akademiyasının "Cinayət prosesi" kafedrasının rəisi,  
polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru

# POLİS ORQANLARINA GƏTİRİLMİŞ ŞƏXSLƏRLƏ APARILAN ARAŞDIRMANIN BƏZİ XÜSUSİYYƏTLƏRİ

UOT-34:343.13

*Açar sözlər: gətirilmə, məsul növbətçi, inzibati məsuliyyət, tutulma şərtləri və əsasları.*

**Ключевые слова:** доставление, ответственный дежурный, административная ответственность, условия и основания задержания.

**Q**anunçuluğun təmin edilməsi və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər içərisində əsas yeri insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi tutur. Hüquq ədəbiyyatında qeyd olunur ki, ibtidai istintaqın və məhkəmə icraatının qanuniliyinin təmin edilməsi, eyni zamanda proses iştirakçılarına tətbiq olunan məcburiyyət tədbirlərinin əsaslı və məqsədə uyğun olması ilə şərtlənir [5, s. 281]. Məhz bu baxımdan şübhəli şəxsin saxlanılmasına belə böyük diqqətin ayrılmazı təsadüfi deyil. Bu fəaliyyət sahəsi daim qarşıdurma və münaqişə şəraitində baş verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları məcburetmə tədbirlərinin tətbiqində bəzən qanunla yol verilən həddi aşırlar. Bu da öz növbəsində hakimiyyət səlahiyyətlərindən xidməti suisifadəyə yaxın olan çoxsaylı səhvler və pozuntular törədir. Qeyd olunan məqamları nəzərə alaraq, əsasən də şübhəli şəxsin sax-

lanması işində vətəndaşların hüquqları və qanuni maraqlarına riayət edilməsi ilə əlaqədar məqalə hazırlamağı lazımlı bildik.

Məqalədə polis orqanlarına gətirilmiş şəxsin törədilmiş ictimai təhlükəli əmələ aidiyətini, əməlin tövsifini, cinayət tərkibi olmadıqda isə inzibati məsuliyyətə cəlb olunması, tutulmanın əsası və motivi, şəxsin tutulması haqqında qərarın qəbul edilməsi və sənədləşdirilməsi, həmçinin aparılan araşdırmanın müddətinə toxunulur.

Müstəntiqin və ya təhqiqat orqanının tutma haqqında qərarına əsasən tutulmuş şəxs çox vaxt bu qərarı qəbul etmiş şəxsin yanına gətirilir və yaxud da şübhəli şəxsləri saxlama yerlərində saxlanılır. Belə halda əlavə araşdırma aparılmır. Əgər gətirilmiş şəxsə dair tutma haqqında qərar yoxdurسا, bu şəxs barəsində dərhal araşdırma aparılmalıdır – saxlamadan motivi müəyyən edilməli və törədilmiş cinayətdə şübhəli bilinməsinə dair qərar qəbul edilməlidir. Bilavasitə ictimai təhlükəli əməlin törədilməsi müəyyən olunarsa, onda tutulmanın halları qabaqcadan ətraflı araşdırılmalı və şəxsin əməli tövsiyə edilməlidir.

**Şəraitin aydınlaşdırılması və əməlin tövsiyi.** Araşdırmanın təşkili daxili işlər orqanlarının növbətçi hissələri tərəfindən



həyata keçirilir ki, bunu da cari növbədə xidmət edən şəxslər aparırlar. Bu işi növbə rəisi – məsul növbətçi təşkil edir. Gündəlik naryada növbətçi naryaddan əlavə əməliyyat-istintaq qrupu və xidməti avtonəqliyyatın sürücüləri daxildir [3, s. 383]. Orqanın rəisi, onun müavini və ya xidmət rəisi araşdırmağa digər əməkdaşı da cəlb edə bilər. Xüsusən gecə vaxtı araşdırma bir çox hallarda cinayət-axtarış, aşkar cinayət faktında isə növbətçi-müştəntiqə tapşırılır. Növbətçi gətirilmənin əsas və səbəblərini müəyyənləşdirir, zərər çekmiş və şahidlər haqqında məlumatları toplayır, gətirilmiş şəxsin şəxsiyyətini və fiziki durumunu (sərxoşluq, travma, xəstəlik və s.) aydınlaşdırır. Gətirməni həyata keçirmiş əməkdaş yazılı raport təqdim edir. Belə halda əsas diqqəti faktın dolğun və dəqiq izah olunmasına, ictimai təhlükəli əməlin ətraflı izahına, gətirilmənin əsas və səbəbinə yönəltmək lazımdır.

Gətirilmə faktı "Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı"nda qeydiyyata alınır [3, s. 384]. Bu kitabda istisnasız olaraq bütün şəxslər qeydiyyata alınır: gətirilməyə səbəb olmuş əməlin təhlükəlilik dərəcəsindən asılı olmayaraq bütün gətirilmişlər, MST-yə göndərilmişlər, digər orqanların nümayəndələrinə təhvil verilənlər və s. Barələrində daxili işlər orqanlarından kənarda araşdırma aparılan və DİN-in növbətçi hissələrinə gətirilməyən şəxslərin uçotu kitaba daxil edilmir.

Daxili işlər orqanlarında cinayətlər barədə daxil olan ərizə və məlumatlar 1 nömrəli kitabda, hadisələr barədə telefon və digər teleqrafla və yaxud mühafizə cihazlarının siqnalları və ya digər siqnallar şəklində daxil olan məlumatlar isə 2 nömrəli kitabda qeydiyyata alınır.

İnzibati xəta barədə məlumat orqan rəisinin və ya onu əvəz edən şəxsin göstərişi ilə

səlahiyyətli əməkdaş tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həll edilir [3, s. 549].

Cinayətlər və hadisələr barədə ərizə və məlumatların uçotu işinə nəzarəti onu qeydiyyata almış orqanın məlumatverənə verdiyi qəbz əsasında həyata keçirilir. Bilavasitə ərizəçilərdən şikayət və məlumat alındığı hallarda müraciət edən şəxsə şikayət və məlumatın qəbul edilməsi barədə qəbz verilir. Qəbz eyni qeydiyyat nömrəsi ilə nömrələnmiş əsas vərəqdən və kötükdən ibarətdir. Ərizənin və ya məlumatın alınma tarixi, vaxtı, onu qəbul edən vəzifəli şəxsin və ərizəçinin soyadı, adı və atasının adı göstərilən əsas vərəq məlumatverənə təqdim edilir [3, s. 544].

Məsul növbətçi qeydiyyatla bağlı həm də informasiyanın saxlanılmasını təşkil edir: zərər çekmiş şəxslərdən, hadisəni görənlərdən və digər şahidlərdən yazılı izahatlar alınır, mümkün olduqda isə gətirilən sorğuya tutulur; müxtəlif sənədlər tələb edilir, ünvanlar bürosuna və RPI (Ş)-nin məlumat mərkəzinə sorğu göndərilir; daxili işlər orqanlarında mövcud kartotekalar və müvafiq uçotlar üzrə yoxlamalar aparılır; təcili analiz nümunələri götürülür və xüsusi tədqiqatlar təyin edilərək keçirilir. Belə yoxlamalara cinayət-axtarış xidmətinin əməliyyat müvəkkilləri, sahə inspektorları və DİO-nun digər əməkdaşları cəlb oluna bilər.

Bütün bu vaxt ərzində gətirilmiş şəxs daimi müşahidə altında, xüsusi araşdırma otağında, xidməti iş otağında, zərurət olduqda isə inzibati qaydada tutulmuş şəxslərin saxlama otağında saxlanılır [3, s. 395].

Şübhəli şəxs növbətçi hissədə saxlanılan zaman onun mühafizəsi təmin edilməli, mümkün qəçişdən qorunmalı, polis əməkdaşlarına qəsd etmə hallarının qarşısı alınmalıdır, maddi sübutları gizlətməsi, intihar, özünü qəsd, digər şəxslərlə (şübhəli və hə-



min cinayət işi ilə əlaqədar saxlanılanlarla) əlaqəsi mümkünsüz olmalıdır. Əgər gətirilmiş şəxsdə xəsarət varsa və ya öz səhhətinin pişləşməsi barədə xəbər verərsə, həmçinin özünə qəsd etmə hali olarsa, növbətçi dərhal təcili tibbi yardım çağırmalı və rayon (şəhər) polis orqanının rəisinə bu barədə məlumat verməlidir. Şəxsin sonrakı saxlanılması barədə qərarı növbətçi yalnız rayon (şəhər) polis orqanı rəisinin göstərişi və həkimin rəy verməsindən sonra qəbul edir.

Yoxlama nəticəsində material formalaşır və bu materiala əlavə edilir: raport, protokol, akt, ərizə, hadisə yerinə baxış protokolu, şahidlərin izahatları, arayışlar və s. Götürülmüş predmetlər, əşya və sənədlər də materiallara əlavə olunur.

Nəticədə növbətçi hadisəyə hüquqi qiymət verir, cinayət tərkibinin olub-olmaması və ya inzibati xətanın olması barədə yekun qərara gəlir. Sonda gətirilmiş şəxs ya azad edilir, ya inzibati məsuliyyətə cəlb olunur, yaxud da ki, cinayət işi başlamaq üçün qərar qəbul edilir.

**Gətirilmiş şəxsin azad edilməsi.** Əgər törədilmiş əməldə heç bir hüquqpozmanının tərkibi yoxdursa, növbətçi gətirilmiş şəxsi dərhal azad etməlidir. Əsassız gətirilmə halında isə bunda təqsiri olan əməkdaş gətirilən şəxsdən üzr istəməklə ona gətirilməsinə əsas olan bəzi şübhəli, ehtimal olunan halları izah etməlidir. Yuxarıda qeyd olunan uçot kitabında gətirilmiş şəxs barəsində görülən tədbir qeyd olunmalı və şəxsin azad edilməsi vaxtının qeydiyyatı aparılmalıdır. Əsassız gətirilmə halında növbətçi rapportla polis orhanının rəisinə məruzə etməlidir.

**Gətirilmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi.** Törədilmiş əməl inzibati xəta kimi tövsiyə edildiyi halda, növbətçi (onun göstərişi ilə sahə inspektoru və ya digər əməkdaş) aşağıdakı kompleks hərəkətləri həyata keçirir:

- inzibati xətanın tərkibini müəyyən-

ləşdirir, inzibati xəta haqqında icraati istisna edən halların olub-olmamasını müəyyən edir;

- xətanı törədən şəxs barəsində kartoteka ilə məlumatları yoxlayır;
- inzibati xəta haqqında protokol tərtib edir;
- inzibati xətaların uçotu kitabında protokolu qeydiyyata alır;
- inzibati xəta haqqında material barədə orqan rəisinə məruzə edir.

Gətirilmiş şəxsdən götürülmüş əşya və sənədlər törədilən inzibati xətanın aləti və ya bilavasitə obyekti olduğu halda, protokolla birlikdə növbətçinin xüsusi seyfində saxlanılır (açar yalnız növbətçidə olur). Materiallar digər əməkdaşa təhvil verildiyi halda, növbətçi həmçinin götürülmüş əşyaları da imza etdirməklə materialla birlikdə verir (silah və sursat istisna olmaqla).

Götürülmüş silah və sursat növbətçinin xüsusi dəmir seyfində onun gələcəkdə təhvil verilməsinədək möhürlənib saxlanılır.

Inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının təmin edilməsi üçün şəxs inzibati qaydada tutula bilər [2, s. 233]. Növbətçi inzibati qaydada tutulmuş şəxsi saxlama otağına yerləşdirir.

**Cinayət işinin başlanması haqqında qərarın qəbulu.** Cinayət tərkibinin yaranmasına əsas verən kifayət qədər məlumatlar olduqda, növbətçi və ya digər polis əməkdaşı (yoxlamayı aparan) polis orhanının rəisinin adına raport yazar. Raportda bunlar əks olunur: cinayət haqqında məlumatlar və bunun hansı yolla alınması, cinayətin törədilmə şəraitü, Cinayət Məcəlləsinə istinad etməklə cinayət əməlinin tövsiyi, zərər çəkmiş şəxslərin soyadları, şahid və şübhəli şəxslər haqqında məlumat, maddi ziyanın məbləği, sübutların mümkün ola bilən qaynaq və mənbələri, həmçinin materialların istintaq və təhqiqat aidiyyəti üzrə



göndərilməsi zərurəti.

Çox vaxtlar daxili işlər orqanlarının əməkdaşları raport əvəzinə digər sənədlər tərtib edirlər: rəy, arayış, məlumat, göndəriş, məktublar və s. Bu sənədlər yalnız yuxarıda qeyd edilmiş məlumatları əks etdirikdə yararlı hesab olunur. Buna görə də daha məqsədəmüvafiq sənəd kimi rəy qəbul olunur. Çünkü qeyd edilən digər sənədlər lazımı məlumatları özündə əks etdirə bilmir.

Bir çox əməkdaşlar yoxlamanın nəticəsinə dair yekun sənəd tərtib etmir. Bu cür praktika (yekun sənədin tərtib olunmaması) mənfi nəticələrə səbəb olur – yoxlamanın nəticələri ilə bağlı vəzifəli şəxsin məsuliyyətini azaldır, yekun qərara gəldikdə isə bir problem yaşanır və materiallarla bağlı orqanın rəhbərinin işi çətinləşir ki, bu da ilkin məlumatlarınitməsinə səbəb olur. Ona görə də belə bir qaydanın müəyyən edilməsi zəruridir. Fikrimizcə, bütün hallarda aparılan yoxlamanın nəticələri raportla və ya rəylə birlikdə yekun sənəd kimi məruzə olunmalıdır.

Raport bütün digər yoxlama materialları ilə birlikdə rəisə məruzə olunur. Rəisin yazılı göstərişinə əsasən (raportun üzərində) gətirilmiş şəxs və materiallar kitabda qeydiyyata alındıqdan sonra müstəntiqə və ya təhqiqatçı aparan şəxsə təhvil verilir. Beləliklə də gətirilmiş şəxsin şübhəli şəxs kimi tutulması və cinayət işinin başlanması məsəlesi həll edilir. Müstəntiq və ya təhqiqatçı alınmış materialları dərhal qiymətləndirir, zərurət olduqda əlavə yoxlama aparır, cinayət işinin başlanması və bununla da saxlanılmış şəxsin tutulması motivinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirir.

**Tutulma şərtlərinin müəyyən olunması.** Cinayət-prosessual qanunvericiliyə görə şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törət-

məsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Bu şərtə əməl olunması praktikada belə realizə olunur: şübhəli şəxsin dindirilməsi, bu mümkün olmadıqda tutulmadan sonra 24 saat ərzində ona tutulmasının səbəbi və hansı cinayəti törətməsində şübhəli bilinməsi elan olunmaqla protokolda müvafiq qeydiyyat aparılır. Həmin qeyddə törədilmiş cinayətin bütün şərtləri və əlaməti göstərilməli, tutma anına qədər məlum olan bütün faktiki məlumatlar və Cinayət Məcəlləsinin müvafiq maddəsinə istinad edilməsi öz əksini tapmalıdır.

Göstərilən sənəddə cinayətin törədilməsində şübhələnildiyinə görə tutulmuş şəxsin əməlinin tövsifi başlanmış cinayətin əlamətlərinə uyğun olmalıdır. Belə uyğunsuzluq olduqda, cinayət işi materiallarında əməlin cinayət-hüquqi qiymətləndirilməsinin dəyişdirilməsini əsaslandırı inandırıcı sübutlar olmalıdır.

Qanunda şübhəli şəxsin tutulmasını zəruri edən digər şərtlər nəzərdə tutulmayıb. Hüquq ədəbiyyatında bu şərtlərə bəzən əsasları, tutulma motivini, tutulmanın həyata keçirən səlahiyyətli vəzifəli şəxsləri və s. aid edirlər [11, s. 27]. Belə ki, bular tutulmanın tətbiqindən daha çox bu prosessual məcburiyyət tədbirinin qanuniliyinə xidmət edir. Məhz bu keyfiyyətinə görə onları şübhəli şəxsin tutulmasının prosessual qaydalarına uyğun gələn elementlər kimi təqdim edirik.

**Tutulma əsaslarının müəyyən edilməsi.** Təhqiqat orqanı və ya müstəntiq cinayət törətməsinə şübhə yarandıqda şəxsi yalnız CPM-in 148.2-ci maddəsində göstərilmiş aşağıdakı əsaslardan biri mövcud olduqda tuta bilər:

- şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda;



- zərər çekmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə;
- şəxsin bədənində, üstündə, paltarında və ya digər əşyalarında, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət əməlinin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda.

Digər məlumatlar olduqda isə şəxs şübhəli şəxs kimi yalnız o halda tutula bilər ki, qaçmağa cəhd göstərir, daimi yaşayış yeri yoxdur və şəxsiyyəti müəyyən edilməmiş qalır.

Şəxsin cinayət əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanması o halda baş verir ki, şəxs cinayət yerində yaxalanır və ya cinayəti törətdikdən dərhal sonra tutulur.

Şahidlərin cinayət əməli törətmış şəxsi bilavasitə göstərməsi dedikdə, hadisəni görənlər şəxsin adını çəkir və ya həmin şəxsi şəxsən göstərirlər. Hadisəni görmüş şəxsin ehtimallara əsaslanan şübhəsi tutmanın əsasını təşkil edə bilməz. Hüquq ədəbiyyatında şəxsin polis orqanına gəlib təqsirini boynuna alması və ya cinayətin iştirakçılarından birinin digəri barədə ərizə ilə məlumat verməsinin tutulmanın bu şərtinə aid edilməsi, fikrimizcə, səhv yanaşmadır [12, s. 55-56].

Aşkar izlər o izlərdir ki, şəxsin törədilmiş cinayətə aidiyyəti şübhəsiz nəzərə çarpır. İzlərin aşkarlığı onların necə nəzərə çarpması və ya kəmiyyəti ilə deyil, şəxsin konkret cinayət törətməsinə aidiyyətini müəyyən etməyə dəlalət edən ciziqlər, çapıqlar, yaralar, bədəndə olan qan izləri, paltarda aşkar edilən izlərdir. Dəmir parçaları, açar yığımları, oğurlanmış əşyalar, xüsusi rəngləyici maddə və kimyəvi tələlər də belə izlərə aiddir. Belə izlər tutmanın əsası kimi o vaxt əhəmiyyət kəsb edir ki, konkret olaraq bu izlər şəxsin törədilən ci-

nayətlə əlaqəsini müəyyən edir. Cinayət işi üzrə kifayət qədər məlumatlar olmadıqda bu cür izlər tutmanın əsası qismində çıxış edə bilməz. Təcrübədə digər şərtlər də mövcuddur. Lakin onlar cinayət-prosessual qanunda nəzərdə tutulmayıb. Bunlara aiddir: hadisənin bilavasitə şahidi olmayan şəxslərin verdiyi məlumatlar, cinayət əməli törətmış şəxsin digər iştirakçılar barədə verdiyi ifadələr, şübhəli şəxsin əlamətlərinin şahid və zərər çekmiş şəxsin dediyi əlamətlərlə uyğunluğu, hadisə yərində konkret şəxsə məxsus ola bilən izlərin aşkar edilməsi, təftiş və ekspertizaların məlumatları və s.

Şəxsin daimi yaşayış yerinin olmaması, şəxsiyyətinin müəyyən edilməməsi, polis işçisinin yaxınlaşdığını gördükdə qaçmağa cəhd göstərməsi yalnız əsas tutma şərtləri olduqda tutulmanın səbəbi kimi çıxış edə bilər. Öz-özlüyündə isə bu əsaslar müstəqil şəkildə heç bir rola malik deyil və onlar yalnız digər əlamətlərlə birlikdə əhəmiyyətli olurlar.

Bəzi müəlliflərin fikrincə, digər məlumatlar qismində əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə olunmuş məlumatlardan istifadə edilməsi mümkündür [9, s. 21-22; s. 89].

İlk önce qeyd etmək lazımdır ki, cinayət-prosessual qanun "digər məlumatlara" əlavə bir forma kimi baxmir. İkinci dərəcəli əlamətlər (tutma şərtləri) birinci dərəcəli əlamətlərdən formasına görə yox, öz sübutedici əhəmiyyətinə görə fərqlənir. Ona görə də əməliyyat-axtarış fəaliyyətinin nəticəsində əldə olunmuş nəticələr CPM-in 148.3-cü maddəsinə müvafiq olaraq şübhəli şəxsin tutulması üçün əsas ola bilər. 28 oktyabr 1999-cu il tarixli "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun müvafiq müddəalarına əsasən əməliyyat-axtarış tədbirlərinin nəticələrindən cinayət işlərində sübut kimi istifadə edilməsi mümkün-



dür. Bundan həm də şübhəli şəxsin tutulması haqqında qərarın qəbul edilməsində istifadə etmək olar. Amma bu imkan bəzi şərtlərlə məhdudlaşır. Belə ki, Qanunun 16-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi istifadə edilə bilər [6, s. 30]. Bu cür qayda əməliyyat-axtarış tədbirləri nəticələrini təhqiqat orqanı və ya müstəntiqə təqdim etməklə cinayət işi materiallarına əlavə oluna bilər. Deməli, şübhəli şəxsin tutulması haqqında qərarın qəbul edilməsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi yolu ilə əldə edilmiş məlumatların cinayət-prosessual qanunvericiliyə uyğun olaraq yoxlanılması və cinayət işinə əlavə edilməsi mümkündür. Mənbəyi sərr saxlanılan əməliyyat məlumatları cinayət işinə əlavə edilə bilməz və bu məlumatlar tutulma barədə qərarın qəbulu zamanı yalnız istiqamətləndirici rol oynaya bilər.

**Tutma motivinin müəyyən edilməsi.** Cinayətin tərədiləməsində şübhəli şəxslərin tutulmasından ötrü yalnız əsasların olması kifayət deyil. Bu əsaslar tutma tədbirinin həyata keçirilməsi üçün hüquqi baza rolunu oynayır. Əsasların olmasına baxmayaraq, şübhəli şəxs barəsində azadlığının məhdudlaşdırılması ilə bağlı olmayan, məs., başqa yerə getməmək haqqında iltizam seçilə bilər. Şübhəli şəxsin azadlığını məhdudlaşdırmaq üçün əsaslardan başqa müəyyən şərtlərin mövcud olması bu cür məcburiyyət tədbirinin seçiləməsini zəruri edən haldır. Şəxsin qısa müddətə azadlığının məhdudlaşdırılması üçün mühüm yeri tutma motivi təşkil edir. Qanunda motivlərin nəzərdə tutulması bu tədbirin əsaslandırılması üçün əlavə təminat kimi çıxış edir [1, s. 133]. Bunlar olmadıqda şəxsi MST-yə yerləş-

dirmək olmaz.

Hüquq ədəbiyyatında tutulma motivlərinin siyahısının çoxaldılmasına cəhd göstərilir. Qeyd olunur ki, tutulma motivlərinə şübhəli şəxsin axtarışda olan və ya təqib edilən cinayətkar qrupa, yaxud da konkret cinayətin tərədiləməsində əla-qəsinin olub-olmamasının yoxlanılması, cinayətin tərədiləmə alətinin və cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədildiyi yer və ya cinayət işi üçün əhəmiyyət kəsb edən digər şərtlərin müəyyən edilməsi aid edilə bilər [10, s. 18]. Lakin tutma bu cür məlumatların alınması və yoxlanılmasından ötrü vasitə deyil, sadəcə buna şərait yaranan bir tədbirdir. Şübhəli şəxs azadlıqda qaldığı halda qanunsuz hərəkətlər tərətməsi ehtimalı real deyilsə, bu zaman onun həbs edilməsinə zərurət yoxdur. Fikrimizcə, göstərilən halların tutulmanın motivinə aid edilməsi düzgün deyil.

Şübhəli şəxs qismində tutmanın motivini müəyyən edərkən, işin bütün halları diqqətlə öyrənilməli və tutma tədbirinin tətbiqində mümkün müsbət nəticələri nəzərə almaq lazımdır. Tutulmanın motivi dəqiq müəyyən edildikdə, bu tədbirin konkret məlumat əsasında tətbiqini zəruri edən hallar cinayət işi materiallarında əsaslı şəkildə eks etdirilməlidir.

**Tutma haqqında qərarın qəbul edilməsi.** Şübhəli şəxs qismində tutulmanın əsas və motivlərinin müəyyən edilməsi qanuni qərarın qəbul edilməsinə imkan yaradır. Onlar tutulma ilə yanaşı mövcud oluqda, şəxs barəsində əvvəller həbs qətimkan tədbirinin seçiləməsi, cinayət məsuliyyətinə cəlb edilməsi, barəsindəki cinayət işinin sonradan xitam olunması və ya şəxsə qarşı ittiham hökmünün çıxarılmasından asılı olmayıaraq tutmanı qanuniləşdirir. Hüquq ədəbiyyatında qeyd edildiyi kimi, tutulmuş şəxsin azad edilməsi və sonradan barəsində həbs qətimkan tədbirinin seçil-



məməsi kimi hallar hələ tutulma əsaslarının həqiqətən də mövcud olmaması demək deyildir [15, s. 65-66; s. 57].

Müstəntiq və ya təhqiqatçı icraatlarında cinayət işi olduğu halda şübhəli şəxsin tutulmasına dair qərar qəbul edir. Belə səhv (yanlış) təsəvvür var ki, şübhəli şəxsi polis orqanlarında ictimai asayışın mühafizəsi funksiyasını həyata keçirən istənilən vəzifəli şəxs tutu bilər [13, s. 218-219]. Burada şübhə altına alınmış şəxsin polis orqanına gətirilməsi ilə onun cinayət-prosessual qaydada tutulmasını fərqləndirmək lazımdır. Həqiqətdə isə şübhəli şəxs istənilən polis əməkdaşı tərəfindən gətirilməyə məruz qala bilər. Lakin CPM-in 148.2-ci maddəsinə görə şübhəli şəxsi yalnız o vəzifəli şəxs tutu bilər ki, onun cinayət işi başlamaq və ya təhqiqat aparmaq səlahiyyəti vardır.

Müstəntiq və ya təhqiqatçı tutma haqqında qərar qəbul edərkən bunları nəzərə almalıdır: cinayət işinin qaldırılması, tutmanın əsas və motivlərinin əsaslılığının müəyyən olunması, törədilmiş cinayətə görə azadlıqdan məhrumetmə növündə cəzanın nəzərdə tutulması və s. Nəzərə almaq lazımdır ki, CPM-in 155.3-cü maddəsinə görə tutulmuş şəxs haqqında sonradan həbs qətimkan tədbirinin seçilməsinə o vaxt icazə verilir ki, törədilən cinayətin sanksiyasında 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş olsun. Buna görə də 2 (iki) ilədək müddətə azadlıqdan məhruetmə cəzası nəzərdə tutulan cinayətlərə görə həbs qətimkan tədbiri yalnız müstəsna hal kimi tətbiq edilməlidir [1, s. 134].

**Tutma haqqında qərarın sənədləşdirilməsi.** Cinayətin törədilməsinə görə şübhəli şəxsin tutulması qərarla sənədləşdirilə bilər. Lakin təcrübədə buna nadir hallarda rast gəlinir. Bu o halda baş verir ki, müstəntiq tutmanın həyata keçirilməsini təhqiqat orqanına tapşırır. Digər hallarda

belə qərar rəsmi olaraq şəxsin MST-yə göndərilməsi anında və tutma haqqında protokol tərtib olunarkən sənədləşdirilir.

Fikrimizcə, bu cür qayda təkmilləşdirilməlidir. Məqsədəməvafiqdir ki, müstəntiq və ya təhqiqatçının cinayət işi üzrə gəldikləri istənilən nəticə qərarla rəsmiləşdirildiyi kimi (CPM-in 7.0.43-cü mad), tutma barədə yekun fikrə gəlmə də sonda qərar formasında rəsmiləşdirilsin. Həmçinin təklif edirik ki, bu qərarda tutulan şəxsin şübhəli şəxs kimi tanınmasına dair qeydiyyat aparılsın. Həmin qərarın bir nüsxəsi cinayət işinə tikilməli, ikinci nüsxə prokurora göndərilməli, üçüncü nüsxə isə şəxsi MST-yə yerləşdirmək üçün əsas kimi MST üzrə növbətçiye təqdim edilməlidir [4, s. 340].

Təklif olunmuş qayda görülən işlərin mahiyyətini əks etdirir. Bunun tətbiqi isə şübhəli şəxsin tutulması işinin sənədləşdirilməsi zamanı vəzifəli şəxslərin fərdi məsuliyyətinin artırılmasına xidmət etməklə yanaşı, şübhəli şəxsin prosessual vəziyyəti barədə müəyyənlik yaratmış olar.

**Araşdırma müddəti.** Gətirilmiş şəxslər barəsində araşdırmanın aparılması, onun tutulması və ya azad edilməsinə dair məsələyə DİO-nun əməkdaşı tərəfindən təxirəsalınmadan, gətirilmədən dərhal sonra baxılmalıdır [7, s. 10]. Bu qayda cinayətin bütün izlərinin vaxtında və tam təsbit edilməsinə, cinayət işi üzrə əhəmiyyətli halların hərtərəfli araşdırılmasına, vətəndaşların hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmamasına təminat yaradır. Araşdırma aparılkən qarşıqlığın aradan qaldırılması məqsədilə araşdırmanın maksimum müddətinin müəyyən edilməsi zəruridir. Bu müddət nə qanunvericilikdə, nə də ki digər normativ-hüquqi aktlarda əks olunmamışdır.

Gətirilmiş şəxslə araşdırmanın aparılma müddəti müəyyən edilərkən nəzərə almaq lazımdır ki, törədilmiş ictimai təhlü-



kəli əməlin tövşfi zamanı ya cinayət əməli, ya da inzibati xətanın əlamətləri aşkar oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 399.1-ci maddəsində qeyd edilir ki, inzibati xətaya görə saxlanılmış şəxslər barədə araştırma müddəti 3 (üç) saatdan artıq ola bilməz [2, s. 235]. Belə halda cinayətin törədilməsində şübhəli şəxslərin araşdırılma müddəti də bu vaxtdan çox ola bilməz. Deməli, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq polis orqanına gətirilmiş şəxslə araştırma müddətinin maksimum həddi 3 (üç) saatdır.

Araşdırma müddəti saatla hesablanır. CPM-in 202.2-ci maddəsinə müvafiq olaraq, müddətlər hesablanarkən müddətin başlandığı saat hesaba alınmır. Gətirilmiş şəxs sərxoş olduqda, növbətçi onu tibbi ayıltma məntəqəsinə göndərir, eyni zamanda həmin məntəqənin növbətçisinə göstəriş verir ki, şəxs ayılan kimi araşdırmanın aparılmasından ötrü onu polis orqanına gətirsin. Bu halda inzibati xəta ilə əlaqədar araşdırmanın müddəti artıq şəxsin ayılmasından sonra hesablanmağa başlayacaqdır.

Araşdırmanın son müddəti gətirilmiş şəxs barədə dəqiq nəticəyə gəlmədir ki, bu da cinayətin törədilməsinə görə gətirilmiş şəxsin şübhəli şəxs qismində tutulması və ya cinayət tərkibinin olmaması əsasına görə onun azad edilməsidir. RPI (Ş) - yə gətirilmiş şəxslərə dair tərtib olunan blankın "azad edilmə tarixi və saati" qrafasında məhz bu saat (vaxt) qeyd edilir. Şəxsin polis orqanında olmasının bütün müddəti araşdırmanın aparılma vaxtına daxildir. Buraya növbətçinin araştırma aparması və rəisə məruzə vaxtı, sonradan müstəntiq tərəfindən materialların qiymətləndirilməsi və ya təhqiqatının materialları nəzərdən keçirdiyi bütün müddət daxildir.

Araşdırmanın aparılma müddətinə və gedışatına, həmçinin gətirilmiş şəxs barəsində hər hansı rəsmi sənədin qəbul edilməsi və

araşdırma müddətinin vaxtında qurtarmasına növbətçi nəzarət edir. Əgər 3 (üç) saat ərzində törədilmiş cinayətə görə şəxsin şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edilməzsə, şəxs azad edilməlidir. Şəxs azad edildikdən sonra yoxlama davam etdirilə bilər. Şəxsin daha artıq müddətdə orqanın inzibati binasında qalmasına yalnız onun istintaq hərəkətlərində iştirakına zərurət olduqda yol verilir. Lakin buna görə cinayət işini başlamaq lazımlı gəlir. Bununla əlaqədar göstərilən əsasın həqiqiliyi barədə istintaq hərəkətlərinin protokollarında müvafiq qeydiyyat aparılmalıdır.

Təcrübə göstərir ki, 3 (üç) saatlıq araşdırma müddətinin aşması hallarına əsas etibarı ilə bunlar səbəb olur: qatma-qarışqlığın olması, vəzifə səlahiyyətlərinə eti-nasız münasibət, şəxsin hüquq və azadlıqlarına laqeyd münasibət və s. Əsassız olaraq şəxsin orqanda saxlanılması müddətinin uzadılması isə bir neçə üsulla pərdələnir: araşdırma müddətinin sənədlərlə saxtalaşdırılması; sonradan şəxsin müəyyən səbəbdən polis orqanına qaytarılmasının səhnələşdirilməsi; şəxsin bir orqandan digər orqana göndərilməsi; inzibati həbsi həyata keçirmək üçün şəxsi inzibati xəta tövərətməyə təhrik etmək (polis əməkdaşına tabe olmama, xırda xuliquşluq tövərətmə) və s.

Bütün bu halların praktikada aradan qaldırılması üçün gətirilmiş şəxslə araştırma müddətinin vaxtında başa çatdırılmasının əlavə təminatı müəyyən edilməlidir. Bunlardan biri kimi qanunvericilikdə araşdırmanın maksimum müddətinin müəyyən edilməsidir. Bununla əlaqədar olaraq təklif olunur ki, Azərbaycan Respublikasının "Polis haqqında" qanununa "inzibati xəta tövərətməsinə görə polisə gətirilmiş və cinayət tövərətməkdə şübhələnildiyinə görə tutulmuş şəxslər barəsində araşdırmanın son müddəti 3 (üç) saata qədər uzadıla bilər" müddəası əlavə edilsin.

**İstifadə edilmiş ədəbiyyat:**

1. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsi. Bakı: Adiloğlu, 2008, 544 səh.
2. Azərbaycan Respublikasının İnibati Xətalar Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2004, 340 səh.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Normativ Hüquqi Aktların Sistemləşdirilmiş Külliyyatı. I cild. Bakı: DİN-in mətbəəsi, 2004, 816 səh.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Normativ Hüquqi Aktların Sistemləşdirilmiş Külliyyatı. II cild. Bakı: DİN-in mətbəəsi, 2005, 863 səh.
5. Cəfərquliyev Mirağa. Azərbaycan Respublikasının cinayət prosesi. Dərslik. Azərb. dilində. Bakı: Qanun, 2008, 768 s.
6. Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2010, 44 s.
7. Polis haqqında Azərbaycan Respublikasının Qanunu (28 oktyabr 1999-cu il) / Polis haqqında sənədlər toplusu. Bakı: Qanun, 2005, 156 s.
8. Бекешко С. П., Матвиенко Е.А. Подозреваемый в советском уголовном процессе. - Минск: Вышэйшая школа, 1969. - 79 с.
9. Галкин И.С., Кочетков В.Г. Процессуальное положение подозреваемого. - М. : Юрид. лит., 1968. - 64 с.
10. Гуляев А.П., Данилюк С.А., Забарин С.Н. Задержание лиц, подозреваемых в совершении преступления. - М.: ВНИИ МВД СССР, 1998. - 44 с.
11. Гуткин И.М. Актуальные вопросы уголовно-процессуального задержания. - М.: Академия МВД СССР, 1980. - 89 с.
12. Дубинский А.Я. Производство предварительного расследования органами внутренних дел: Учебное пособие. - Киев: Киевская ВШ МВД СССР, 1987. - 210с.
13. Комментарий к Уголовно-процессуальному кодексу РСФСР / Под ред. А.М.Пекункова, А.К.Орлова. - М.: Юрид. лит., 1985. - 510 с.
14. Кудинов Л. Задержание подозреваемого // Социалистическая законность, 1979, № 4. 110 с.
15. Чувилев А. Анализ статистических данных о законности задержания подозреваемых // Социалистическая законность. 1973, № 10. 90 с.

*Agaev Sayad***Некоторые особенности разбирательств, проводимых в отношении лиц, доставленных в полицейские органы****P E 3 Y O M E**

В данной статье затрагиваются вопросы установления причастности к преступлению лица, доставленного в полицейский орган, квалификации деяния, а в случае отсутствия состава преступления принятие решения о привлечении его к административной ответственности, об основаниях и мотивах задержания и о сроках проводимого разбирательства по законам Азербайджанской Республики.

*Agayev Sayad***Some peculiarities of trial concerning detainees carried out by police bodies****S U M M A R Y**

The article reviews issues of defining of the detainee's complicity in crime at police stations, classification of the action, and in case of absence of criminal element to bring him to administrative liability, the reasons and motives of detention, the terms of trial in the frame of laws of Azerbaijan Republic.

**Rəyçi: h.e.d. Qəsfərov M.S.**



**Quliyev Əjdər İsrafil oğlu,**

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının "DİO-da xüsusi texnika" kafedrasının rəisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin dissertantı, polis polkovniki

# İSTİNTAQ VƏ ƏMƏLİYYAT-AXTARIŞ TƏCRÜBƏSİNĐƏ SƏSLİ İNFORMASIYANIN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

UOT-34:343.131.4

*Açar sözlər:* səsli informasiya, fonogram, insan nitqi, fonoskopik tədqiqat.

*Ключевые слова:* звуковая информация, фонограмма, речь человека, фоноскопическое исследование.

**M**üasir dövrdə kriminogen vəziyyət cinayətkar təzahürlərin xeyli artması, hüquq-mühafizə orqanlarına qarşı müqavimətin güclənməsi, ciddi hazırlıqla törədilən cinayətlərin artımı ilə xarakterizə edilir ki, bütün bunlar cinayətlərin üstünün açılması və araşdırılması prosesini həddindən artıq çətinləşdirir.

İstintaq və əməliyyat təcrübəsinin göstərdiyi kimi cinayətlərin üstünün açılması və araşdırılmasının keyfiyyəti bir çox faktorlardan asılıdır və onların arasından hadisə yerində qalmış izlərlə iş, heç də sonuncu yeri tutmur. İzlər, cinayətin törədilmə üsulu və vasitələri, təqsirləndirilən şəxslər, eləcə də törədilmiş əməlin motiv və məqsədləri barədə vacib informasiya mənbəyidir. Onlar cinayət hadisəsini xəyalən rekonstruksiya etməyə, cinayətkarın informasiyon modelini qurmağa və bunların əsasında təqsirkar subyekt barədə istintaq fərziyyələrini irəli sürməyə imkan verir.

Hadisə yerində barmaq izlərini, ayaq-qabı, qan, qoxulu maddələrlə və s. qoyulan müxtəlif izləri aşkar etmək olar. Müasir dövrdə səsli izlərin, yəni cinayətkar fəaliyyətin təsirilə səsli mühitdə yaranmış ideal və maddi formada təsbit edilmiş dəyişikliklərin aşkar edilməsi və ekspert tədqiqatı böyük əhəmiyyət kəsb edir. Səsli izlərin tərkibində olan informasiyanın əhəmiyyətli olmasına görə həmin izlərin aşkar edilməsi, qeyd edilməsi, götürülməsi və tədqiqatının elmi metodlarının işlənib hazırlanması zərurəti yaranmışdır (12, s. 181).

Azərbaycan Respublikası Konstitusiyasına 18 mart 2009-cu il tarixdə Referendumla edilmiş əlavə və dəyişikliklərin 32-ci maddəsinin 3-cü hissəsində şəxsi toxunulmazlıq hüququ ilə bağlı deyilir ki, "öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz" (2, s. 13).

Göstərilən amil kriminalistik fonoskopikanın (fonologiyanın) yaranması və inkişafına yardım etmişdir. Kriminalistik



texnikanın bu sahəsinin tədqiqat obyekti (predmeti) səslə informasiyanın formallaşmasının qanunları və cinayətlərin üstünün açılması və araşdırılması məqsədilə onun istifadəsinin effektiv fəndlərinin işlənilib hazırlanması olmuşdur (4, s. 129).

Qeyd etmək lazımdır ki, insan öz gündəlik həyatında daima səslər aləmində olur (məsələn, hərəkətdə olan nəqliyyatın gurultusu, ağac yarpaqlarının xışlılığı, insanların danışığı, səs-küy). Törədilən cinayətlər də həmçinin səs zənginliyilə müşayiət olunur – imdad qışqırığı, odlu silahdan atəş səsi, dava-dalaş səsləri və s. Pul tələb etmə, rüşvət, adam oğurluğu və s. bu kimi cinayətlərin üstünün açılması və araşdırılması zamanı da müstəntiq səslə informasiya ilə daha çox üzləşməli olur.

Səslə izlər orqanoleptik və texniki formada təsbit oluna bilər. Səslə izlər orqanoleptik formada eşitmə orqanlarının köməyi ilə qeyd edilir. Eşitmə orqanı ilə qavranılmış səslə iz subyektiv obrazdır və onun keyfiyyəti müəyyən hərəkət və hadisələr zamanı yaranan müxtəlif səslər barədə səslə siqnalı qavrayan insanın təsəvvürünün dərəcəsindən asılıdır.

Daha çox başqa insanın səsi və nitqi qavranılır. Bu qavrama özündə səsi və nitqi birləşdirən çox mürəkkəb bir prosesdir. İnsanın səsi fikir, hiss, təəssüratlarının (nitq, ağlama, nəğmə) ifadəsi üçün xidmət edir və yaxud qırtlaq əzələrinə hər hansı qıcıqların təsiri nəticəsində reflektor hərəkətlərin (asqırma, öskürək) nəticəsidir. Səslərin qavranmasını eşitmə orqanları təmin edir. Eşitmənin dəqiqliyi insana imkan verir ki, danışanlar arasında fərqi tutub, onları bir-birindən ayıra bilsin.

Şəxsi şifahi nitqin fiziki parametrlərinin fərdi xarakteristikasına və psixoloji xüsusiyyətlərinə görə, həmçinin insanların səs nümunələrini qavramaq, yadda saxlamaq və müqayisə etmək bacarığına görə

şifahi nitqilə tanımaq mümkündür.

Texniki formada səslə izlər informasiya daşıyıcısına yazma yolu ilə qeyd edilir. Yazı müxtəlif səsyazma cihazları (avadanlığı) ilə həyata keçirilir. İstintaq təcrübəsində audioyazı üçün müxtəlif növ xərici məişət maqnitofon və diktofonlarından istifadə edilir (10, s. 47).

Son vaxtlar ədəbiyyatda audioinformasiyanın rəqəmsal yazısının tətbiqi problemləri geniş müzakirə edilir. Sübutların qeydiyyatı üçün rəqəmsal metodların tətbiqinə qarşı etirazlar əsasən onunla bağlıdır ki, rəqəmsal yazının kompyuterdə emal edilməsi yolu ilə qeydə alınmış məlumatlar "redakte" edilə və saxtalaşdırıla bilər. Buna görə də kriminalistik məqsədlərlə rəqəmsal yazının elə metodları tətbiq edilməlidir ki, onlar informasiyanı etibarlı şəkildə təsbit etsin və dəyişdirilməsi üçün hər hansı texniki müdaxiləni istisna etsin. Müasir şəraitdə belə metodlar birdəfəlik qeydiyyat (yazı) disklerində audioinformasiyanın lazerli rəqəmsal yazmanın tətbiqilə həyata keçirilir.

Fonoqramların əldə edilməsi haqqında məsələ böyük əhəmiyyət kəsb edir. Şərti olaraq onları iki böyük qrupa bölmək olar:

1) prosessual yol ilə əldə edilmiş fonoqramlar;

2) qeyri-prosessual yol ilə əldə edilmiş fonoqramlar.

Fonoqramlar baxış (AR CPM-in 236-ci maddəsi), axtarış və götürmə (AR CPM-in 242 və 245-ci maddələri), şəxsi axtarış və götürmə (AR CPM-in 246-ci maddəsi) zamanı aşkar edilə və götürüle bilər. Belə hallarda əldə edilmiş fonoqramlar baxışdan keçirilir, dinlənilir və Azərbaycan Respublikası CPM-in müvafiq maddələrinə uyğun olaraq maddi sübut (AR CPM-in 128 və 137-ci maddələri) qismində cinayət işinin materiallarına əlavə edilir (1).



Xatırladaq ki, fonoqramları müəyyən istintaq hərəkətlərinin icraatı zamanı müstəntiq özü və yaxud onun tapşırığı ilə digər şəxs hazırlaya bilər. Belə vəziyyət dindirmə, üzləşdirmə zamanı baş verir ki, bu zaman dindirilən şəxslərdən əldə edilən informasiyanın qeydiyyatı üçün əlavə üsulun tətbiqi barədə müstəntiq qərar qəbul edir (7, s. 37). Bir sıra hallarda audioyazıcıdan istifadə etmək məqsədə uyğundur, məsələn, ağır və xüsusilə ağır cinayət törədildikdə, şübhəli şəxslər ilkin dindirmələrdə istintaqla əməkdaşlıq etməyə razılıq verərkən özləri və digər iştirakçılar barədə qismən də olsa doğru ifadələr verən zaman, zərərçəkmiş ağır yaralı olarkən (odlu silahdan və ya kəllə travması ilə) onun sağ qalması təhlükə altında olan halda, reanimasiya şəraitində üzləşdirmənin keçirilməsi mümkün olmadıqda və s. (5, s. 124).

Azərbaycan Respublikası CPM-in 259-cu maddəsi – telefon və digər qurğularla aparılan danışqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların ələ keçirilməsi məsələlərini nizamlayır. Göstərilən bu istintaq hərəkətləri isə səsyazma cihazları istifadə olunmadan ümumiyyətlə keçirilə bilməz (1).

Səsyazma həm də cinayətin törədilməsi faktına daha yaxın olan əməliyyat-axtarış fəaliyyətinin gedisatında istifadə edilə bilər. Bir çox hallarda əməliyyat-axtarış tədbirləri zamanı informasiyanı qeyd edən texniki vasitələrin tətbiqi hesabına cinayət iştirakçılarının sövdələşməsini, hədə-qorxu ilə tələb etməni, aldatma, rüsvayədici məlumatlar yaymaqla hədələməni, həmçinin cinayət təşkilatçılarının hərəkətlərini sübut etmək olur.

Lakin digər tərəfdən, prosessual şərt və zəmanətlərdən kənarda əldə edilən operativ məlumatlar faktiki məlumatların əldə edilməsinin cinayət-prosessual

qaydalarının təmin etdiyi doğruluq dərəcəsinə malik deyil. Bu baxımdan cinayət işi üzrə sübutlar sistemində operativ informasiyanın normativlərlə təsbit edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əməliyyat-axtarış yolu ilə əldə edilmiş məlumatların cinayət prosesində istifadəsi müəyyən çətinliklər təşkil edir. Əməliyyat-axtarış tədbirlərinin aparılması nəticəsində əldə edilmiş faktiki məlumatların qiymətləndirilməsinin mümkünüyü həmişə kifayət qədər mürəkkəb olub, çünkü belə tədbirlərin təşkili və keçirilmə taktikası barədə məlumatları adətən açıqlamaq olmaz. Lakin cinayət işi başladıldıqdan sonra təhqiqat və ya istintaq zamanı əməliyyat-axtarış tədbirlərinin nəticələri cinayət-prosessual qanunvericiliyə uyğun olaraq yoxlanıldıqdan sonra həmin cinayət işində sübut kimi istifadə edilə bilər ("ƏAF haqqında" AR Qanununun 16.1-ci maddəsi) (3, s. 14). Eyni zamanda, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar "ƏAF haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə (AR CPM-in 137-ci maddəsi) uyğun təqdim edildikdə və ya yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər (1).

Vətəndaşların əldə etdiyi video və səsyazma materiallarının cinayət-prosessual fəaliyyət sferasına cəlb olunması şəxsi istifadədə olan məişət texnikasının sayının xeyli artması ilə bağlıdır. Həmin texnikanın köməyilə təsadüfən və ya bilərəkdən araşdırma üçün maraq kəsb edən məlumatlar yazılır. Cinayət hadisəsilə birbaşa əlaqəsi olmayan belə yazılar, sərf "məişət" xüsusiyyətinə malikdir, digərlərinin tərkibində isə cinayətkarların sövdələşməsi (birgə razılığı) barədə məlumat, rüşvət alanın tələbləri, hədə-qorxu gələn şəxsin təhdidləri və s. qeyd oluna bilər (11, s. 34).



Q.İ.Povreznyuk hesab edir ki, cinayət prosesi sferasına cəlb olunan fonoqramlar aşağıda göstərilən mənşəyə malik olur:

1. Təhqiqatın və məhkəmə arasındırmاسının predmeti olan müxtəlif vəziyyətlərin şərhində istifadə məqsədi ilə fiziki şəxslər tərəfindən səsyazmanın tətbiq olunmasının nəticəsidir (16, s.152).

Belə fonoqramların qeydə alınması əksər hallarda sübutetmənin digər vasitələri olmadıqda və yaxud onların əldə edilməsi çətinləşdikdə həyata keçirilir. Bundan başqa, belə yazıların aparılması şəxsi xarakterli səbəblərlə də şərtləndirilə bilər (məsələn, atalığı müəyyən edərkən və s.). Əksər hallarda belə yazma prosesi hədə-qorxu və ya xuliqanlıq faktları, pul tələb etmə və rüşvət alma, cinayətkar qrupun sövdələşməsi (tərkibdən iştirakçılarından biri çıxarkən və ya uzaqlaşarkən), yalançı şahidlik və s. qeyd edilərkən həyata keçirilir. Adətən belə səsyazma gizli aparılır və şifahi nitqi informasiya daşıyıcısına qeyd olunan şəxslər bu barədə xəbərsiz olur. Əksər hallarda fonoqramda telefon danışıqları, nadir hallarda isə bilavasitə temas yolu ilə aparılan informasiya mübadiləsi qeyd olunur.

Artıq təcrübə könüllü olaraq təhvıl vermə protokolunun fonoqramlara əlavə edilməsi kimi tərtib edilmə yolu ilə gedir. Onların sübutetmə əhəmiyyəti işə aidiyətinin prosessual qaydada aydınlaşdırılması mümkünüyündən asılıdır.

2. Şəxsi istifadə üçün nəzərdə tutulan məişət fonoqramları, adətən ailə mərasimləri və əlamətdar günlər ilə əlaqədar hazırlanır. İstintaq üçün maraq kəsb edən məlumatlar onlarda düşünülmüş formada yox, təsadüfən qeydə alınır, çünkü səsyazma prosesinin özü buna səbəb olan cinayət hadisəsilə birbaşa əlaqədə olmur.

Göstərilən qruplarda fonoqramlar cinayət işi üzrə sübutedici əhəmiyyətə ma-

lik ola bilər və bunlar protokollaşdırılmalıdır (AR CPM-in 51.6-cı maddəsi). Bu halda audioyazının doğruluq zəmanətini təmin etmək və onun əldə edilməsinin qanuni mənbəyini göstərmək lazımdır (1).

3. Cinayət törətmə vasitəsi qismində. Bura böhtən məlumatları və yaxud nalaçıq məzmunda informasiyanı yayan radioxuliqanların istifadə etdiyi audioyazılıları aid etmək lazımdır.

4. Cinayət törətmə predmeti olmuş fonoqramlar. Bura satış məqsədilə surətlərin hazırlanması üçün oğurlanmış və ya saxtalaşdırılmış səsyazmalar aid edilə bilər.

Cinayət prosesindən kənarda təşkilatlar və vətəndaşlar tərəfindən əldə edilmiş video və səsyazma materiallarına qanunda göstərilən müvafiq növ sübutların mövcudluğundan asılı olaraq ya maddi sübut kimi (AR CPM-in 128-ci maddəsi), ya da ki sənədlər (AR CPM-in 135-ci maddəsi) kimi baxıla bilər (1). Fərqləndirməklə əlaqədar çətinlik yaranan hallarda, V.A.Sementsov qeyd etdiyi kimi, video və səsyazma materiallarına maddi sübutlarla rəftar qaydalarını şamil etmək lazımdır (12, s. 18-19).

Bir çox hallarda müstəntiq şərti olaraq audiodaşıyıcıda qeyd edilmiş səsli informasiyanı tədqiq edir. Bu informasiya isə insanın şifahi nitqindən və səsli mühitdən, yəni təbii və süni mənşəli səs izləri sistemindən ibarətdir.

İnsanın şifahi nitqi fiziki baxımdan mürəkkəb anatomik-fizioloji sistemin fəaliyyəti nəticəsində əmələ gələn akustik siqnaldır və bu sistemə mərkəzi sinir sistemi və nitq aparatı daxildir. İstənilən insanın şifahi nitqi sabit akustik, leksik, frazeoloji (metaforalar, inversiyalar, şablon frazalar və s.) əlamətlər toplusuna malikdir ki, ayrılıqda hər biri insana xas olan ekspressivlik, emosionallıq və s. xüsusiyyətlərlə xarakterizə edilir.



Şifahi nitq müəyyən əlamətlər toplusu ilə xarakterizə edilir ki, məhz bunlar texniki vasitənin köməyilə yazılmış səs və nitq sahibini identifikasiya etməyə imkan verir.

Şifahi nitqin əlamətlərinin aşağıdakı təsnifatı göstərilmişdir.

1. Səsin yüksəkliyi, qüvvəsi (gücü) və tembri barədə informasiya daşıyan əlamətlər danışanın nitq traktının quruluşunun fərdi xüsusiyyətlərini, səs aparatının quruluşu və fəaliyyətində patoloji dəyişikliklərin mövcudluğunu eks etdirir.

2. Nitq orqanlarının koordinasiya edilmiş (uzlaşdırılmış) hərəkət vərdişlərini eks etdirən artikulyasiya əlamətləri. Artikulyasiyanın xarakteri danışq zamanı artikulyasiya aparatının işinin dəqiqliyindən asılıdır, bu da öz növbəsində ayrı-ayrı səslərin tələffüzünün aydınlığına təsir edir. Belə əlamətlərə nitqin tempi, nitq pauzaları, intonasiya aiddir.

3. Bütoplukdə danışq nitq normalarının mənimsənilməsini və onların yaradıcılıqla istifadəsini, yəni konkret danışq vəziyyətində müvafiq səs vasitələrini istifadə etmək bacarığını eks etdirən nitq mədəniyyəti əlamətləri göstərilmişdir. Belə əlamətlərə aiddir: nitqə yiyələnmə səviyyəsi, söz ehtiyatı, nitqin normativliyi, fikrin ifadə edilməsi üslubu və s.

4. Danışanın zahiri əlamətləri konkret ünsiyyət şəraitində onun nitq davranışının xüsusiyyətləri və adekvatlığından irəli gələrək müəyyən edilə bilər. Belə əlamətlərə danışanın cinsini, yaşıını və boyunu aid etmək olar.

Kriminalistik ekspertiza nəzəriyyəsində şifahi nitqin digər təsnifatları da təklif edilmişdir. Belə ki, identifikasiya əlamətlərini ümumi və xüsusi əlamətlərə bölmək olar (14, s.170).

Ümumi əlamətlər bütövlükdə insan nitqinə xas olan özəllikləri, xüsusi əla-

mətlər isə onun elementlərinin, nitq vərdişlərinin ayrı-ayrı tərəflərini eks etdirir. Ümumi və xüsusi əlamətlər bir-birilə əlaqədədir, lakin birincilər əsasdır. Bura aid edilməlidir: şifahi nitqə yiyələnmə səviyyəsi, eləcə də qrammatika və ədəbi tələffüzü öyrənən orfoepiyanın müəyyən normativ tələblərinə olan uyğunluqlar.

Səslənən nitqin xüsusi əlamətləri (temp, ritm, səlislik və s.) üç qrupa bölünür: ordinar (adi), patoloji, sporadik (təsadüfi). Nitqyaranıcı traktın normal fəaliyyəti prosesində yaranan və artikulyasiya-səs vərdişlərilə şərtləndirilən əlamətlər – ordinar (adi) əlamətlərdir.

Patoloji əlamətlər (nitq pozuntusu əlamətləri) nitq, səs və eşitmənin anadan-gəlmə və sonra yaranan anomaliyaları nəticəsində əmələ gəlir.

Sporadik (təsadüfi) əlamətlər isə səs və nitqdə təsadüfi faktorların təsiri altında (ağrı, alkoqol və ya narkotik sərxoşluq, zökəm və s.) yaranan tək-tək və dəyişkən əlamətlərdir.

Seçilmə üslubuna görə səs və nitqin identifikasiya əlamətlərini iki əsas qrupa bölmək olar: persepsiyalı (qavrayışlı) və instrumental. Persepsiyalı əlamətlər – insan qavrayışı əsasında seçilən əlamətlərdir. Onlar arasında səs keyfiyyətinin eşitmə qiymətini güman edən auditiv əlamətlər və eşitmə qavrayışı əsasında səslənən mətnin linqvistik analizi yolu ilə seçilən linqvistik əlamətlər var.

Instrumental əlamətlər texniki vasitələrin köməyilə qavranılan əlamətlərdir. Onlar arasında akustik və riyazi əlamətləri seçmək olar. Akustik əlamətlərə görə səs dalğasının istənilən parametrinə rəqəmsal və ya qrafik model şəklində olan elektrik analoq dalğa uyğun gələ bilər. Riyazi əlamətlər isə nitqin yaranmasına xas olan xüsusi riyazi modellərin köməyi-lə əldə edilmiş əlamətlərdir (13, s. 301).



Şifahi nitq əlamətlərini öyrənərkən identifikasiyalı və diaqnostik məsələlərin həll edilməsi mümkündür. Səs və səslənən nitqə görə insanın kriminalistik identifikasiyasının əsası – fonoqramda qeyd edilmiş səs və nitqdə, həmçinin nümunə olan fonoqramda təqdim edilmiş səs və nitq arasındakı fərdi-konkret bərabərliyin (eyniliyin) təyin edilməsi üçün yetərli olan sabit əlamətlər kompleksinin üzə çıxarılmasından ibarətdir.

Şifahi nitqin fonoskopik tədqiqatı həm də aşağıdakılardan ibarət olan diaqnostik məsələlər kompleksini həll edir:

- 1) insanın şifahi nitqinin formalasdığı coğrafi rayonun və uzun müddət yaşaması ehtimal olunan yerlərin təyin edilməsi;
- 2) şəxsin sosial xarakteristikasının müəyyən edilməsi – təhsil, peşə, mədəniyyət səviyyəsi;
- 3) danışq zamanı insanın emosional vəziyyətinin aydınlaşdırılması;

4) danışanın bəzi fiziki xarakteristikasının müəyyən edilməsi: onun zahiri əlamətləri, yaşı, cinsi, xəstəliyi (səhhəti), nitq aparatının vəziyyəti;

5) insanın psixiki xarakteristikasının müəyyən edilməsi;

6) mətni tələffüz etmə tipinin təyin edilməsi (hazırıqsız, vərəqə baxmaqla oxuma və s.).

Yuxarıda sadalananlar əsasında belə nəticə çıxarmaq olar ki, cinayətlərin üstünün açılması və araşdırılması zamanı səsli izlərin əhəmiyyəti böyükdür. İstintaq hərəkətlərinin icraatı zamanı müstəntiq çalışmalıdır ki, səsli izləri aşkar etsin, onları düzgün qeyd etsin ki, sonradan cinayəti törətmüş şəxs barədə, hadisə baş verən şərait və tətbiq olunmuş texniki vasitələr barədə kriminalistik əhəmiyyətə malik lazımı informasiyanı əldə edə bilsin.

### **İstifadə olunmuş mənbələr:**

1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı: Qanun, 2010.
2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2010.
3. "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2010.
4. Musayev H., Əliyev L., Rəhmanov C. Məhkəmə-fonoskopik ekspertizası. Bakı, 2007.
5. Sarcalinskaya K.Q. Kriminalistika. Dərslik. Bakı, 1999
6. Грамович Г.И. Основы криминалистической техники. Минск, 1981.
7. Каганов А.Ш. Криминалистическая экспертиза звукозаписей. М., 2005.
8. Коршунов В.М. Следы на месте происшествия. Обнаружение, фиксация, изъятие. М., 2001
9. Леви А.А. Теория и практика собирания доказательственной информации техническими средствами. Киев, 1980.
10. Поврзнюк Г.И. "Криминалистические методы и средства установления личности в процессе расследования преступлений. М., 2005.
11. Приказчиков В.П., Резван А.П., Пухов Е.И., Шувалов Н.В. Тактика аудиозаписи и видеосъемки при производстве следственных действий. Волгоград, 2000.
12. Семенцов В.А. Видео- и звукозапись в доказательственной деятельности следователя. М., 1997
13. Сулейманов Д.И. Криминалистика. Баку, 2000.
14. Шейфер С.А. Следственные действия. М., 1981.

*Гулиев Аждар***Характерные особенности звуковой информации в следственной и оперативно-розыскной практике****РЕЗЮМЕ**

В научной статье отображены сущность звуковой информации при раскрытии и расследовании преступлений в современных условиях, а также характерные особенности обнаружения и экспертного исследования звуковых следов в следственной и оперативно-розыскной практике.

*Guliyev Ajdar***Characteristic features of acoustic information in investigative and operational-search practice****SUMMARY**

The article deals with the essence of the acoustic information used during disclosure and investigation of crimes in present conditions, as well as peculiarities of detection and expert analysis of acoustic traces in investigative and operational-search practice.

*Rəyçi: h.f.d. Ağayev S.*



**Mikayılov Anar Səhrab oğlu,**

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının "Cinayət prosesi" kafedrasının müəllimi, polis baş leytenantı

# XARİCİ ÖLKƏLƏRİN TƏHQİQAT ORQANLARININ FƏALİYYƏTİNİN MÜQAYISƏLİ TƏHLİLİ (OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİ)

UOT-34:343.13

*Açar sözlər: təhqiqat, ibtidai istintaq, cinayət-prosessual qanunvericilik.*

*Ключевые слова: дознание, предварительное расследование, уголовно-процессуальное законодательство.*

*Key words: investigation, preliminary inquiry, criminal-procedural legislation.*

Cinayətkarlığa qarşı mübarizənin aparılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarını cinayətkar qəsdlərdən mühafizə etmək, törədilmiş hüquq pozuntusunu tam, hərtərəfli və obyektiv aşasında etmək, hər bir dövlətin təhqiqat orqanlarının prioritet vəzifələrindən biridir.

Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatı qanunvericiliyin təkmilləşdirilməsinin, onun praktikada tətbiqinin daha operativ olmasına təmin etməlidir. Bu səbəbdən hüququn müxtəlif sahələri üzrə müqayisəli tədqiqatın aparılması, xarici dövlətlərin, xüsusilə də inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və təhlil edilməsi vacibdir.

Diqqətinizə təqdim edilən məqalənin əsas məqsədi ABŞ, Fransa, Almaniya, İspaniya, İtaliya, Polşa, Rusiya Federasiyası və Qazaxıstan Respublikası kimi inkişaf etmiş ölkələrin tədqiqat orqanlarının fəa-

liyyətinin müqayisəli şəkildə verilməsi və müsbət təcrübə kimi təhlil edilməsidir.

ABŞ-da ilkin təhqiqatın aparılması ittihamın elan edilməsi və ittihamın məhkəmədə müdafiə olunması üçün kifayət edən sübutların tədqiq edilməsi ilə başlayır. Məhkəməyəqədər təhqiqat mərhələsində ittihamədici sübutların əldə edilməsi, hüquq normaları ilə həm nizama salinan (məsələn, hadisə və ya axtarış, yerində sübutların əldə edilməsi, şübhəli şəxsin tutulması, dindirilməsi və s.), həm də nizama salınmayan (məsələn, gizli informasiya mənbələrindən istifadə edilməsi və s.) bu kimi digər tədbirlərin həyata keçirilməsi ilə bağlıdır (1, s. 71).

Hüquqtəbiqedici orqanların tədqiq etdiyi cinayət işlərinin eksəriyyəti olmasada, mühüm bir hissəsinin təhqiqatı polis tərəfindən aparılır. Sonra isə görülən işlərin gedişinə və nəticələrinə dair məhkəmə orqanlarına ifadə verməli olurlar. Qeyd etmək lazımdır ki, baş vermiş cinayət hadisəsi ilə üzləşən ilk rəsmi şəxs "xətt-polisi" (1, s. 71)."Xətt-polisi – bu, polis idarəsinin hansı şöbəsində işləməsindən, polis idarəsinin əsas funksiyalarının hansı, müxtəlif növ cinayətlərlə mübarizə, cinayət işinin təhqiqatı, mühafizə etmək, nəqliyyat vasitələrinin hərəkətlərinə nəza-



rət etmək və s. olmasından asılı olmayıaraq, and içmiş polis əməkdaşdır" Məhz o, diskresion hakimiyyəti həyata keçirməyin geniş imkanlarına malikdir. Hüquqtəbiqedici orqanların fəaliyyətinin sonrakı gedisi, çox zaman onun aidiyəti olaraq qəbul etdiyi qərarlardan asılı olur.

Cinayətin törədilməsində şübhəli şəxsin hadisə yerində saxlanılması və ya saxlanılmamışından asılı olaraq "xətt-polisi" cinayətin izlərini və maddi sübutların toplanılması, yoxlanılması və aşkarla çıxarılması üçün hadisə yerini mühafizə etməlidir. Yerli polis idarələrində, bölmə və şöbələrində hadisə yerinə baxış, cinayət işlərinin müəyyən edilməsi və s. ilkin təhqiqtarda əsas məsuliyyəti "xətt-polisi" daşıyır. Onlar təhqiyatın gedişində sübutların alınması, tədqiqi və yoxlanılması ilə bağlı bir sıra hüquqi məcburetmə tədbirləri – həbsetmə, axtarış və şübhəli şəxsin dindirilməsi kimi istintaq və digər prosessual hərəkətlər həyata keçirirlər. Cinayətin törədilməsində və ya cinayətin törədilməsinə hazırlıqda şübhəli və ya təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə tutulması həbsetmə hesab olunur. Həbsetməni adətən hüquqtəbiqedici orqanların səlahiyyətli subyektləri həyata keçirirlər. Həbsetmə üçün hüquqi əsas "orderdir". ABŞ Cinayət-Prosessual Məcəlləsinə əsasən həbsetmə hüquqi məcburetmə tədbiri kimi məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aiddir. Ancaq müəyyən hallarda həbsetməni rəsmiləşdirmək və ya həbsetmə üçün lazımi qədər əsas olmadıqda, həbsdən azad olunması üçün həbs edilmiş şəxsin dərhal və heç bir qəcidirilmə hallarına yol verilmədən məhkəməyə gətirilməsi şərti ilə qanunvericilik ordersiz də həbsetməyə icazə verir.

Qanun və məhkəmə təcrübəsi onu

rəhbər tutur ki, cinayətin törədilməsində bu və ya digər dərəcədə iştirakı sübut etməyə, yəni ona ittihamı elan etməyə əsas verən kifayət qədər dəlillər toplandıqdan sonra şəxs həbs edilə bilər. Ona görə də cinayətin törədilməsində şübhəli və ya təqsirləndirilən şəxsin həbs edilməsi ilə ona ittihamın elan olunması eyni vaxtda olmalıdır. Qanun federal hüquqtəbiqedici orqanların əməkdaşlarına həbsetmə zamanı orderin olmasını heç də həmişə vacib hesab etmir. Ancaq həbsetmə zamanı polis öz xidməti vəsiqəsini göstərməklə, onu həqiqətən də hakimiyyət nümayəndəsi olduğunu təsdiq edən şəhadətnamə kimi təqdim etməlidir. Daha sonra həbs edilən şəxsə nədə ittiham olunduğunu və onun həbs edilməsinə orderin olması bildirilməlidir. Hətta həbs edilənin tələbi ilə bu orderin mümkün qədər tez təqdim edilməsi zəruri şərtlərdən biridir. Əgər bunu etmək mümkün deyildirsə və həbs-ətmə ordersiz icra olunmuşdursa, o zaman həbsetmə haqqında məsələlərə məhkəmə orqanlarında baxılmalıdır.

Qeyd etmək lazımdır ki, məhkəmə təcrübəsində müəyyən edilmiş qaydada müvafiq olaraq həbs olunmuş şəxsin əl-barmaq izləri götürülə bilər və hətta zərurət yaranarsa, izlərin şəkli çəkilə bilər. Polis orqanları tərəfindən həbs olunmuş hər bir şəxsə izah olunmalıdır ki, o, ifadə verməkdən imtina edə bilər, həmçinin ona qarşı harada və hansı orqanlarda ittiham elan olunacaqdır. Daha sonra həbs olunmuş şəxsə müdafiəçi ilə təmin edilməsi və müdafiəçini seçmək hüququnun olması ətraflı izah edilməlidir.

ABŞ-da məhkəməyəqədər icraat polis və attorney (prokuror araşdırması) xidməti tərəfindən sübutların toplanılması, yoxlanılması və ittihamın əsaslandırılması formasında həyata keçirilir. Belə ki, araşdırmanın aparılması və onun



rəsmiləşdirilməsi konkret cinayət işi üzrə məlumatların idarəyə daxil olduğu və qeydiyyata alındığı andan başlanması nəzəriyyə və təcrübədə artıq qəbul edilmişdir (3, s. 21).

Fransa cinayət-prosessual qanunvericiliyinin strukturunda təhqiqatın özü-nəməxsus mövqeyi Avropanın əksər ölkələri üçün səciyyəvidir, lakin təhqiqat barədə təsəvvürlər Rusiya Federasiyasının qanunvericiliyi ilə fərqli şəkildə qeyd olunur. Məsələn, əgər Rusiyada təhqiqat cinayət işinin başlanması mərhələsinin ardınca gələn ibtidai araşdırma kimi qeyd olunursa, Fransada isə təhqiqata başqa cür yanaşma var. Belə ki, bu ölkənin cinayət-prosessual qanunvericiliyində ibtidai araşdırma və onun formaları anlayışı yoxdur. Təhqiqat və ibtidai istintaq cinayət mühakimə icraatının əsas və başlangıç mərhələsidir. Həmçinin təhqiqat prosesin birinci mərhələsi olmaqla cinayət təqibinin başlanması mərhələsindən sonra deyil, yalnız ona qədər aparıla bilər (3, s. 18-19).

Fransa cinayət-prosessual qanunvericiliyinə əsasən təhqiqat orqanlarının fəaliyyəti iki formada həyata keçirilir:

1) aşkar cinayətlərin (xətaların) təhqiqatı;

2) ilkin təhqiqat.

Aşkar cinayətlərin (xətaların) təhqiqatının realizəsinin xarakterik xüsusiyyətləri aşağıdakı ardıcılıqla həyata keçirilir:

- cinayət törədildiyi məqamda və ya dərhal sonra aşkar olunduqda;

- cinayətdən az sonra zərər çekmiş və şahidlər şübhəli şəxsə işaret etdikdə;

- şübhəli şəxsin üzərində onun cinayətdə əlinin olmasını güman etməyə əsas verən əşyalar və ya izlər aşkar edildikdə;

- cinayət yaşayış mənzilində baş və rən halda və onun sahibi hadisə törədilən

yeri mühafizə etmək üçün prokuroru və yaxud məhkəmə polisinin zabitini dəvət etdikdə.

İbtidai təhqiqatın aparılmasının proseduru isə çox fərqlidir və bu fərqi aşağıdakı şəkildə görmək mümkündür:

- təhqiqatın açılmasına formal bəhanələr (səbəblər) və digər çətinliklər olmadıqda;

- prosessual hərəkətlərin formalizmi;

- məhkəmə polisində prosessual məcburetmə vasitələrinin yoxluğu (saxlama-dan başqa) (3, s. 6).

Fransa cinayət-prosessual qanunvericiliyinə əsasən təhqiqat orqanlarının subyektləri başqa ölkələrlə çox fərqlidir və onların təsnifatı aşağıdakı ardıcılıqla qeyd olunur. Bunlara, əsasən, məhkəmə polisinin zabitləri, məhkəmə polisinin agentləri və onların köməkçiləri və məhkəmə polisinin bəzi funksiyalarına malik məmurlar və agentlər aiddir.

Almaniya Federativ Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq təhqiqatın təşkili əsasən sərbəst olaraq sübut etmə formasında aparılır, yəni təhqiqat orqanı təkcə istintaq hərəkətlərini və prosessual qətimkan tədbirlərini deyil, həm də qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirlərini də həyata keçirmək səlahiyyətinə malikdir. Məsələn, telefon danışçılarına qulaqasma və s.

Polşa cinayət-prosessual qanunvericiliyinə görə təhqiqatın aparılması yalnız aşağıdakı hallarda tətbiq edilir:

- sübutların təmin olunmasına ehtiyac varsa;

- sübutların itirilməsi və ya təhrif olunması təhlükəsi mövcuddursa;

- istintaq hərəkətlərinin icraatında hər hansı gecikdirilmə hali yolverilməzdirse.

Rusiya Federasiyasının cinayət-prosessual qanunvericiliyinə görə təhqiqatın



formalarının, Fransada olduğu kimi, iki istiqamətdə aparılması qeyd olunur. Lakin onun realizə mexanizmi olduqca fərqlidir. Belə ki:

1) RF CPM-in 32-ci fəsli ilə müəyyən edilmiş qaydada barəsində ibtidai istintaqı məcburi olmayan cinayət işləri üzrə təhqiqat;

2) RF CPM-in 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada barəsində ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi.

Qeyd olunan formada həyata keçirilən təhqiqatın təşkili əsasən törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxslərin və təşkilatların hüquq və qanuni maraqlarının müdafiəsi, qanunsuz və əsassız ittihamdan, mühakimədən, hüquq və azadlıqların məhdudlaşdırılmasından şəxsiyyəti müdafiə etmək, cinayətlərin üstünün açılması, cinayət işləri üzrə icraatı tam, hərtərəfli və obyektiv araşdırmaq, mülkiyyəti hüquqazidd əməllərdən qorumaq və cinayət işləri üzrə praktiki tədbirləri həyata keçirmək səlahiyyətinə malikdir. Təhqiqatın təşkilini daha operativ aparmaq, cinayətkarlığa qarşı mübarizəni gücləndirmək məqsədi ilə və cinayət törətmis şəxslərin xəbərdar edilməsi üçün təhqiqatçı:

- cinayətlər barədə ərizə və məlumatlar üzrə təhqiqat icraatı və yoxlamalar zamanı onların törədilməsinə kömək edən səbəb və şəraitləri aşkar edir və müəyyən edilmiş qaydada onların aradan qaldırılmasına dair tədbirlərin görüləməsi barədə müvafiq orqan, müəssisə və təşkilatlara təqdimatlar göndərir;

- cinayətin törədilməsinə yardım etmiş səbəb və şəraitlərin aradan qaldırılması barədə göndərilən təqdimatlar müəssisə və təşkilatların vəzifəli şəxsləri tərəfindən icra olunmadıqda qüvvədə

olan qanunvericiliyə görə müvafiq tədbirlərin görülməsi üçün prokurorluq orqanlarına məlumat verir;

- cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin davranışını dəyişmək məqsədilə profilaktiki fəaliyyət həyata keçirir;

- barəsində azadlıqdan məhrum etməklə bağlı olmayan qətimkan tədbiri seçilən, həmçinin profilaktiki uçota qoyulmaq üçün DİO-nun müvafiq orqanlarını məlumatlaşdırır;

- əmək kollektivlərində və əhali açısından hüquqi mövzuda məruzə və (cinayətin qurbanı olmuş şəxsin) mühazirələrə çıxış edir, söhbətlər aparır;

- KİV-də çıxış edir.

Rusyanın cinayət-prosessual qanunvericiliyi ilə Qazaxıstanın cinayət-prosessual qanunvericiliyinə nəzər saldıqda hər iki dövlətin təhqiqat orqanlarının səlahiyyətli subyektlərdən bir neçə oxşar və fərqli anlayışlara rast gəlmək olar.

İlk öncə RF təhqiqat orqanlarının subyektlərinə nəzər yetirək:

- federal qanunlara uyğun olaraq ƏAF həyata keçirmək səlahiyyətinə malik olan RF daxili işlər orqanları və icra hakimiyyətinin digər orqanları;

- məhkəmə pristavları, federal xidmətin orqanları;

- hərbi hissə və birləşmə komandirləri və hərbi müəssisə və qarnizon rəisləri;

- federal orqanların yanğından mühafizə xidməti.

Həmçinin RF CPM-in 146-ci maddəsinə görə cinayət işlərinin açılması və təxirəsalınmaz istintaq hərəkətlərinin icrasını aşağıdakı subyektlər həyata keçirə bilərlər:

- uzaq səfərdə olan gəmilərdə törədilmiş cinayətlərə dair işlər üzrə müvafiq istintaq hərəkətləri gəmi kapitanlarına həvalə edilir;



- uzaq geoloji-kəşfiyyat ekspedisiyalarının yerləşdiyi ərazidə törədilmiş cinayətlərə dair işlər üzrə müvafiq istintaq hərəkətləri ekspedisiyaların rəhbərlərinə həvalə edilir;
- diplomatik nümayəndəliklərin və konsulluqların ərazilərində törədilmiş cinayətlərə dair işlər üzrə müvafiq istintaq hərəkətləri nümayəndəliklərin və konsulluqların rəhbərlərinə həvalə edilir.

Qazaxıstan Respublikasının CPM-inə görə təhqiqat orqanlarının subyektləri aşağıdakılardır:

- daxili işlər orqanları;
- milli təhlükəsizlik orqanları;
- ədliyyə orqanları;
- maliyyə polisi orqanları;
- gömrük orqanları;
- hərbi polis orqanları;
- sərhəd hissələrinin komandirləri;
- hərbi hissə, birləşmə komandirləri,
- hərbi polis orqanı olmadığı halda hərbi müəssisə və qarnizonların rəisləri;
- Qazaxıstan Respublikasının diplomatik nümayəndəliklərinin, konsulluq müəssisələrinin və səlahiyyətli nümayəndəliklərin rəhbərləri;
- yanğından mühafizə xidmətinin orqanları.

Qeyd olunduğu kimi, hər iki dövlətin qanunvericiliyinə uyğun olaraq daxili işlər orqanları, hərbi hissə, birləşmə komandirləri, qarnizonların rəisləri, yanğından mühafizə xidmətinin orqanları və diplomatik nümayəndəlik və səfirliklərin rəhbərləri cinayət- prosessual qanunvericiliyə əsasən cinayət hadisəsi baş verəkən araştırma aparmaq və zəruri qərar qəbul etmək səlahiyyətinə malikdirlər. Çünkü bu subyektlər işin faktiki hallarının aşkar edilməsi, müəyyən edilməsi və həmçinin cinayət törətmüş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üzrə

təhqiqat orqanlarının məhkəməyəqədər fəaliyyətinin realizəsinin prosessual qaydasını həyata keçirirlər.

İspaniya qanunvericiliyinə görə DİN-in tərkibində cinayətlərin təhqiqatı departamenti (mərkəzi cinayət təhqiqatları briqadası və mərkəzi cinayətlərin eyniləşdirilməsi departamenti) fəaliyyət göstərir. Polis tərəfindən təhqiqatın aparılması zərər çəkmiş şəxsin iradəsindən asılı olmayaraq rəsmi ittihamlı işlər (ciddi cinayətlər) üzrə, zərər çəkən şəxsin xahişi ilə xüsusi ittihamlı işlər üzrə aparılır.

İtaliya qanunvericiliyində isə cinayət işlərinin təhqiqatını ittiham orqanları (prokurorluq) və məhkəmə polisi həyata keçirirlər. Məhkəmə polisi təsnifata əsasən istintaq orqanlarının tərkib hissəsidir. Onun əsas vəzifələrinə cinayətlər haqqında məlumatların toplanılması, cinayətkar hərəkətlərin nəticələrinin xəbərdar edilməsi, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi daxildir. Ölkənin əsas polis qüvvəsi təhlükəsizlik polisi və hərbi polisidir (karabinerlər). Bundan başqa, məhkəmə polisinin vəzifələrini qanunla səlahiyyət verilmiş digər dövlət orqanlarının qulluqçuları da yerinə yetirə bilər. Məsələn, gömrükçülər (2, s. 433).

Beləliklə, qeyd olunan xarici ölkələrin təhqiqat orqanlarının fəaliyyətini tədqiq edərkən müəyyən edildi ki, bu orqanların vəzifələri, məqsədləri, fəaliyyət prinsipləri insan və vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsindən, pozulmuş hüquqların bərpa edilməsindən, vurulmuş ziyanın miqdarının müəyyən edilməsindən, həmçinin törədilmiş cinayətlərin tam, hərtərəfli, obyektiv və hüququn ümumi prinsiplərinə uyğun olaraq aşdırılmasından ibarətdir.

**İstifadə olunmuş ədəbiyyat:**

1. Hüquqi dövlət və qanun. Bakı, 1998.
2. Qəfərov Midhəd, Eyvazov Hikmət. Hüquq-mühafizə orqanları: Dərslik. Bakı: Qanun, 2010
3. Дознание в органах внутренних дел. Схемы. Н.В.Румянцева, Ф.К.Зиннурова. М.: Закон и право. 2010

*Mikaилов Anar***Сравнительный анализ деятельности органов дознания зарубежных стран  
(сходные и отличительные черты)****P E 3 Y O M E**

Главной целью данной статьи является сравнение деятельности органов дознания таких стран, как США, Франция, Германия, Испания, Польша, Российская Федерация, Казахстан и проведение анализа их положительного опыта.

*Mikailov Anar***Comparative analysis of the activity of inquiry bodies of the foreign states (similar and distinctive aspects)****S U M M A R Y**

The basic purpose of this article is to compare the activities of inquiry bodies in the foreign states as USA, France, Germany, Spain, Italy, Poland, the Russian Federation, Kazakhstan, and making analyses of their positive experience.

*Rəyçi: h.f.d. Eyvazov H.Q.*



**Muradov Famil Hüseyn oğlu,**

DİN-in Polis Akademiyasının "Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti" kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı

# NƏZARƏTLİ GÖNDƏRİŞ ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRİNİN QANUNVERİCİLİKDƏ TƏNZİMLƏNMƏSİNİN BƏZİ PROBLEMLƏRİ

UOT-34:343.13

*Açar sözlər: nəzarətli göndəriş, narkotik vasitələr, konvensiya.*

*Ключевые слова: контролируемая поставка, наркотические средства, конвенция.*

**H**üquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə təcrübəsi göstərir ki, müasir dövrdə qeyri-aşkar şəraitdə, xüsusilə də transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilən, yüksək latentliyə malik olan cinayətlərin qarşısının alınması və açılmışında qeyri-aşkar üsullarla həyata keçirilən əməliyyat-axtarış tədbirləri mühüm əhəmiyyət kəsb edir.

Narkobizneslə mübarizə III minillidə də bütün dünya ictimaiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. Bu problem bazar iqtisadiyyatına keçid mərhələsində olan dövlətlərdə özünü kəskin surətdə bürüzə verir.

Azərbaycan Respublikasının "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanununun 10-cu maddəsinin I hissəsində qeyd olunan tədbirlərdən biri olan nəzarətli göndəriş əməliyyat-axtarış tədbiri digər tədbirlər kimi cinayətkarlığa qarşı mübarizədə, xüsusilə də yüksək latentliyi ilə seçilən cina-

yətlərin aşkar edilməsi və onları törədən şəxslərin ifşa olunmasında mühüm əhəmiyyət kəsb edir. Onun tətbiqində olan problemləri nəzərə alaraq, qanunvericilik əsaslarının təkmilləşdirilməsinə, habelə bəzi təşkilati, taktiki məsələlərin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin idarədaxili və idarələrarası normativ aktlarla tənzimlənməsinə ehtiyac duyulur. Bu tədbir "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsi ilə yanaşı, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanununun 30-cu maddəsində də öz əksini tapmasına baxmayaraq, onun təşkili və taktiki aspektlərinə, tətbiqinin əsas istiqamətlərinə, nəticələrinin cinayət prosesində istifadə edilməsinə qanunvericilikdə tam həcmidə aydınlıq gətirilməmişdir. Qeyd edilən məsələlərə aydınlıq gətirmək məqsədilə bu istiqamətdə milli və beynəlxalq qanunvericilik və təcrübə öyrənilmiş, bir sıra araşdırılmalar və tədqiqatlar aparılmışdır.

Xüsusilə qeyd etmək lazımdır ki, bu tədbirin keçirilməsinin mürəkkəbliyi və yüksək konspirativ şəraitdə keçirilməsi, çoxsaylı qüvvə, vasitə və maliyyə təmina-



tı, habelə digər əməliyyat-axtarış tədbirlərindən kompleks istifadə edilməsi onun rəhbər və iştirakçılarından yüksək bilik, təcrübə və əməliyyat bacarığı tələb edir.

Təcrübə göstərir ki, narkobizneslə mübarizədə müsbət nəticə dünya dövlətlərinin hüquq-mühafizə və digər orqanlarının qarşılıqlı əməkdaşlığı nəticəsində əldə olunur.

Narkotiklərin qacaqmalçılığının vaxtında aşkar olunmasında effektiv vasitələrdən biri "narkotiklərin nəzarətli göndərişi" əməliyyat-axtarış tədbirinin keçirilməsidir. Bu, eyni zamanda, BMT-nin "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 20 dekabr 1988-ci il tarixli Konvensiyasında da öz əksini tapmışdır.

"Narkotiklərin nəzarətli göndərişi" əməliyyatının xüsusiyyəti ondan ibarətdir ki, burada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olan ayrı-ayrı şəxslərin aşkar olunması deyil, mənbələrin, mütəşəkkil cinayətkar qrupların, narkotiklərin gətirilmə kanallarının müəyyən olunmasıdır.

İlk dəfə narkotik vasitələrin göndərilmə mənbəyini müəyyən etmək üçün nəzarətli göndəriş metodundan beynəlxalq əməliyyat kimi XX əsrin 70-ci illərində İnterpolun əməkdaşları istifadə etmişlər. Hazırkı dövrdə bu metod əksər dövlətlərin milli qanunvericiliyində öz əksini tapmış və bu dövlətlərin hüquq-mühafizə orqanları bundan geniş istifadə edirlər.

Nəzarətli göndəriş metodunun beynəlxalq-hüquqi əsasını əksər dövlətlərin qoşulduğu BMT-nin 20 dekabr 1988-ci il tarixli "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" və 12 dekabr 2000-ci il tarixli "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqqında" konvensiyalar tənzimləyir.

Belə ki, 1988-ci il tarixli Konvensiyanın 11-ci maddəsində aşağıdakı müddəələr öz əksini tapmışdır:

1. Tərəflər, əgər onların milli hüquq sistemlərinin əsas prinsipləri imkan verirsə, öz imkanları çərçivəsində Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən hüquqpozmalar kimi tanınan əməllərdə iştirak edən şəxsləri aşkar etmək və onları təqib etmək məqsədilə qarşılıqlı əlverişli sazişlər və ya qarşılıqlı müqavilələr əsasında beynəlxalq səviyyədə nəzarət edilən daşimalardan lazımı qaydada istifadəni nəzərdə tutan zəruri tədbirlər görürələr.

2. Nəzarət edilən daşimalardan istifadə haqqında qərar, ayrı-ayrı hallarda və əgər zərurət yaranarsa, müvafiq yurisdiksionanın həyata keçirilməsinə münasibətdə tərəflər arasında əldə edilmiş maliyyə razılaşmalarını və qarşılıqlı razılaşmanın nəzərə ala bilər.

3. Əldə olunmuş razılaşmaya əsasən həyata keçirilən nəzarətli daşimaların qanunsuz partiyaları müvafiq tərəflərin razılığı ilə, narkotik vasitələri və ya psixotrop maddələri saxlamaqla və ya götürməklə, yaxud da tam və ya qismən dəyişməklə sonradan daşımaq üçün tutula və saxlanıla bilər.

BMT-nin 2000-ci il tarixli "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqqında" Konvensiyasının 20-ci maddəsinə əsasən xüsusi təhqiqat metodları aşağıdakı əsaslarla tətbiq olunur:

1. Əgər onun daxili hüquq sisteminin əsas prinsipləri yol verirsə, hər bir iştirakçı dövlət özünün imkanları hüdudlarında və onun daxili qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə nəzarət edilən daşimalardan lazımı qaydada istifadəyə icazə verilməsi üçün və elektron və digər müşahidə formaları kimi digər xüsusi təhqiqat metodlarından, eləcə də onun ərazisində onun səlahiyyətli orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə məqsədilə agentur əməliyyatlardan istifadə edilməsi üçün zəruri tədbirlər görür.



2. Bu Konvensiya ilə əhatə olunan ci-nayətlərin təhqiqatı məqsədilə iştirakçı dövlətlərin beynəlxalq səviyyədə əmək-daşlıq kontekstində xüsusi təhqiqat metodlarından istifadə üçün ikitərəfli və ya çoxtərəfli sazişlər və ya razılaşmalar bağ-laması həvəsləndirilir. Belə saziş və razı-laşmalar dövlətlərin suveren bərabərliyi prinsipinə tam riayət edilməsi şərti ilə bağlanır və həyata keçirilir və bu saziş və razılaşmaların şərtlərinə ciddi riayət et-məklə realizə olunur.

3. Bu maddənin 2-ci bəndində göstərilmiş saziş və ya razılaşma olmadıqda, beynəlxalq səviyyədə belə xüsusi təhqiqat metodlarından istifadə edilməsi haqqında qə-rar hər bir konkret halda qəbul edilir və zərurət yaranarsa, maraqlı iştirakçı döv-lətlərin yurisdiksiyاسının həyata keçirilmə-sinə münasibətdə maliyyə razılaşmalarını və qarşılıqlı razılaşmanı nəzərə ala bilər.

4. Maraqlı iştirakçı dövlətlərin razılığı-na əsasən beynəlxalq səviyyədə nəzarətli daşimalardan istifadə edilməsi barədə qə-rara yüklerin tutulması və onların toxu-nulmadan saxlanması və ya onların götürürləməsi, yaxud da tam və ya qismən dəyiş-dirilməsi kimi metodlar daxil edilə bilər.

Qeyd etdiyimiz konvensiyalardan əlavə, nəzarətli göndəriş əməliyyat-axta-rış tədbirinin bir neçə dövlətin ərazisində keçirilməsinin hüquqi əsasını ikitərəfli və çoxtərəfli hüquqi yardım haqqında mü-qavilələr təşkil edir.

Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin hüquq-mühafizə orqanları bu tədbiri keçirərkən, hüquqi əsas kimi Azərbaycan Respublikasının 11 iyul 1996-ci il tarixdə qoşuluğu, 22 yanvar 1993-cü il tarixli "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq mü-nasibətləri haqqında" Minsk Konvensiyası (bu Konvensiya Kişinyov şəhərində 2002-ci il oktyabrın 7-də eyniadlı Kon-vensiyanın qəbul edilməsi ilə qüvvədən

düşmüştür) və "Cinayətkarlığa qarşı mü-barizədə əməkdaşlıq haqqında" 25 no-yabr 1998-ci il tarixli Moskva razılaşması kimi çoxtərəfli müqavilələri əsas tuturlar.

Bundan başqa, MDB ərazisində üzv dövlətlərin hüquq-mühafizə orqanları cina-yətkarlığa qarşı mübarizədə bu tədbirin keçi-rilməsində hüquqi əsas kimi bağlanmış hö-kumətlərarası və nazirliklərarası ikitərəfli və çoxtərəfli müqavilələri əsas tuturlar.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunda bu tədbirin anlayışı verilməsə də, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında" Qanu-nun 30-cu maddəsində (narkotik vasitə-lərin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi) onun məzmunu açıqlanmışdır. Burada qeyd olunur ki, narkotik vasitələrin, psi-xotrop maddələrin və onların prekursor-larının nəzarətli göndərişi – narkotik va-sitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxlə, ixracı, tranzit nəql edil-məsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araştırma aparmaq səlahiyyətlərinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanla-rının nəzarəti altında Azərbaycan Res-publikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisində qanunsuz hesab edilən və ya şübhə doğuran narkotik vasitələrin, psixotrop maddələrin və onların pre-kursorlarının daşınması, göndərilməsi və ya digər üsulla yerinin dəyişdirilməsidir.

"Əməliyyat-axtarış tədbirlərinin hə-yata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" 19 iyun 2001-ci il tarixli Azərbay-can Respublikası Prezidentinin Fərma-nında bu tədbirin hansı subyekt tərəfin-dən tətbiq olunmasına hədd qoyulmasa da (poçt, teleqraf və digər göndərişlərin



yoxlanılması tədbirini "nəzarətli göndəriş" əməliyyat-axtarış tədbiri ilə qarışdırmaq olmaz), "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 22 may 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə bu, dəqiqləşdirilmişdir. Fərmanda qeyd olunur ki, həmin Qanunun 30.1-ci maddəsində, 30.3-cü maddəsinin birinci cümləsində, 30.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi) və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər. Lakin mülki dövriyyəsi qadağan olunan, məhdudlaşdırılan və nəzarət altında dövriyyəsinə icazə verilən digər əşya və maddələrin nəzarətli göndərişi əməliyyat-axtarış tədbirinin keçirilməsi məsələlərinə qeyd olunan fərmanla və həmçinin digər qanunvericilik aktlarında tam aydınlıq gətirilməmişdir.

Bir sıra hallarda əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə yeni qəbul edilən qanunların məqsədə uyğunluğu da təəccüb doğurur. Belə ki, yeni qəbul olunmuş qanunların özləri yeni problemlərin meydana çıxmasına şərait yaratır. Məsələn, Azərbaycan Respublikası-

nın 17 aprel 2007-ci il tarixli "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Qanunu ilə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin VII hissəsinə "əməliyyat-axtarış tədbirlərinin" sözlərindən sonra "həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişlərinin" sözləri əlavə olunmuşdur. Bu əlavəyə əsaslanaraq belə konkret nəticə çıxarmaq olar ki, "nəzarətli göndəriş" əməliyyat-axtarış tədbirinə yalnız narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı mütəşəkkil cinayətkar qurumlar tərəfindən hazırlanan və ya törədilən ağır cinayətlərin qarşısının alınması, həmçinin cinayətlərin açılması və onları hazırlayan, törədən və ya törətmüş şəxslərin müəyyən edilməsi ilə əlaqədar yol verilir [6, s. 400].

Bu əlavəyə istər elmi-təcrübi, istər qanunvericilik təminatı, istərsə də hüquq yaradıcılığı baxımından yanaşsaq, belə bir sual meydana çıxır – bəs silahların, zəhərli və radioaktiv maddələrin, kütłəvi qırğın silahlarının, qiymətli metalların, o cümlədən qaçaqmalçılığın predmeti olan əşya, maddə, bir sözə, mülki dövriyyəsi qadağan olunmuş, məhdudlaşdırılmış və dövriyyəsinə nəzarət altında icazə verilən digər əşya və maddələrlə bağlı nəzarətli göndərişləri həyata keçirmək olmaz? Hüquq-mühafizə orqanları bu tədbirləri cinayətkarlığa qarşı mübarizə təcrübəsinə, mövcud qanunvericiliyin bu istiqamətini əhatə edən müddəaların təhlilinə söykənərək, göstərilən obyektlərlə bağlı həyata keçirirlər. Lakin "Əməliyyat-axtarış fəa-



liyyəti haqqında" Qanuna belə əlavənin edilməsi nəzarətli göndərişin digər qeyd edilən obyektlərə tətbiq edilməsini rədd etmirmi? Bizim fikrimizcə, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna 17.04.2007-ci il tarixli Qanunla edilən əlavənin aşağıdakı redaksiyada verilməsi məqsədə uyğundur: "Həmçinin mülki dövriyyəsi qadağan olunmuş, məhdudlaşdırılmış, nəzarət altında dövriyyəsinə icazə verilən əşya, maddə, habelə qacaqmalçılığın predmeti olan digər əşya və maddələrin nəzarətli göndərişinin". Bununla da qeyd edilən bütün qaranlıq məqamlara aydınlıq gətirilmiş, habelə təcrübə ilə bağlı yaranmış problemlərin həlli təmin edilmiş oları.

"Nəzarətli göndəriş" əməliyyat-axtarış tədbirinin tətbiqi ilə bağlı diqqəti cəlb edən mühüm məsələlərdən biri odur ki, cinayətkar qruplarla bağlı bu tədbirin həyata keçirilməsi prosesində bir çox hallarda bilavasitə narkotik vasitəni daşıyan cinayətkar qruplaşmaların üzvlərinin şəxsiyyəti barəsində tam həcmidə məlumat əldə etmək mümkün olmur. Lakin tədbirin keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyekti "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 12-ci maddəsinə, Gömrük Məcəlləsinin 222-ci maddəsinə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanunun 30-cu maddəsinə müvafiq olaraq qərar çıxarır. Bütün hallarda nəzarətli göndəriş tədbirinin keçirilməsi prosesində müşahidə, güdmə, bəzi zəruri hallarda telefon danışığılarına qulaq asma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması kimi əməliyyat-axtarış tədbirlərindən istifadə olunur. Məhz ona görə də bir sıra monoqrafiyalarda, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" müxtəlif dövlətlərin qanunlarının qeyri-

rəsmi şərhlərində nəzarətli göndəriş xüsusi əməliyyat kimi də qiymətləndirilir. Belə hallarda cinayətkar qrupun şəxsiyyəti müəyyənləşdirilməmiş üzvləri barədə qeyd edilən tədbirlərin keçirilməsinə dair hakimin qərarının alınması mümkünksüz olur. Ona görə də belə hallarla bağlı qaranlıq və qanunvericilikdə olan boşluq və çatışmazlıqların aradan qaldırılması xüsusilə aktualdır, həll edilməsi zəruri hesab olunan mühüm məsələlərdən biridir və qanunçuluğun təmin edilməsinə, habelə hüquq tətbiqçilərinə, xüsusilə əməliyyat aparatları əməkdaşlarının əsassız olaraq müxtəlif məsuliyyət növlərinə cəlb edilməsindən qorumağa xidmət edir.

Ona görə qanunvericilikdə olan belə qaranlıq məqamlara müəyyən dərəcədə aydınlıq gətirilməsinin əsas, beynəlxalq qanunvericiliyə və təcrübəyə müvafiq olan yolu ondan ibarətdir ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 10-cu bəndində göstərilən insanların güdülməsi əməliyyat-axtarış tədbiri müşahidə ilə əvəz edilsin və bu tədbirin növündən asılı olmayaraq (daxili, tranzit, beynəlxalq) müvafiq prokura məlumat verilməklə həyata keçirilməsi şərti qanunvericilikdə nəzərdə tutulsun. Belə halda qeyd edilən müşahidə tədbirinin keçirilməsinə hakimin icazəsi (mənzillər istisna olmaqla) tələb olunmur.

Zənnimizcə, qanunvericilikdə diqqəti cəlb edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, 1988-ci il tarixli Konvensiyada, Gömrük Məcəlləsinin 222-ci maddəsində nəzarətli göndəriş cinayətkarlığı qarşı mübarizədə bir metod kimi, lakin "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunların müvafiq maddələrində əməliyyat-axtarış tədbiri kimi verilmişdir. Metod və tədbir anlayışlarının konseptual



baxımdan aydınlaşdırılmasını, habelə qanunvericilik baxımdan aydınlıq gətirilməsinə də vacib sayırıq və bu istiqamətdə bizim tərəfimizdən araştırma da aparılmışdır.

Bu məqalədə qeyd olunan fikirlər və tədqiqatların nəticələrinə dair verilən təkliflər mütləq həqiqilik iddiası daşıdır və geniş müzakirə predmeti ola bilər.

Məqalədə əhatə olunan məsələlər, sözsüz ki, çox aktualdır və onların həll edilməsi əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin, həmçinin onun tərkib hissəsi olan əməliyyat-axtarış tədbirlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə xidmət edəcəkdir.

### **İstifadə edilmiş ədəbiyyat:**

1. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999.
2. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, 2005.
3. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Fərmanı: "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə".
4. BMT-nin 20 dekabr 1988-ci il tarixli "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Konvensiyası
5. BMT-nin 12 dekabr 2000-ci il tarixli "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqqında" Konvensiyası.
6. Hüseynov Ş. Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri / Elmi məqalələr məcmuəsi. 22-ci buraxılış. 2008-ci il.
7. Вагин О.А., Исиченко А.П., Шабанов Г.Х. Оперативно-розыскные мероприятия и использование их результатов: Учебно-практическое пособие. М., 2006.
8. Михайлов В.И. Контролируемая поставка как оперативно-розыскная операция. М., 1998
9. Оперативно-розыскная деятельность: Учебное пособие. М., 2004.
10. Проведение операции "международная контролируемая поставка наркотиков". Типовая методика для сотрудников правоохранительных органов государств-участников СНГ. М., 2004.

*Muradov Famil*

### **Некоторые проблемы законодательного регулирования оперативно-розыскного мероприятия “контролируемая поставка”**

#### **РЕЗЮМЕ**

В статье отражены некоторые проблемные вопросы законодательного регулирования оперативно-розыскного мероприятия “контролируемая поставка”. В ней также высказаны и даны предложения по совершенствованию отдельных норм соответствующих нормативно-правовых актов.

*Muradov Famil*

#### **Some problems of the legal regulation of operational-search activity – controlled delivery**

#### **SUMMERY**

The actual problems of the regulation of detective-activity legislative measure. In this article by the author is given some actual problems of solving the regulation of detective-activity legislative measures.

Also you can find new methods and proposals of separate norms and law enforcement acts.

*Rəyçi: h.f.d. Mahmudov A.*



**Salmanzadə Nurəddin Kərim oğlu,**

DİN-in Polis Akademiyasının "Daxili işlər orqanlarının əməliyyat-axtariş fəaliyyəti" kafedrasının müəllimi, polis kapitani

# ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİNİN SUBYEKTLƏRİNƏ KÖMƏK GÖSTƏRİLMƏSİNİN HÜQUQİ ƏSASLARI VƏ FORMALARI

UOT-34:343.13

*Açar sözlər:* əməliyyat-axtariş fəaliyyəti, hüquqi əsaslar, kömək göstərilmə, aşkar və qeyri-aşkar, konfidensial, əməkdaşlıq, anonimlik.

*Ключевые слова:* оперативно-разыскная деятельность, правовые основания, действие, гласные и негласные, конфиденциальный, сотрудничество, анонимность.

*Key words:* operational-seeking activity, legal grounds, promotion, clear and unclear, confidential, collaboration, anonim.

**D**övlət meydana gəldiyi vaxtdan davranış qaydalarını müəyyən etməyə başlamışdır. O, cəmiyyətdə insanları, onların mülkiyyətində olan əmlakı, elcə də dövlətin özünü ictimai-təhlükəli qəsdlərdən müdafiə etmək funksiyasını da üzərinə götürmüştür. Təşəkkül taplığı vaxtdan müasir dövrümüzə qədər dövlət cinayətlərin baş verməməsində, onunla mübarizədə maraqlı tərəf kimi çıxış edir və təbii ki, bununla əlaqədar cinayətlərin qarşısının alınması üçün müəyyən metodlardan istifadə olunması zərurəti yaranmışdır.

Müasir dövrümüzdə də cinayətkarlıqla mübarizə dövlətin əsas vəzifəsi olaraq, daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil subyekti kimi cinayətkarlıqla mübarizədə qəti mövqe nümayiş etdirir. Hüquqmühafizə orqanları cinayətlərin baş verməməsi, qarşısının alınması, açılması istiqamətində ciddi iş aparır.

Hamiya məlumdur ki, müstəqilliyimizin ilk illərində cinayətkarlıqla mübarizədə uğurlu nəticələrin əldə olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimizin həkimiyəti dövründə onun tərəfindən imzalanmış "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 1994-cü il 9 avqust tarixli 181 nömrəli Fərman cinayətkarlıqla mübarizənin təşkili və həyata keçirilməsində program səciyyəli ilk və mühüm əhəmiyyətli dövlət sənədidir. Həmin fərmanla hüquq-mühafizə orqanlarının qarşısında cinayətkarlıqla mübarizə istiqamətində mühüm vəzifələr qoymulmuşdur. Məhz bu fərmanın tələblərində irəli gələrək həyata keçirilən qəti



tədbirlər nəticəsində qısa müddətdə respublikamızda əmin-amanlıq bərqərar olmuş, cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında uğurlu nəticələr əldə olunmuşdur. Bu gün də cinayətkarlıqla mübarizə istiqamətində respublikamızda ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hüquqi və təşkilati tədbirlər davam etdirilir ki, bunun nəticəsində siyasi sabitlik və ictimai asayış uğurla təmin olunur.

Cinayətkarlıqla mübarizədə dövlətin qarşısında duran vəzifələri hüquq-mühafizə orqanları həyata keçirirlər. Hər bir sahədə olduğu kimi, cinayətkarlıqla mübarizədə də həmin orqanların qanunla müəyyən olunmuş müvafiq fəaliyyət formaları mövcuddur. Forma dedikdə, fəaliyyətin məzmununun ifadəsi nəzərdə tutulur. Belə fəaliyyət formalarından biri əməliyyat-axtarış fəaliyyətidir. Bu fəaliyyət cinayətkarlıqla müvəffəqiyətli mübarizə aparmaq məqsədilə xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir və onun əsas təyinatı insanların, cəmiyyətin, dövlətin qanunla qorunan mənafelərinin əməliyyat-axtarış və digər tədbirlər vasitəsilə səmərəli müdafiəsidir. Qeyd olunan fikirlər bu fəaliyyətin cinayətkarlıqla mübarizə tədbirləri sistemində yerini müəyyən edir.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 1-ci maddəsinə əsasən, bu fəaliyyət aşkar və qeyri-aşkar üsullarla həyata keçirilən bir fəaliyyətdir (1, s. 4). Təcrübədə bu üsullar əməliyyat şəraitindən (vəziyyətdən), baş verən hadisədən, konkret məqsəddən asılı olaraq bir-birini tamamlamaqla tətbiq olunur. Bu fikir qanunvericilikdə də öz əksini tapmışdır. Belə ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 3-cü maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin əsas

prinsiplərindən biri "aşkar və gizli iş üsullarının uzlaşdırılması" prinsipidir.

Əməliyyat-axtarış fəaliyyətində kompleks şəkildə həm aşkar, həm də qeyri-aşkar üsullardan istifadə olunسا da, üstünlük qeyri-aşkar üsullara verilir. Bu onunla şərtləndirilir ki, aşkar tədbirlər vasitəsilə naməlum şəraitdə törədilmiş cinayətlərin üstünü açmaq təcrübi olaraq mümkün olmadığına görə, onları törətmış şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək olduqca çətin olur. Bu zaman qeyri-aşkar üsul və metodların tətbiqinə zərurət yaranır. Qanunla nəzərdə tutulmuş qaydada bu üsul və metodlar əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən təcrübədə tətbiq olunur (7, s. 210).

Əməliyyat-axtarış fəaliyyətinin cinayətkarlıqla mübarizədə istifadə etdikləri qeyri-aşkar üsullardan biri vətəndaşların köməyindən gizli istifadə olunması və konfidensial əsaslarla (məxfi) əməkdaşlıq etmələridir.

Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin kəşfiyyat-konspirasiya xüsusiyyətlərini nəzərə aldıqda, görürük ki, bu fəaliyyətin vəzifələrinin yerinə yetirilməsinə vətəndaşları cəlb etmədən (onların köməyindən istifadə olunmadan) cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaq qeyri-mümkündür.

Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektlərə kömək göstərilməsi ilə bağlı məsələlərin hüquqi nizamlanması Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanununda öz əksini tapmışdır. Bu sahədə yaranan münasibətlərin qanunvericilik səviyyəsində nizamlanması mühüm əhəmiyyət kəsb edir. Hesab etmək olar ki, əməkdaşlıq məsələsinin qismən leqallaşdırılması ictimai-hüquqi şüur düşüncəsində əhəmiyy-



yətli dəyişikliyə səbəb olur, vətəndaş bunun mahiyyətini, məqsədini dərk edir və əməliyyat-axtarış orqanları ilə əməkdaşlıqla heç də mənfi bir hal kimi baxmir. Nəticədə isə ictimaiyyətin nümayəndələri cinayətkarlıqla mübarizədə yaxından iştirak edir və bu da həmin mübarizənin səmərəsini əhəmiyyətli dərəcədə artırır.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 9-cu maddəsində Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin və respublika ərazisində olan hər bir şəxsin əməliyyat-axtarış fəaliyyəti subyektinə kömək göstərməsi hüquq norması olaraq müəyyən edilmişdir. Həmin maddənin I hissəsinin məzmununa görə dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərməyə borcludurlar. Qeyd olunan normanı şərh edərkən, belə bir fikir söyləmək olar ki, sırravi vətəndaşdan fərqli olaraq dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin əməliyyat-axtarış fəaliyyəti subyektlərinə köməyi onların iradəsindən kənar edilən hərəkətdir. Yəni köməkliyin göstərilməsi onların hüququ yox, tutduğu vəzifədən və qulluq mövqeyindən irəli gələrək borcudur. Maddənin II hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan hər bir şəxs əməliyyat-axtarış fəaliyyəti subyektlərinə səlahiyyətlərinin yerinə yetirilməsində kömək göstərə bilər. Heç kəs əməliyyat-axtarış fəaliyyətində məcburi qaydada iştirak etməyə cəlb edilə bilməz (1, s. 14). Normanın məzmunundan irəli gələrək qeyd etmək olar ki, hər hansı bir şəxsin əməliyyat-axtarış fəaliyyəti subyektinə kömək göstərməsi onun hüququndur və bu fəaliyyətdə iştirakı könüllülük əsasında həyata keçirilməlidir.

Şəxslərin əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək göstərmələri bir ne-

çə halda ola bilər. Birinci hal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin təşkilinə kömək göstərilməsindən ibarətdir. Bu halda o şəxslər cəlb edilir ki, onlar real köməklik göstərmək imkanına malik olsunlar. Real kömək göstərmək imkanları adətən bir sıra faktorlardan (məsələn, şəxsin peşə biliklərindən, tutduğu vəzifədən və s.) asılı olur və bütün bunlar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə hazırlıq işlərini aparan əməliyyat işçisi tərəfindən nəzərə alınmalıdır.

Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların vəzifəli şəxsləri müxtəlif sahələrdə zəruri biliklərə malik olan mütəxəssisləri və digər kateqoriyadan olan şəxsləri əməliyyat-axtarış tədbirlərinin təşkili məsələləri ilə əlaqədar əməkdaşlıqa cəlb edə bilər. Bu hazırlıq mərhələsində şəxslər əməkdaşlığa adətən tədbirin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlavə hazırlıq işlərinin görülməsinə, zəruri şəraitin yaradılmasına ehtiyac olududa cəlb edilirlər. Belə hallar, bir qayda olaraq, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırın əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə zərurət olududa, yaxud əməliyyat-axtarış tədbirlərinin qeyri-aşkar formada həyata keçirildiyi zaman mövcud olur.

İkinci halda isə şəxslər əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində bilavasitə iştirak edirlər. Buna misal olaraq "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş "cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilmə", "əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi", "nəzarət qaydasında mal alınması" və s. kimi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə şəxslərin cəlb olunmasını göstərmək olar.



Kömək göstərmənin digər bir halı isə əməliyyat marağı kəsb edən şəxslər və faktlar barədə məlumatların əldə olunması ilə bağlıdır. Bu halda kömək göstərilməsinə məlumatların toplanması və bu məlumatların əməliyyat-axtarış tədbirlərinin hazırlanması və həyata keçirilməsi istiqamətində istifadəsinə dair fəal hərəkətlər daxildir.

Belə məlumatları kömək göstərən şəxslər cinayəti hazırlayan, törədən və törətmış, cinayət hadisəsinin şahidi olmuş şəxslərin hərəkətlərinin vizual müşahidəsi, eləcə də onlarla səhbət zamanı əldə edə bilərlər. Əldə edilmiş məlumatlardan cinayətlərin törədilməsi səbəb və şəraitinin aradan qaldırılması və ya cinayətlərin törədilməsini çətinləşdirən, qeyri-mümkün edən şəraitin yaradılması, eləcə də şəxsləri cinayət törətməkdən çəkindirmək və cinayətkarların hərəkətlərinin sənədləşdirilməsi məqsədilə istifadə edilə bilər.

Şəxslərin köməyindən istifadə edilməsi ilə əlaqədar "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunda əməliyyat-axtarış fəaliyyəti subyektləri üçün müəyyən hüquq və vəzifələr müəyyən olunmuşdur. Belə ki, qanunun 7-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektləri öz səlahiyyətlərini yerinə yetirərkən, məxfilik əsasında onlara kömək etməyə razılaşan şəxslərlə əvəzli və ya əvəzsiz qaydada əməkdaşlıq etmək, müqavilə və ya şifahi razılıq əsasında fiziki və hüquqi şəxslərin yaşayış və qeyri-yaşayış binalarından, otaqlarından, nəqliyyat vasitələrindən və digər əmlakından istifadə etmək hüququna malikdirlər. Bu hüquqdan istifadə edərkən, qanunun 6-ci maddəsinin 8 və 9-cu bəndlərinə əsasən, hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək, kömək edən şəxslərin, on-

ların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakını hüquqazidd qəsdlərdən qorumaq əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifəsidir (1, s. 10).

Kömək göstərən şəxslərin işinin müvəffəqiyyəti onların məxfiliyinin və anonimliyinin təmin edilməsindən çox asılıdır. Məhz ona görə də bu, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin əsas vəzifəsi kimi qanunla müəyyən olunmuşdur.

Qeyd edilən maddələrin müddəaları rəhbər tutularaq, konfidentlərin (məxfi əməkdaşların) fəaliyyəti əsasən gizli üsulların tətbiq edilməsini zəruri edir.

Konfidensial əsasda əməkdaşlıq qarşılıqlı razılışma anından qüvvəyə minir və tərəflərin birinin istəyi ilə və yaxud qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (şəxsin öz əməkdaşlıq imkanlarını və yaxud əmək qabiliyyətini itirməsi, vəfat etməsi və s.) dayandırılır (4, s. 143).

Əməkdaşlığın əvəzli xarakter daşıması o deməkdir ki, şəxsin əməyinin əvəzi bu və ya digər şəkildə əməliyyat-axtarış fəaliyyəti subyekti tərəfindən ödənilir. Bu ödəniş pul, mükafat, qiymətli hədiyyələr və s. şəkildə ola bilər. Dövlət orqanlarında qulluq edən şəxslərin əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlığı yüksək vətəndaşlıq hissini söykənir və bir qayda olaraq, əvəzsiz xarakter daşıyır. Bu halda da səmərəli fəaliyyətə görə mükafatlandırma istisna təşkil etmir (6, s. 77).

Fiziki və hüquqi şəxslərin qanunda qeyd olunan əmlaklarından istifadə etmək zərurəti olduqda əməliyyat-axtarış fəaliyyəti subyektləri, ilk növbədə, həmin əmlakın sahibinin razılığını almalıdır. Konkret vəziyyətdən asılı olaraq bu razılıq şifahi xarakter daşıya bilər və ya müqavilə bağlanıa bilər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi prosesində təcili olaraq, qısamüddətli, fiziki və hüquqi



şəxslərin əmlakından istifadə zərurəti yaranarsa, bu, şifahi razılaşma yolu ilə həyata keçirilir və həmin əmlakdan istifadə müddəti uzunmüddətli olarsa, onun sahibi istifadə barədə müqavilə bağlanmasını tələb edə bilər. Bu zaman müqavilə qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib olunur.

Əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslərin köməyindən istifadə zamanı yaranan münasibətlərdən irəli gələrək, qarşılıqlı olaraq həm əməliyyat-axtarış fəaliyyəti subyektləri, həm də əməkdaşlıq edən şəxslər üçün müəyyən öhdəliklər yaranır. Yəni şəxslər əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq etməyə başlayarkən, əməliyyat xarakterli məlumatlar əldə edilməsinə istiqamətlənməlidirlər. Cənki əməliyyat-axtarış orqanlarına hazırlanan, törədilən və törədilmiş cinayətlər barədə məlumat vermək onların vəzifəsidir. Qarşı tərəfin əsas öhdəliyi ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, əməkdaşlıq edən şəxslərin məxfiliyini, anonimliyini təmin etsin və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 14-cü maddəsinin X hissəsinə əsasən onlar barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilər (1, s. 28).

Şəxslərin əməliyyat-axtarış fəaliyyətində iştirak etmək hüququnun qanunvericilikdə təsbit olunması, o demək deyil ki, hər bir şəxsin belə bir istəyinin olması həmin hüquqların reallaşması ilə nəticələnəcək. Bunun üçün belə şəxslərlə əməkdaşlıq münasibətlərinin qurulmasına, onların əməliyyat-axtarış tədbirlərinin hazırlanma və keçirilməsinə cəlb olunması üçün əməliyyat-axtarış orqanlarının razılığı olmalıdır. Bununla bağlı məsələlərin həll edilməsi hər bir əməliyyat-axtarış

fəaliyyəti subyektinin müstəsna hüququdur.

Şəxslərin əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlığı məqsədəyঁ gun formada olmalı və müəyyən vəzifələrin yerinə yetirilməsinə istiqamətlənməlidir. Bu zaman əməkdaşlıq cəlb edilən şəxsin imkanları, şəxsi keyfiyyətləri, verilən tapşırıqların yerinə yetirilməsinin nəticəsinin təhlili və s. hallar nəzərə alınmalıdır (5, s. 143).

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 17-ci maddəsinin II hissəsində qeyd olunmuşdur ki, əməliyyat-axtarış tədbirlərində şəxslərin könüllü iştirakı bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Bununla şəxsin əməliyyat-axtarış tədbirlərinin hazırlanması və keçirilməsində iştiraka razılığı obyektiv olaraq təsbit olunur. Qeyd edilənlərlə yanaşı, şəxslərin əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək göstərmələri və buna razılıq vermələri müqavilə bağlanmadan, digər bir formada da həyata keçirilir və rəsmiləşdirilir. Bu aşağıdakı hallarda baş verir:

- əməkdaşlıq namizədin əməliyyat aparatının əməkdaşı ilə şəxsi söhbəti zamanı;

- tapşırığın yerinə yetirilməsi zamanı.

İkinci hal şəxsin öz rolunu və tapşırığın mənasını dərk etməyə imkan verir. Bu da yerinə yetirilən hərəkətlərin xarakteri haqqında nəticə çıxarmağa əsas verir və nəticədə şəxs əməkdaşlıq barədə yekun qərara gəlir. Daxili işlər orqanı sisteminde qeyd olunan məsələlərin hüquqi tənzimlənməsi Daxili İşlər Nazirliyinin müvafiq normativ-hüquqi aktları ilə həyata keçirilir.

Köməkliyin rəsmi forması əməkdaşlıq haqqında mütləq şəkildə müqavilənin bağlanması nəzərdə tutur. Həmin müqavilədə əməkdaşlıq dair tələblər, xüsusi



şərtlər, eləcə də tərəflərin hüquq və vəzifələri eks olunur. Belə müqavilənin müddəti tərəflərin razılığı ilə təyin edilir, eyni zamanda, şəxsin əməliyyat-axtarış fəaliyyəti subyektinə kömək göstərməsi imkanları nəzərə alınmaqla, pozulması şərtləri müəyyən olunur. Məsələn, şəxsin kəşfiyyat imkanlarının tükənməsi, əmək qabiliyyətini itirməsi və s. hallar (8, s. 85).

Şəxslərin əməliyyat-axtarış fəaliyyətində iştirakı zamanı başlıca olaraq iki prinsipi nəzərə almaq lazımdır. Bu prinsiplər konspirasiya və aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsipidir ki, həmin prinsiplər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 3-cü maddəsində qeyd olunmuşdur. Bu halda məxfiliklə yanaşı, alternativ yanaşmaya yol verilir, yəni şəxslərin öz razılıqları ilə onlar əməliyyat-axtarış tədbirlərinin hazırlanmasına və keçirilməsinə aşkar, yaxud gizli formada cəlb edilə bilərlər.

Aşkar və gizli köməkliyin mahiyyəti ni açıqlayan bir neçə halı təhlil edək.

**Birinci hal.** Əməliyyat-axtarış orqanları onlara kömək edən şəxslərin iştirakı ilə aşkar və ya xüsusi konspirasiya tələb etməyən əməliyyat-axtarış tədbirləri hazırlanır və keçirirlər. Eyni zamanda şəxsin köməkliyi birdəfəlik xarakter daşıyır və o, əməliyyat-axtarış tədbirlərində iştirakının gizli saxlanılmasını tələb etmir və lazımlı gəldikdə cinayət işi üzrə şahid kimi çıxış etməyə hazırlıdır.

**İkinci hal.** Əməliyyat-axtarış tədbirləri gizli şəkildə təşkil olunur və həyata keçirilir. Belə halda şəxsin kömək göstərməsi aşağıdakı formada səciyyələnir:

1. Şəxs bu tədbirdə iştirakının gizli saxlanılmasını istəyir (məsələn, əşya və sənədlərin tədqiqi, nəzarət qaydasında mal alma tədbirlərinin keçirilməsində iştirak etmə və s.), lakin sonra cinayət işi üzrə şahid qismində çıxış etməyə razılıq

verir. Deməli, cinayət prosesinin başlanmasına qədər əməliyyat-axtarış tədbiri nəticələrinin, həm də bu tədbirin keçirilməsində şəxsin köməkliyinin bir fakt olaraq aşkar edilməsi arzuolunmazdır;

2. Şəxs iştirakının gizli saxlanılmasını tələb edir və sonra da cinayət işi üzrə prosesin (şahid qismində) iştirakçısı olmaq istəmir. Belə bir halda əməliyyat işçisi müəyyən edir ki, hansısa bir səbəbə görə kömək göstərən şəxsin iştirakını aşkar etmək olmaz.

Əməliyyat-axtarış fəaliyyəti üzrə təcrübə əsaslı olaraq təsdiq edir ki, əməliyyat aparatları əməliyyat-axtarış tədbirlərini tam şəkildə aşkar keçirmirlər. Çünkü bu, həm əməliyyat-axtarış fəaliyyətinin mahiyyətinə, həm tədbirlərin həyata keçirilməsi taktikasına, həm də müəyyən mənada həmin tədbirlərdə şəxslərin məxfi iştirak etməsinə ziddir. Lakin sonradan, bir qayda olaraq, əməliyyat-axtarış tədbirinin nəticələrinin istifadəsi zamanı onlar müəyyən dərəcədə aşkarlanır, nəticələri isə cinayəti hazırlayan, törədən və törətmüş şəxslər barədə müvafiq tədbirlər görülməsi üçün istifadə edilir. Bu yolla aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsipi həyata keçirilir.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, əməliyyat-axtarış fəaliyyəti qanunvericiliyində bununla əlaqədar bəzi şərtlər və imtiyazlar nəzərə alınmışdır. Məsələn, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 17-ci maddəsinə əsasən, cinayətin açılmasında iştirak etmiş cinayətkar qrupun üzvünün köməyindən istifadə edilməsinə yol verilir və belə şəxslər tərkibində cinayət əlamətləri olan ağır nəticələrə səbəb olmayan əməller törədiblər və vurulmuş zərəri ödəyiblər, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur.



Şəxslərin əməliyyat-axtarış fəaliyyəti subyektlərinə köməkliyinin bir forması da anonim köməklikdir. Onun əsas xüsusiyyəti ondan ibarətdir ki, cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin açılması, cinayət törətmış şəxslərin, itkin düşmülərin və s. kateqoriyalı şəxslərin axtarışına dair əməliyyat-axtarış tədbirlərinin hazırlanması və keçirilməsində kömək edən şəxs iştirak etmir, sadəcə hər hansı faktla bağlı məlumat verməklə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə münasibətlərini anonim formada qurur. Bu, eyni zamanda, həmin şəxslər şahid qismində istifadə olunmasını qeyri-mümkün edir. Belə halda qeyd edilən şəxslərin əməliyyat-axtarış orqanlarına göstərdiyi köməklik xüsusi köməklik forması sayılır və şəxsin müvafiq məlumatı verməsinə baxmayaraq, onun şəxsiyyəti anonim olaraq qalır. Şəxslər anonim məlumatların əksər hissəsini telefon vasitəsilə və yazılı formada verirlər. Nəzərə almaq lazımdır ki, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, vətəndaşlar tərəfindən edilən anonim müraciətlərə baxılmır (2, s. 3). Lakin əməliyyat marağı kəsb etdiyinə görə cinayətlərin hazırlanması və törədilməsi, onu törədən şəxslər barədə vətəndaşlardan daxil olan anonim məlumatların yoxlanılması mütləqdir. Bu yoxlama əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən həyata keçirilir.

Fikirlərimizi ifadə edərkən, bir məsələyə diqqət yetirmək lazımdır ki, "kömək göstərmə" anlayışı ilə "əməkdaşlıq" anlayışı fərqlidir. Biz bu fərqi şəxslərin əməliyyat-axtarış fəaliyyətində iştirakı ilə bağlı məsələləri nəzəri və təcrübi baxımdan təhlil edərkən görürük. Bununla belə, məlum olur ki, bunlar mahiyyət etibə-

rı ilə eyni olsa da, bəzi fərqli cəhətlərlə səciyyələnir. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin məzmunundan da bunu aydın başa düşmək olar.

Kömək göstərmək dedikdə, qanunvericiliyə müvafiq olaraq, cinayətkarlıqla mübarizə məsələlərinin həllində konkret şəxslərin (vətəndaşların və vəzifəli şəxslərin) əməliyyat-axtarış fəaliyyəti subyektlərinə yuxarıda qeyd olunan formalarda (aşkar, gizli, anonim) köməklik etmələri başa düşülür. Əməkdaşlığa cəlb etmə isə, birgə fəaliyyətlə məşğul olma deməkdir. Bu əməkdaşlıq birmənalı olaraq konfidentiallıq əsasında gizli formada həyata keçirilir.

Beləliklə, "kömək göstərmək" məshhəmu "əməkdaşlıq" məfhümündən daha geniş anlayışdır və bir çox variantları, o cümlədən də əməkdaşlığı əhatə edir. Yəni köməklik göstərməni bütün hallarda əməkdaşlıq və ya cəlb etmə kimi qeyd etmək olmaz. Lakin hər iki halda kömək göstərən şəxslə əməliyyat aparatlarının əməkdaşları arasında müəyyən münasibətlər yaranır və qanunla tənzimlənir.

Qeyd olunan xüsusiyyətləri kömək göstərmənin formallarını təhlil edərkən, aydın şəkildə görürük.

Əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək göstərilməsinin mahiyyəti eyni zamanda kömək göstərən şəxslərlə əməliyyat işçiləri arasında mövcud olan münasibətlərin müddəti ilə səciyyələnir. Belə ki, köməklik birdəfəlik, qısamüddətli, vaxtaşırı və daimi uzunmüddətli ola bilər (5, s. 88).

Aşkar və anonim köməkliyin davamlılığı kömək göstərilməsinin zəruriliyi və yaxud bunun üçün müəyyən şəraitin (imkanın) olması ilə müəyyən edilir. Belə ki, konkret nəticələr əldə edildikdən sonra, yaxud mövcud şəraitin (vəziyyətin) dəyişməsi ilə əlaqədar və ya subyektiv sə-



bəbdən kömək göstərən şəxslərlə olan münasibətlər, bir qayda olaraq, sona çata bilər. Lakin sonradan zərurət olduqda və ya şərait imkan verdikdə kömək göstərilməsi davam etdirilə bilər.

Kömək göstərilməsinin ən tipik növü olan gizli köməklik tamamilə başqadır. Məhz belə münasibətlərin qurulması zamanı onları quran subyektlərin rolü və vəzifələri, eləcə də onlara xas olan digər xüsusiyyətlər daha aydın özünü göstərir.

Belə ki, birdəfəlik, qısamüddətli, yaxud vaxtaşırı köməklik növləri idarədaxili normativ aktlarda müvəqqəti əməliyyat əlaqəsi kimi müəyyən edilir. "Əməliyyat əlaqəsi" sərf konspirasiya xarakterli olur, lakin eyni zamanda "əlaqə" sözünün qəbul edilmiş izahını tamamilə əks etdirərək bilavasitə ünsiyət, qarşılıqlı anlaşma, əməliyyat-axtarış xarakterli məlumat verən şəxslərlə gizli münasibətlərin qurulmasını ifadə edir (6, s. 146).

Qeyd olunanları nəzərə alaraq, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kö-

mək göstərilməsi anlayışını aşağıdakı məzmunda ifadə etmək olar: əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi dedikdə, onlara səlahiyyətlərinin yerinə yetirilməsində könüllü olaraq kömək göstərən və ya onlarla konfidensial əsaslarla əməkdaşlıq edən şəxslərin əməliyyat marağı kəsb edən şəxslər və faktlar barədə məlumatların toplanması və əməliyyat-axtarış tədbirlərinin hazırlanaraq həyata keçirilməsi istiqamətində fəal iştirakı başa düşülür.

Cinayətkarlıqla mübarizədə belə şəxslərin köməkliyindən istifadə olunması təcrübədə özünü doğruldur və uğurlu nəticələr əldə olunmasında mühüm əhəmiyyət kəsb edir. Odur ki, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil olunmuş şəxslər ictimaiyyətin nümayəndələri ilə daim səx münasibətdə olmalıdır və onlar tərəfindən göstərilən köməklikdən cinayətkarlığa qarşı mübarizədə səmərəli istifadə etməlidirlər.

### İstifadə olunmuş ədəbiyyat:

1. Azərbaycan Respublikasının "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunu. 28.10.1999.
2. Azərbaycan Respublikasının "Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında" Qanunu. Bakı, 10.06.1997.
3. "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 09.08.1994-cü il tarixli 181 nömrəli Fərmanı.
4. Hüseynov Ş.İ., Səlimov K.N., Əliyev B.Ə., Salmanzadə N.K. Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti (Ümumi və Xüsusi hissə). Bakı, 2010.
5. Hüseynov Ş.İ., Səlimov K.N., Muradov F.H. Əməliyyat-axtarış fəaliyyəti. Bakı, 2007.
6. Mahmudov E.Ə., Şəfiyev Ə.S., Məhərrəmov M.H. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa şərhlər. Bakı, 2007.
7. Горянинов К.К., Овчинский В.С., Синилов Г.К. Теория оперативно-розыскной деятельности. М., 2010.
8. Шумилов А.Ю. Комментарий к Федеральному Закону "Об оперативно-розыскной деятельности". М., 2004.



*Салманзаде Нураддин*

**Правовые основания и формы содействия субъектам  
оперативно-розыскной деятельности**

**РЕЗЮМЕ**

Данная статья посвящена некоторым актуальным вопросам содействия граждан субъектам оперативно-розыскной деятельности в выполнении своих полномочий.

Также проведён анализ вопросов, связанных с сущностью, направлениями, формами содействия и правовым регулированием отношений, которые существуют в этой области.

*Salmanzada Nuraddin*

**Legal grounds and forms of assistance to subjects of operational-search activity**

**SUMMARY**

The article is dedicated to some urgent questions of the assistance of citizens to subjects of operational-search activity in realization of their powers.

Also presented the analysis on the questions connected with essence, directions, forms of assistance and legal regulation of the relations which exist in this field.

*Rəyçi: h.f.d. Mahmudov A.*



**Mahmudov Allahverdi Mirzəgə oğlu,**

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının "Kriminalistika" kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru

# ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ NƏTİCƏLƏRİNİN CİNAYƏT PROSESİNİ HƏYATA KEÇİRƏN ORQANA TƏQDİM EDİLMƏSİ VƏ YOXLANILMASI PROBLEMLƏRİ

UOT-34:343.982.4

*Açar sözlər: əməliyyat-axtariş fəaliyyətinin nəticələri, sübut, sübutetmə, elmi-texniki vasitələr, nəticələrin təqdim edilməsi və yoxlanılması.*

*Ключевые слова:* результаты оперативно-розыскной деятельности, доказательство, доказывание, научно-технические средства, представление и проверка результатов.

**A**zərbaycan Respublikasının əməliyyat-axtariş fəaliyyəti haqqında qanunvericiliyinə, habelə cinayət-prosessual qanunvericiliyə müvafiq olaraq, əməliyyat-axtariş fəaliyyəti nəticəsində əldə edilmiş materialların sübut kimi qəbul edilməsinin mühüm şərtləri – onların Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edilməsi və yoxlanılmasıdır.

Etiraf etməliyik ki, cinayət-prosessual qanunvericilikdə əməliyyat-axtariş fəaliyyəti nəticəsində əldə edilmiş materialların təqdim edilmə qaydaları barədə heç bir göstəriş yoxdur. Hüquq ədəbiyyatında isə bu məsələ ilə bağlı son dərəcə maraqlı fi-kirlər söylənilmişdir. Məsələn, T.İ.Əliyeva göstərir ki, "əməliyyat-axtariş nəticələri cinayət prosesinə əməliyyat-axtariş fəaliy-

yətini həyata keçirən orqanın təşəbbüsü ilə, yaxud icraatında olan cinayət işi və ya digər materialla əlaqədar təhqiqtçi, müstəntiq, prokuror və ya məhkəmənin tələbi ilə təqdim edilməlidir" (1, s. 457, 458).

Bu fikri optimal hesab etsək də, əməliyyat-axtariş fəaliyyəti nəticələrinin təqdim edilməsi sahəsində cinayət prosesinə əməliyyat-axtariş fəaliyyətini həyata keçirən orqanın təşəbbüsü və təhqiqtçi, müstəntiq, prokuror və ya məhkəmənin tələbi məshumlarına aydınlıq gətirilmir. Daha dəqiq desək, həmin təşəbbüsün və ya tələbin icra qaydaları və mexanizmi haqqında açıqlama verilmir.

Müəllif daha sonra yazar ki, "əməliyyat-axtariş tədbirlərinin nəticələrinin təhqiqtçiya, müstəntiqə, prokurora, hakimə təqdim edilməsi bir sıra hərəkətlərdən ibarət olur: a) əməliyyat-axtariş tədbirini həyata keçirən orqanın rəhbəri tərəfindən əməliyyat-axtariş tədbirlərinin nəticələrinin ibtidai araşdırma orqanlarına, yaxud məhkəməyə təqdim edilməsi barədə qərarın çıxarılması; b) göndərilməli olan sənədlərin rəsmiləşdirilməsi və materialların faktiki verilməsi".



Yuxarıda göstərilən fikirlər olduqca əhəmiyyətli təsir bağışlasa da sırf doktrinal xarakter daşıyır və qanunvericilikdə bu məsələlər barədə müddəalar müəyyən edilməmişdir. Qeyd etməliyik ki, cinayət-prosesual fəaliyyətin ən mühüm və spesifik xüsusiyyəti, bu fəaliyyətin prosessual hərəkətlərin və prosessual qərarların məcmusunu ehtiva etməsində özünü göstərir. Başqa sözlə, hər bir hərəkət və hər bir qərar prosessual xarakter daşımış və qanunda onun forma və məzmunu barədə göstərişlər nəzərdə tutulmalıdır. Belə ki, CPM-in 137-ci maddəsində əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin həmin Məcəllənin tələblərinə uyğun təqdim edilməsi barədə müddəaya yer verildiyindən, həmin təqdim etmə hərəkətinin prosessual qaydaları da mütləq qanunda öz əksini tapmalı idi. Təəssüf ki, bu sahədə böyük bir boşluğun olması aşkardır.

Hüquq ədəbiyyatında prosessual qərarların tərtib olunmasına dair qanunda göstərilən ümumi qaydaları rəhbər tutaraq, yuxarıda adı çəkilən müəllif hesab edir ki, "əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin təhqiqtçiya, müstəntiqə, prokurora və ya məhkəməyə təqdim edilməsi haqqında qərarda sənədin adı, onun çıxarıldığı yer və vaxt, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın rəhbərinin rütbəsi və vəzifəsi, hansı əməliyyat-axtarış tədbirinin və hansı məqsədlə keçirildiyi, həmin tədbir nəticəsində hansı materialların əldə edilməsi, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün məhkəmə qərarının olması, qərarın çıxarılmasının əsası haqqında məlumatlar öz əksini tapmalı, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu, 11-ci, 13-cü və 14-cü maddələrinə istinad olunmalıdır. Qərarda göstərilən sənədlərin siyahısı da göstərilməlidir" [1, s. 458].

Əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin təqdim edilmə qaydaları haqda bu fikirləri tam hesab etmək çətindir. Belə ki,

əvvələ əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin əldə edilmə mənbələrini heç də hər zaman açıqlamaq mümkün olmur, digər tərəfdən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna müvafiq olaraq məhkəmə qərarı ilə aparılan əməliyyat-axtarış tədbirlərinin təxirəsalınmaz hallarda belə qərar olmadan da aparılma imkanı nəzərdə tutulmuşdur. Belə vəziyyətdə əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin təqdim edilməsi haqqında qərarda həmin halların necə əks olunması məsələsi açıqlanmamışdır.

Lakin bunlara baxmayaraq, biz əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların həmin fəaliyyəti həyata keçirən orqanın qərarı əsasında təqdim edilməsi fikrini məqbul hesab edirik. Belə ki, E.A.Dolya əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların təqdim edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın qərarının forma və məzmununun prosessual qanunvericilikdə nəzərdə tutulmamasını neqativ qiymətləndirərək qeyd etmişdir ki, "Əməliyyat-axtarış fəaliyyəti nəticələrinin cinayət prosesində təqdim edilməsi əsaslılığı və qanuniliyini təmin etmək və deməli, vətəndaşların hüquq və azadlıqlarına riyat etmək üçün verilmiş qərarın əhəmiyyətini nəzərə alaraq güman etmək olar ki, qanunvericilik müvafiq əsaslar olmadan verilmiş halları nəzərə almamışdır. Məhz qanunvericilikdə belə bir formanın (qərarın) nəzərdə tutulması vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının təmin olunması üçün qəbul edilən qərarların adekvat təsirinin ən effektiv təminatlarından biridir" (3, s. 73-74).

Təcrübə göstərir ki, əməliyyat-axtarış fəaliyyətinin nəticələri, bir qayda olaraq, ibtidai istintaq zamanı sübutetmədə istifadə edilməsi üçün təqdim olunur. Cinayətlərin açılması və onların istintaqının uğurla aparılması, işin həlli üçün zəruri olan



sübutların toplanılması əməliyyat məlumatlarının daha erkən mərhələdə əldə olunaraq istifadə edilməsini tələb edir. Bundan əlavə, təhqiqat və ibtidai istintaq mərhələsində göstərilən məlumatların əldə edilməsinin qanuniliyinin və onların mənbəyinin yoxlanılması üçün daha geniş imkanlar vardır. Əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəməyə təqdim etmə zərurəti yarandığı hallarda, bu ümumi qaydalar üzrə həyata keçirilməlidir. Bu zaman məhkəmə tərəfindən əməliyyat-axtarış məlumatları əsasında müəyyən edilmiş sübutların mötəbərliyi və mümkünlüyü yoxlanılmalıdır.

Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların təhqiqat orqanı, müstəntiq və ya məhkəməyə təqdim edilməsi əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın rəhbərliyinin qərarı əsasında həyata keçirilməsi məqsədəmüvafiq olardı. Belə qaydanın əhəmiyyəti ondan ibarətdir ki, o, əməliyyat yolu ilə əldə edilmiş məlumatların məsul vəzifəli şəxslərin – əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan rəhbərlərinin nəzarəti altında sübutetmədə istifadə üçün təqdim edilməsini təmin edir. Bu, əməliyyat-axtarış tədbirlərinin icraatının qanuni olması, təqdim edilən məlumatların mötəbərliyinə, habelə konspirasiya tələblərinin riayət edilməsinə zəmanət verən amillərdən biri kimi çıxış edir.

Əməliyyat-axtarış fəaliyyətinin nəticələri ümumiləşdirilmiş rəsmi məlumat (məsələn, arayış, raport və s.) və ya müvafiq əməliyyat-xidməti sənədlərin əslı şəklində təqdim edilə bilər.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunda və cinayət-prosessual qanunvericilikdə cinayət təqibi orqanlarına təqdim edilən əməliyyat-axtarış materiallarının məzmunu və forması haqqında göstərişlərin olmaması təcrübədə bir çox

problemlərin yaranmasına səbəb olur. Bellə ki, əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin təqdim edilməsi ilə bağlı qanunvericilikdə əməliyyat materiallarının forması və məzmununu müəyyən edən qaydaların olmaması həmin materialların cinayət prosesində sübut kimi qəbul edilməsini istisna edə bilər.

Son dövrlərə qədər hüquq ədəbiyyatında təqdim edilən materialların məzmunu və forması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür (4, s. 31).

Bu fikirləri ümumiləşdirərək bəzi məsələlərin təhlil edilməsini zəruri hesab edirik. İlk növbədə, cinayət prosesini həyata keçirən orqana təqdim edilən materialların, başqa sözlə, əməliyyat məlumatlarının əks olunduğu sənədlərin (və digər məlumat daşıyıcılarının) dəqiq adı göstərilməlidir. Bu həmin məlumatlardan cinayət prosesində düzgün istifadə edilməsi üçün zəruridir.

Bundan əlavə, təqdim edilən materiallarda, həmçinin cinayət mühakimə icraatı üçün əhəmiyyətli olan hansı məlumatların əldə edilməsi göstərilməlidir (bu məlumatların xarakteri, mahiyyəti və əhəmiyyəti barədə məsələlərə işin növbəti hissəsində daha ətraflı toxunacağımız).

Təqdim edilən materiallarda əməliyyat-axtarış nəticələrini (məlumatlarını) əldə edən əməliyyat-axtarış fəaliyyətinin subyektləri barədə də göstərişlərin olması məqsədəmüvafiq olardı. Buna baxmayaraq, onu da deməliyik ki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri və onlara kömək edən şəxslər barədə məlumatların məxfiliyi tələb olunduğu hallarda, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 6-cı maddəsinə müvafiq olaraq, göstərilən şəxslər barədə məlumatlar yayılmadan təqdim edilməlidir. Lakin qanunda belə materialların təqdim edilməsi imkanına baxmayaraq, onların sübut kimi mümkünlüyündən danışmaq çətindir.



Digər tərəfdən, əgər təqdim edilən materialların sübutetmədə istifadəsi əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslərin təhlükəsizliyinə xələl yetirə bilərsə, onda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan onların müdafiəsi üçün konkret tədbirlər görməlidir.

Əməliyyat materiallarını təqdim edən subyektlərin, eyni zamanda, həmin materiallardan məhz hansı sübut növü kimi istifadə edilməsinin mümkünüyü barədə də öz mülahizələrini cinayət prosesini həyata keçirən orqanlara təqdim etmələri əhəmiyyətli olardı.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 14-cü maddəsinin IV hissəsinə müvafiq olaraq "əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və başqa vasitələrdən istifadə edilə bilər".

Bu müddəaya əsasən, cinayət prosesi ni həyata keçirən orqanlara təqdim edilən əməliyyat-axtarış materiallarında istifadə edilmiş yuxarıda göstərilən texniki vasitələr barədə də dəqiqlik məlumatlar öz əksini tapmalıdır.

Əməliyyat-axtarış tədbirləri keçirilərkən müəyyən məlumatların qeyd olunduğu sənədlər, audio və videoyazılır, əşyalar və s. əldə edildikdə və ya sübutetmədə əhəmiyyətli ola biləcək hər hansı digər predmetlər aşkar edildikdə, onlar da, şübhəsiz, əməliyyat-axtarış fəaliyyətinin nəticələri ilə birlikdə təqdim edilməlidir. Qeyd edilən predmet və sənədlər maddi sübutların qablaşdırılma qaydaları üzrə müvafiq vəzifəli şəxsin imzası və ormanın möhürü ilə qablaşdırılmalıdır.

Əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin cinayət işləri üzrə sübutetmədə istifadəsinin əsas şərti – dövlət sirrini əks et-

dirən və bu fəaliyyətə aid olan məlumatların açılmasının qarşısını almaqdır. Belə ki, cinayət-prosessual sübutetmədə əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən istifadə edən vəzifəli şəxslər onlara məlum olan dövlət sirrini əks etdirən məlumatların məxfi qalmasını təmin etməlidirlər.

Lakin təcrübədə müəyyən hallarda cinayət prosessual sübutetmədə əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən istifadə edilərkən, bir sıra məlumatların məxfilik, konspirasiya tələbi işin hallarının tam, hərtərəfli və obyektiv tədqiqi, həqiqətin üzə çıxarılması sahəsində çətinliklər yaradır. Elə hallar da olur ki, dövlət sirri təşkil edən məlumatların tələb edilməsi əməliyyat məlumatları əsasında formalılmış sübutların mötəbərliyini yoxlamaq üçün zəruri olur. Belə məlumatların təqdim edilməsindən imtina etmək, nəticədə təqsir-ləndirilən şəxsin müdafiə hüququnu məhdudlaşdırmaq, qanunun işin hallarının tam və hərtərəfli tədqiqi haqqında tələblərinin pozulmasına səbəb olur.

Cinayət işi üzrə sübutetmədə istifadə etmək üçün təqdim edilən əməliyyat-axtarış fəaliyyətinin nəticələri, onların əsasında formalılmış sübutların cinayət mühabimə icraatında yoxlanılmasına imkan verən məlumatları da əks etdirməlidir. Lakin bu zaman onu da nəzərə almaq lazımdır ki, dövlət, hərbi və xidməti sərr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatlarının mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi həyatına aid olan məlumatlar aşkarlanması malidir ("ƏAF haqqında" Qanunun 14-cü maddəsinin IX hissəsi).

Qanunun belə tələbi olduğu halda məxfi sayılan əməliyyat məlumatlarının təqdim edilmə mexanizmi necə olmalıdır?

Bu problem öz həllini cinayət-prosessual qanunvericilikdə tapmışdır. Belə ki, CPM-in 199-201-ci maddələrində cinayət



mühakimə icraatı zamanı konfidensiallığını qorunması məsələləri əks olunmuşdur. Əməliyyat-axtariş fəaliyyəti nəticəsində əldə edilmiş materiallarda olan məxfi məlumatların təqdim edilmə mexanizmi də məhz yuxarıda göstərilən normalarda nəzərdə tutulmuşdur. Əməliyyat-axtariş məlumatlarının bilavasitə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun təqdim olunması tələbi də (CPM-in 137-ci mad.) özü-özlüyündə bir daha bizim mövqeyimizin doğruluğunu təsdiq edir.

Məsələn, CPM-in 200-cü maddəsinə müvafiq olaraq "cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu materialların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir". Cinayət-prosessual qanunun bu müddəasından görünür ki, dövlət sirri təşkil edən məlumatların cinayət prosesində təqdim edilməsi yalnız cinayət mühakimə icraatı üçün onların zəruri olduğu hallara şamil edilir. Bu mühüm şərt olduqda, həmin məlumatlar cinayət prosesini həyata keçirən orqanlara təqdim edilməklə, onların məxfiliyi barədə müvafiq rəsmiləşdirilmələr aparılmalıdır.

Eyni zamanda, qanunda belə məlumatların yayılmaması üçün hansı tədbirlərin görülməsi barədə də qeydlər vardır. Belə ki, CPM-in 200.5-ci maddəsinə əsa-

sən "cinayət işi üzrə icraatın məqsədləri üçün dövlət sirrini təşkil edən məlumatlarla tanış olmaq üçün təqdim edilmiş və ya digər üsulla bildirilmiş digər şəxslər həmin məlumatların yayılmaması barədə əvvəlcədən iltizam verməlidirlər. Qanuni nümayəndə istisna olmaqla, müdafiəçi və digər nümayəndə bu iltizamı verməkdən imtina etdikdə, o, cinayət prosesində iştirak etmək hüququndan məhrum edilir, qalan şəxslərə isə dövlət sirrini əks etdirən məlumatlar verilmir. Cinayət prosesi iştirakçısının dövlət sirrinin yayılmaması barədə öhdəlik götürməsi onun dövlət sirrini təşkil edən məlumatların qapalı məhkəmə iclasında tədqiq olunmasını tələb etməsinə mane olmur". Bu müddəada əhəmiyyətli cəhətlərlə yanaşı müəyyən qüsurlar da vardır. Belə ki, qanunverici qanuni nümayəndə istisna olmaqla müdafiəçi və digər nümayəndənin dövlət sirrini təşkil edən məlumatlar yayılmaması barədə əvvəlcədən iltizam vermədiyi hallarda onları cinayət prosesində iştirak etmək hüququndan məhrum edir. Bu müddəaya əsasən belə nəticəyə gəlmək olar ki, qanuni nümayəndə göstərilən hallarda cinayət prosesində iştirak edir, lakin bu zaman qanuni nümayəndəyə dövlət sirri təşkil edən məlumatların verilib-verilməməsinə qanunda aydınlıq gətirilmir. Digər tərəfdən, prosessual qanun cinayət prosesinin bütün digər iştirakçularına dövlət sirrini əks etdirən məlumatların verilməməsi tələbi ilə çıxış edir. Bunların sırasında qanuni nümayəndənin olub-olmaması da sual altında qalır. Bizim fikrimizcə, Cinayət-Prosessual Məcəllənin 200.5-ci maddəsində göstərilən məsələyə aydınlıq gətirilməlidir.

Onu da qeyd etmək lazımdır ki, "Əməliyyat-axtariş fəaliyyəti haqqında" Qanuna müvafiq olaraq aparılmış əməliyyat-axtariş fəaliyyətinin üsulları, mənbələri və digər vasitələri haqqında məlumatların gizli sax-



lama zərurəti müəyyən hallarda bu və ya digər konkret cinayətin açılma maraqlarından daha mühüm ola bilər. Əgər bu belədirsə, onda bu məlumatlar, çox güman ki, təqdim edilməməlidir. Lakin buna baxmayaraq, əməliyyat-axtarış fəaliyyəti nəticələrinin sübutetmədə istifadə üçün təqdim edilməsi haqqında qərar qəbul edilirsə, onda bu fəaliyyəti həyata keçirən orqanlar əməliyyat məlumatları əsasında formalasın sübutların başqa dəllillər kimi tam və hərtərəfli yoxlanacağına hazır olmalıdır.

CPM-in 137-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materialların cinayət təqibi üzrə sübut kimi qəbul edilməsinin əsas şərtlərindən biri də onların Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun yoxlanılmasıdır. "Əməliyyat-axtarış informasiyalarını toplayarkən onların fiksə edilməsi sonradan həmin məlumatların sübutlara çevrilməsinə kömək edir. Belə ki, texniki və s. üsullarla fiksə edilmiş əməliyyat məlumatlarını sonradan digər istintaq hərəkətləri vasitəsi ilə, o cümlədən eks-pertiza təyin etməklə yoxlamaq mümkün olur və məsələ müsbət həll olunduqda, həmin məlumatlar sübutlara çevrilə bilir. Məsələn, əməliyyat-axtarış tədbiri vasitəsi ilə təqsirləndirilən şəxsin fonoqrama yazılımış nitqinin həqiqətən də ona məxsus olmasına müəyyən etmək üçün məhkəmə fonoskopik ekspertiza təyin edir və ekspert eyniləşdirilməsi nitqin həqiqətən də təqsirləndirilən şəxsə məxsus olması ilə bağlı müsbət rəy verərsə, onda fonoqramda əks olunmuş məlumatlar sübut kimi istifadə edilə bilər.

Əməliyyat-axtarış informasiyasının prosessual sübutlara çevriləsi üçün onların alındığı mənbə hökmən göstərilməlidir. Mənbəyi məlum olmayan axtarış informasiyaları prosessual sübutetmədə istifadə oluna bilməz. Əməliyyat-axtarış mə-

lumatlarının əldə edildiyi mənbənin aşkarlanması məqsədə uyğun olmadıqda, həmin informasiyalar cinayət hadisəsi ilə bağlı fərziyyələrin irəli sürülüb yoxlanılmasında, dindirmə, axtarış və s. istintaq hərəkətlərinin aparılma taktikasının müəyyən edilməsində istifadə edilir (2, s. 458).

Hüquq ədəbiyyatında əməliyyat materiallarının yoxlanılması CPM-in 144-cü maddəsi ilə əlaqələndirilir. Belə ki, T.İ.Əliyeva CPM-in 137-ci maddəsinə şərh verərək göstərir ki, əməliyyat-axtarış materialları "prosessual qanunvericiliyin tələblərinə uyğun təqdim edildikdən sonra cinayət işi üzrə onların sübut kimi qəbul edilib-edilməməsi məsələsi yalnız həmin məlumatlar CPM-in 144-cü maddəsində göstərilmiş qaydada yoxlanıldıqdan sonra həll edilməlidir[1]". Bu cür yanaşma ilə müəyyən qədər razılışmaq olar. Lakin onu da nəzərdən qaçırmamalıdır ki, CPM-in 144-cü maddəsi sübutların yoxlanılmasından bəhs edir, halbuki CPM-in 137-ci maddəsində əməliyyat-axtarış materiallarının cinayət təqibi üzrə sübut kimi qəbul edilməsi üçün onlar yoxlanılmalıdır. Müəllifin fikri ilə razılışsaq, onda əməliyyat materialları CPM-in 144-cü maddəsinə müvafiq olaraq yoxlanıldıqdan və bundan sonra sübut kimi qəbul edildikdən sonra yenə, bu dəfə sübut kimi yoxlanılmalıdır. Zənnimizcə, əməliyyat-axtarış materiallarını və sübutları eyniləşdirmək düzgün deyil.

Əməliyyat-axtarış materiallarının yoxlanılması – ilk növbədə, onların "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmasının qanuniliyinin dəqiq yoxlanılmasını nəzərdə tutur. Əgər təqdim edilən məlumatların əsaslandığı əməliyyat-axtarış tədbirlərinin qanun pozuntusu ilə həyata keçirildiyi meydana çıxarsa, onlar sübutetmədə istifadə edilə bilməz.



Əməliyyat-axtarış materialları yoxlanılarkən, ilk növbədə, onların insan və vətəndaş hüquq və azadlıqlarının pozulub-pozulmaması ilə əldə edilib-edilməməsi aydınlaşdırılmalıdır. Belə ki, əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunun 4-cü maddəsinə müvafiq olaraq, "əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar: "ƏAF haqqında" Qanunda nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri yerinə yetirmək; hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sırrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır".

Daha sonra "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 4-cü maddəsinin II hissəsində göstərilmişdir ki, "əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır".

Cinayət təqibini həyata keçirən orqanlar təqdim edilən əməliyyat-axtarış materiallarını yoxlayarkən yuxarıda göstərilənləri nəzərə almalıdır. Lakin "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanun insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması-nı da nəzərdə tutmuşdur. Belə ki, həmin qanunun 4-cü maddəsinin II hissəsinə əsasən "əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması-na yalnız bu qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər".

Qanunda göstərilən belə məhdudlaşdırılma özü-özlüyündə də müəyyən qaydalarla uyğun həyata keçirilməlidir. Burada insan və vətəndaş hüquq və azadlıqlarını müvəqqəti məhdudlaşdırın əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə prokuror və məhkəmə nəzarəti müəyyən edilmişdir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinə müvafiq olaraq insan və vətəndaş hüquq və azadlıqlarını müvəqqəti məhdudlaşdırın əməliyyat-axtarış tədbirləri kimi, telefon danışqlarına qulaqasma, poçt, telegraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, insanların güdülməsi həmin qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər.

Nəzərdən keçirdiyimiz tədbirlər məhkəmə qərarı olmadan da həyata keçirilə bilər. Lakin hətta belə bir vəziyyətdə də həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırımıya prosesual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərar təqdim edilməlidir.

Bütün göstərilən şərtlərə əməl edilib-edilməməsi cinayət təqibi orqanları tərəfin-dən dəqiq yoxlanılmaya məruz qalmalıdır.

Cinayət təqibi orqanları təqdim edilmiş əməliyyat materiallarını yoxlayarkən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsasların mövcud olub-olmamasını da aydınlaşdırılmalıdır. Bu zaman cinayət təqibi orqanları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qə-



rar qəbul etməsini şərtləndirən halların mövcudluğuna xüsusi diqqət yetirməlidir. Belə ki, "Əməliyyat-axtariş fəaliyyəti haqqında" Qanunun 11-ci maddəsinə əsasən, əməliyyat-axtariş tədbirlərinin həyata keçirilməsi barədə qərar yalnız aşağıdakı hallarda qəbul oluna bilər:

1) başlanmış cinayət işi mövcud olduqda;

2) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayəti hazırlayan, törədən və ya törətmüş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda;

3) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda;

4) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə;

5) naməlum meyit aşkar edildikdə.

"Əməliyyat-axtariş fəaliyyəti haqqında" Qanunun müddəalarına müvafiq olaraq əməliyyat-axtariş fəaliyyətini həyata keçirən orqan və ya vəzifəli şəxs tərəfindən fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin pozulması halları aşkar edildiyi zaman həmin materialların sübut kimi qəbul olunması istisnaliq təşkil edir və cinayət təqibi orqanları belə hallarda pozulmuş hüquq və qanuni mənafelərin bərpa olunması və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tədbirlər görməlidirlər.

### **İstifadə edilmiş ədəbiyyat:**

1. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin Kommentariyası: Ümumi hissə. I cild / C.H.Mövsümovun redaktəsi ilə. Bakı: Digesta, 2003.
2. Məmmədov F. Əməliyyat-axtariş fəaliyyəti nəticələrinin sübutlar sistemində yeri və əldə edilməsi üsulları // Bakı, "Qanunçuluq", № 9, 2004.
3. Диденко В.И. Использование следователем фактических данных, полученных в результате применения в оперативно-розыскной деятельности аудио и видеозаписи, фото и киносъемки: Дисс. ...канд. юрид. наук. М.: 1995.
4. Кореневский Ю.А. Актуальные проблемы доказывания в уголовном процессе // Государство и право. 1999. № 2, ст.13-17.

*Mahmudov Allahverdi*

### **Проблемы представления и проверки результатов оперативно-розыскных мероприятий в орган, осуществляющий уголовный процесс**

### **P E 3 Y O M E**

В статье рассматриваются теоретические и процессуальные аспекты представления и проверки результатов оперативно-розыскных мероприятий. Исследуются конкретные статьи Уголовно-Процессуального Кодекса Азербайджанской Республики и позиции учёных относительно данного вопроса.

*Mahmudov Allahverdi*

### **Problems of granting and check of results of operational-search actions to the body carrying out criminal trial**

### **S U M M A R Y**

The article is devoted to theoretical and procedural aspects of introducing and checking the results of operational-seeking activities. Author analized the concrete articles of CPC of Azerbaijan Republic and position of scientists concerning existing issue.

**Rəyçi: h.e.d. Qurbanov H.S.**



**Abışov Vaqif Gülağa oğlu,**

DİN-in Polis Akademiyasının "Daxili işlər orqanlarının inzibati fəaliyyəti" kafedrasının rəisi, polis polkovniki

# DAXİLİ İŞLƏR ORQANLARININ HÜQUQPOZMALARIN XƏBƏRDAR EDİLMƏSİ VƏ QARŞISININ ALINMASI FƏALİYYƏTİNDƏKİ SOSİAL-SİYASI VƏ HÜQUQI DETERMİNANTLAR

UOT-34:342.98

*Açar sözlər: sosial-siyasi və hüquqi determinantlar, determinizm, determinasiyanın tipləri, integrasiya.*

*Ключевые слова: социально-политические и правовые детерминанты, детерминация, типы детерминации, интеграция.*

“**P**olis haqqında” Qanunun 17-ci maddəsinin 4-cü bəndinə əsasən, cinayətin və digər hüquqpozmanın törədilməsinə şərait yaranan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş qaydada dövlət və qeyri-dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, qeyri-hökumət təşkilatlarına və vəzifəli şəxslərə baxılması məcburi olan təqdimatlar vermək polis əməkdaşının ümumi hüquqları sırasına daxil edilmişdir. Qanunvericinin mövqeyinə əsasən polis əməkdaşı bu hüququnu inzibati xətalara dair işlər üzrə icraat və ya cinayət təqibi çərçivəsində ibtidai araştırma (ibtidai istintaq və ya təhqiqat) apararkən həyata keçirə bilər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə baxan

səlahiyyətli subyekt inzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, onların aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq idarə, müəssisə və təşkilatlara, vəzifəli şəxslərə həmin səbəb və şəraitin aradan qaldırılması tədbirləri haqqında təqdimat verir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 221-ci maddəsinin məzmunundan aydın olur ki, ibtidai araştırma aparılması zamanı müstəntiq cinayətin törədilməsinə imkan yaranan halları (səbəb və şəraiti) müəyyən etməlidir. Həmin halların aradan qaldırılması üçün müstəntiq zərurət yarandıqda, müvafiq hüquqi və ya vəzifəli şəxsin ünvani-na tədbirlərin görülməsi yönündə təqdimat göndərməlidir.

Qanunvericinin mövqeyinə əsasən, cinayətin törədilməsinə şərait yaranan halların aradan qaldırılması üçün tədbirlər görülməsi haqqında müstəntiqin təqdimatına baxılması məcburidir. Cinayətin törədilməsinə şərait yaranan halların neytrallaşdırılması barədə aidiyyəti subyekt bir ay müddətində müstəntiqə yazılı məlumat verməlidir.



DİO-nun fəaliyyətinin determinantları haqqında təhlil apararkən normativ şərtlərlə paralel fəlsəfə və kriminologiya elmlərinə də müraciət etmək zəruri hesab olunur.

Determinizm (lat. Determinare – müəyyən etmək) – bütün hadisələrin ən ümumi, qanuna uyğun əlaqəsi, səbəbiyyət asılılığı haqqında təlimdir. Ardıcıl determinizm səbəbiyyətin obyektiv xarakterini özündə cəmləşdirir [3, s. 101].

Determinlik – fəlsəfənin ən qədim prinsipi və konsepsiyasıdır. Bu, maddi və mənəvi aləm hadisələrinin obyektiv qanuna uyğunluğunun qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı olması və qarşılıqlı şərtlənməsi haqqında ən ümumi prinsipdir. Determinlik, həmcinin obyektiv gerçəklilikdə baş verən dəyişiklik və inkişafın səbəblərinin izah edilməsi üsulu, hərəkətlərin daxili səbəb və şərtlənməsi haqqında fəlsəfi təlimdir. Determinizm konsepsiyasının özəyini səbəbiyyət ideyası, bir hadisənin səbəb, başqasının nəticədən ibarət olması, onların bir-birinə qarşılıqlı keçməsi müddəası təşkil edir.

Qeyd olunması zəruridir ki, hələ antik dövrün filosofları olan Demokrit və Spinoza determinliyin əsasında səbəb əlaqəsinin durduğunu, səbəbiyyətin zəruriyyətlə eyni olduğunu, təsadüfun isə səbəblə heç bir əlaqəsinin olmamasını, yaxud təsadüfun bütövlükdə olmadığını iddia edirdilər [4, s. 227-228].

Dialektik kateqoriyalar sırasına daxil olan determinlik haqqında fəlsəfə elmində müxtəlif baxışlar mövcuddur. Professor Ə. Məmmədov və V. Kərimovun sözləri ilə desək, hadisələrin qarşılıqlı əlaqəsini və şərtlənməsini qəbul edən dialektika səbəbiyyət məsələsində determinizm mövqeyində duraraq səbəb və nəticəyə bu qarşılıqlı əlaqənin mühüm aspektləri, tərəfləri kimi baxır [2, s. 265]. Səbəb kateqoriyasını ona yaxın olan bir sıra digər kateqori-

yalardan fərqləndirmək lazımdır. Bu, hər şeydən əvvəl, səbəbin təsiri üçün əlverişli mühit yaradan, lakin öz-özlüyündə nəticə törədə bilməyən "şərait" anlayışıdır.

Aparılan təhlillərdən belə qənaətə gəlmək olar ki, hadisələrin obyektiv səbəbiyyətlə şərtləndiyini qəbul edən fəlsəfi təlim determinizm, hadisələrin qarşılıqlı şərtlənməsi isə determinasiya adlanır.

Filosoflar determinasiyanın aşağıdakı tiplərini fərqləndirirlər:

- səbəbiyyət şərtlənməsi;
- zərurət;
- qanuna uyğunluq və s.

Determinasiyanın bütün tiplərinin əsasını səbəbiyyət determinasiyası təşkil edir. Səbəbiyyət məzmun baxımından iki hadisə arasında hasiledici və ya törədici xarakterə malik olan ictimai təzahürdür [2, s. 266].

Aparılan təhlillərdən aydın olur ki, daxili işlər orqanlarının fəaliyyətinin determinantlarının tədqiqi nəzəri və təcrübi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Cinayətkarlığın və digər hüquqpozmaların determinantlarının çoxaspektli olması mübahisə predmetini təşkil edə bilməz. Bu baxımdan araşdırımızda kriminoloji məqamlara da diqqət yetirmək məqsədə uyğun hesab olunur.

Cinayətkarlıqla mübarizə siyaseti çərçivəsində determinantların araşdırılması prosesində təcrübi olaraq iki üsul daha geniş yayılmışdır. Bunlardan birincisi cəmiyyətin mövcud vəziyyətindəki ümumi məlumatların təhlili, ikincisi qismində isə ayrı-ayrı cinayətlərin törədilməsinin səbəb və şəraitinin kriminoloji təhlili durur.

Qeyd olunan birinci üsul haqqında danişarkən respublikamızın müstəqillik illərinin ilkin dövrünü təhlil etmək daha məqsədəməvafiqdir. SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən respublikamızda ictimai-siyasi proseslər



böhran dövrünü yaşayırıdı. Respublikaya rəhbərlik edən səriştəsiz siyasetçilər imperiya qorxusu ilə yaşayır və hakimiyətlərinin qoruyub-saxlamaq üçün müstəqil dövlətimizin vasallığına belə razılıq verməyə hazır idilər. 1992-ci ildən siyasi hakimiyətə gələn AXC-Müsavat birliyi hökumətin idarə olunmasına məsuliyyətsiz yanaşmaqla, dövlətimizi dünya xəritəsindən silinmək həddinə çatdırıldılar. 1992-1993-cü illər ərzində respublikada gedən ictimai-siyasi proseslər, torpaqlarımızın müdafiəsindəki uğursuzluqlar vətəndaşlarımızda gələcəyə inamsızlıq yaratmaqla, ruh düşkünlüğünə səbəb olmuşdu. Bu kimi neqativ hallar Azərbaycan xalqının parçalanmasına, müxtəlif silahlı birləşmələrin siyasi hakimiyəti ələ keçirmək istəklərinin reallaşmasına, ictimai sabitliyin pozulmasına təkan vermişdi.

1992-ci ildə respublikanın ictimai-siyasi həyatında sağlam düşüncəyə siğmayan islahatlar adı altında qəbul olunan yanlış siyasi qərarlar nəticəsində cəmiyyətdə xaos yaşanırdı. Cəmiyyətdə yaşayan siyasi qeyri-sabitlik, iqtisadiyyatın tənəzzülü, əhalinin kütləvi şəkildə yoxsullaşması cinayətlərin və digər hüquqpozmaların törədilməsi sayının kəskin artmasına səbəb olmuşdu.

Qeyri-peşəkar siyasetçilər tərəfindən idarə olunan respublikamız xarici dövlətlərin müdaxiləsi nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu cür vəziyyət cinayətkar dəstələrin fəallaşmasına, insanların bir qrup şəxs tərəfindən manipulyasiya olunmasına, habelə xarici dövlətlərin öz şəxsi maraqlarının asanlıqla həyata keçirməsinə şərait yaratmışdı.

Aparılan təhlil çərçivəsində aydın olur ki, siyasi sistemin təyinatı cəmiyyətin hər bir üzvünün normal fəaliyyət göstərməsi, habelə şəxsiyyətin, cəmiyyətin və dövlətin mühafizəsindən ibarətdir. Lakin həmin

dövrədə göstərilən obyektlərin mühafizəsinin qeyri-mümkünlüyü ayrı-ayrı insanları çox narahat edirdi. Çıxılmaz vəziyyətə düşən insanlar respublikanı xilas etmək üçün Azərbaycan xalqının layiqli övladı H.Əliyev müraciət ünvanladılar. Qeyd olunması zəruridir ki, həmin dövrlərdə Naxçıvanda H.Əliyevin düşünülmüş siyasəti artıq özünün müsbət nəticələrini vermişdi. Belə ki, AXC-Müsavat hakimiyəti dövründə dövlətin heç bir dəstəyini almayan Naxçıvan analoqu olmayan çətinliklərdən məharətlə çıxa bildi. Çünkü H.Əliyevin idarəcilik siyasetinin ana xəttini xalqın dəstəyi təşkil edirdi. O isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi qonşu dövlətlər olan Türkiyə və İranla müstəqil münasibətlər yaratmaqla, muxtar respublikanın həmin çətinlikdən tez çıxmasına nail oldu.

Azərbaycan xalqının təkidli xahişi ilə ikinci dəfə hakimiyətə qayidian H.Əliyev ilkin olaraq cəmiyyətdəki qütbleşməni aradan qaldırmaqla, hamını milli maraqlar ətrafında cəmləşdirməyə nail oldu. Əbədiyəşar Prezidentimiz dövlətin idarə olunması sahəsindəki kifayət qədər peşəkarlığa malik olması ilə dövlətimizin dünya xəritəsindən silinmək təhlükəsini aradan qaldırdı.

Respublikanı böhranlı vəziyyətdən çıxarmaq üçün H.Əliyev bütün sahələrə həssaslıq nümayiş etdirirdi. 28 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Bakı kondisioner zavodunda paytaxtın sənaye müəssisələrinin əmək kollektivi nümayəndələrinin mitinqində çıxış edərkən qeyd edir ki, indi Azərbaycan Respublikası ağır iqtisadi-sosial böhran içindədir. Son illər respublikamızda gedən ictimai-siyasi proseslər, torpaqlarımızın müdafiəsində uğursuzluqlar bəzi adamlarda inamsızlıq yaradıb, bəzilərində ruh düşkünlüyü əmələ gətirib və ən dəhşətli hal bundan ibarətdir



ki, təəssüflər olsun, xalqımız arasında parçalanma gedib, xalqımız birləşmək əvəzinə bəzi qüvvələr tərəfindən müəyyən qarşışdurma həddinə gəlib çıxıbdır. Ona görə də bu ağır iqtisadi-sosial və ictimai-siyasi böhrandan çıxməq üçün, Azərbaycan suverenliyini, müstəqilliyini qorumaq üçün xalqımız birləşməlidir [11].

Ümummilli liderimiz H.Əliyevin bu çıxışına diqqət yetirsək aydın olur ki, cəmiyyətdə ictimai firavanlığın təmin olunmasının müxtəlif üsulları və vasitələri içərisində ən əhəmiyyətlisi sağlam düşünəli insan amilidir.

Apardığımız təhlilə uyğun olaraq həmin dövrlərdə cəmiyyətdə baş verən neqativ dəyişikliklərin səbəbinin siyasi hakimiyyətin səriştəsiz idarəciliyinin olması qənaətinə gəlirik. Bu kimi sosial və siyasi determinantlar təcrübə baxımdan cəmiyyətin gündəlik yaşam tərzinin qanuna uyğunluğunun formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, həmin illər ərzində ölkə ərazisində cinayətkarlığın səviyyəsində kəskin artım tendensiyası müşahidə olunurdu. Rəsmi statistik göstəricilərə əsasən, respublikada 1990-ci ildə 15.411 cinayət, 1991-ci ildə 15.617 cinayət, 1992-ci ildə 22.450, 1993-cü ildə 18.145 cinayət faktı qeydiyyata alınmışdır [1].

1990-1993-cü illər ərzində respublika ərazisində törədilən cinayətlərin statistikasındaki artım tendensiyasını təhlil etsək aydın olur ki, ulu öndər H.Əliyevin hakimiyyətə qayıdışına kimi neqativ məzmunlu sosial-siyasi determinantların cinayətkarlığın artımına bilavasitə təsiri nəticəsində kriminogen durum mürəkkəbləşmişdir. Belə ki, respublika ərazisində qeydiyyata alınmış ümumi cinayətlərin statistik göstəricilərində artım illər üzrə müqayisədə 1990-1991-ci illərdə 1,3 %, 1991-1992-ci illərdə 43,8 %, 1992-1993-cü illərdə 19,2 % təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, göstərilən illər üzrə cinayətlərin törədilməsindəki azalma tendensiyası 1993-cü ilə təsadüf edir. Bu isə həmin ilin 15 iyun tarixində əbədiyaşar prezidentimiz H.Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə siyaseti çərçivəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsində mümkün olmuşdur.

H.Əliyev 1993-cü il 15 iyun tarixində ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikaya rəhbərliyinin ilk dövrlərində hadisələrə qiymət vermək üçün səbir və təmkinlə vəziyyətlə dərindən tanış olur, ictimaiyyətin fikrini öyrənir, qüvvələr nisbətini təhlil edir, ən əsası hadisənin törənmə səbəblərini araşdırır və qarşı tərəfdən olan şəxslər, təşkilatçılar ilə bilavasitə görüşüb onların iddialarını, tələblərini öyrənir və obyektiv nəticə çıxardıqdan sonra əməli addım atırı [5, 67]. Onun idarəcilik fəlsəfəsində dialektikanın struktur əlaqələrini ifadə edən kateqoriyalara özü-nəməxsus yer verməsi ilə qısa zaman kəsiyində cəmiyyətdə stabillik yaranmış, insanların yaşamaq ümidi bərpa olunmuşdur. H.Əliyev cəmiyyətdəki siyasi və sosial determinantlar qismində ümuminin ayrıca götürülmüş cəhətlərini ayrı-ayrı fəndlərə məxsus xüsusi cəhətlərdən təşkil olunması konsepsiyasına çevrilməklə, cəmiyyətdə ədaləti və humanizmi bərpa etdi. Sevindirici haldır ki, ulu öndərin siyaseti müasir günümüzdə siyasi variqlik prinsipinə uyğun olaraq çox uğurla davam etdirilir. Həmin uğurlar nəticəsində respublikamız regionun ən qüdrətli dövlətinə çevrilmişdir.

Cinayətlərə və digər hüquqpozmalara aid olan determinantların daxili işlər orqanlarının fəaliyyəti çərçivəsində araşdırılması zamanı təcrübə olaraq eyni vaxtda aşağıdakı iki üsüldən istifadə olunur:

- cəmiyyətin mövcud vəziyyətindəki ümumi məlumatların təhlili (neqativ sosial meyillər və s.);



— ayrı-ayrı cinayətlərin törədilməsi səbəb və şəraitinin kriminoloji təhlili [12, s. 363].

Cəmiyyətin mövcud vəziyyətindəki neqativ sosial meyillərinin təhlil olunaraq, daxili işlər orqanlarının fəaliyyətində nəzərə alınması zəruriliyini heç kəs inkar edə bilməz.

Akademik R.Mehdiyev "Qloballaşma dövründə dövlət və cəmiyyət" adlı elmi məqaləsində qeyd edir ki, XIX əsrдə başlanan, XX əsrдə fasılərlə davam edən və hazırda da gedən ümumdünya integrasiya prosesinin tarixi analoqu olmayıb və yoxdur, ona görə də ümumdünya integrasiyasının faydalı və mənfi cəhətlərinə ölçülüb-biçilmiş və əlaqələndirilmiş şəkildə yanaşmaq son dərəcə vacibdir. Qloballaşma suveren dövlətlər arasındaki sədləri dağıdaraq cəmiyyətin daxilində sosial münasibətləri yeni məcraya salır, milli özünəməxsusluğu xüsusi dünya-görüşü çərçivələrinə salaraq sərt şəkildə məhdudlaşdırır. O, əvvəla, milli mədəniyyət və ənənələrin öncüllüyünü dağıdır, özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir.

Qloballaşmanın milli məkanlara təsiri prosesində dövlətin daxili siyasi inkişafı böyük əhəmiyyət kəsb edir. İnteqrasiya proseslərinin təsiri yeni qavrayış, təfəkkür tərzi formalasdırır, sonra isə yeni dövrün komponentlərinə həyat verir. Davranışın yeni stereotipləri və formaları meydana gəlir.

Cinayətkarlıq sosial-neqativ təzahür kimi özünəməxsus determinantlara malikdir. Onların məcmusu cəmiyyəti hər zaman narahat edən amillər sırasında birinci olmuşdur. Akademik R.Mehdiyevin adı çəkilən məqaləsində qeyd olunduğu kimi, cəmiyyətimiz üçün ümumdünya integrasiyasının faydalı cəhətləri ölçü-

lüb-biçilməlidir.

İnteqrasiyanın zərurətdən irəli gəlməsi mübahisə olunmazdır. Lakin digər dövlətlərin özünəməxsusluğu cəmiyyətimizə nüfuz edərsə, bunun fəsadları qaçılmazdır.

Qeyd olunmalıdır ki, cəmiyyətin sosial tərəqqisi yalnız dövlət hakimiyyət orqanlarının normal fəaliyyətindən deyil, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasından da asılıdır. V.M.Bexterev "Kollektiv refleksologiya" kitabında yazar: "Cəmiyyət hər bir üzvü arasındaki həmrəyliyə nail olmaqla özünü tənəzzülədən qorunmalı, şəxsiyyətin hərtərəfli inkişafına şərait yaratmalıdır" [10, s. 49].

Ayrı-ayrı cinayətlərin törədilməsi səbəb və şəraitinin kriminoloji təhlili nəzəri və təcrübi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Cinayətkarlıq mürəkkəb təzahür olub, çoxlu sayda halların, amillərin, səbəblərin təsiri nəticəsində yaranır [8, s. 78]. Qeyd etmək lazımdır ki, predmetinin əsas elementləri cinayətkarlıq və onun səbəbiyyəti olan kriminologiya elmi səbəbiyyət kateqoriyasına daha çox diqqət yetirir. Çünkü cinayət əməllərinin bütün məcmusunu tədqiq etmək üçün öyrənilən təzahürün məcmusunu və strukturunu müəyyən edən daha çox halları müəyyənləşdirmək tələb olunur.

Kriminologiyada geniş istifadə olunan kateqoriyalardan biri səbəbdür. Müasir hüquq ədəbiyyatında səbəb-nəticə kompleksinin məzmununu əks etdirən müxtəlif yanaşmalar mövcuddur. Professor F.Y.Səməndərov cinayət məsuliyyətinin zəruri şərti kimi səbəbli əlaqə məsələsinə dair qeyd edir ki, mübahisə doğuran köklü metodoloji problemlərdən biri cinayət hüquq elmində səbəbiyyətin fəlsəfi anlayışından istifadə olunması məsələsidir.

Qeyd etmək lazımdır ki, cinayətkarlığı sosial təzahür kimi nəzərdən keçirdikdə, bir növ təzahürlərin — səbəb, digər



növ təzahürlərin şərait kimi qiymətləndirilməsi həmişə nisbi xarakter daşıyır. Müxtəlif hallarda eyni bir təzahür ya səbəb, ya da şərait kimi çıxış edə bilər. Fikrimizcə, səbəb bu qismdə, ona kömək edən konkret şəraitlər olduqda çıxış edir.

Kriminologiya elmində ictimai elm-lərdə olduğu kimi "amil" məshumu geniş istifadə edilir.

"Amil" dedikdə hər hansı bir prosesin xarakterini, yaxud ayrı-ayrı cəhətlərini müəyyən edən səbəb başa düşülür. Belə yanaşma kriminologiyada hələ XIX əsrдə meydana gəlmışdır. Həmin dövlərdə "amillər nəzəriyyəsi" formalaşmışdır. Adı çəkilən nəzəriyyənin tərəfdarları hesab edirdilər ki, bu və ya digər nəzəriyyənin köməyi ilə öyrənilən təzahürlərin, proseslərin məzmununu, təbiətini və dəyişmə xarakterini izah etmək olar. Məhz bu baxımdan "amillər nəzəriyyəsi"ndə bir və ya bir neçə amilin təsirinin hər hansı bir cəhətinə üstünlük verilirdi. Məsələn: coğrafi mühitlə, xalqın demoqrafik xüsusiyyətləri ilə, dirlə, texniki tərəqqi ilə cəmiyyətin inkişafını izah edən nəzəriyyələr. Belə nəzəri qu-ruluş, adətən determinizm kimi elmi metodun növ müxtəlifliyinə aid edilir. Lakin "amillər nəzəriyyəsi"nə münasibətdə determinizm nəticənin hər hansı bir aparıcı səbəbdən "sərt" asılılığını özündə ehtiva edir.

Müasir "Kriminologiya" elmində "amil" məshumu çoxplanlı şəkildə işlədir. Bu, baxılan prosesin xarakterini, ayrı-ayrı cəhətlərini müəyyən edən səbəbdür. Başqa sözlə desək, "amil" aparıcı əlamətlər üzrə birləşmiş səbəblər qrupudur. Məsələn: kriminoloq-alim K.K.Qoryainovun fikrincə, funksional əlaqədə olan həm səbəbi, həm şəraiti, həm də təzahürü amil hesab etmək olar.

Bir çox müəlliflər hesab edir ki, istənilən cəmiyyətdə cinayətkarlığın hüquqi determinantları araşdırılarkən iqtisadi münasibətlər də müzakirə predmetinə

daxil edilməlidir.

Cinayətkarlığın səbəblərini, ilk növbədə, iqtisadi münasibətlərdə, onların ziddiyətlərində, iqtisadi planlaşdırmanın çatışmazlığında və s. də axtarmaq məqbul hesab olunur.

Marksizm-leninizm təliminə əsasən, məhz iqtisadi münasibətlər cəmiyyətdə mövcud olan digər mənfi və müsbət münasibətləri müəyyən edən ilkin təzahürdür. Tarixdən məlumdur ki, sinifli cəmiyyətlərdə iqtisadi münasibətlər olmuş və onun təsiri nəticəsində cinayətkarlıq da mövcud olmuşdur.

Müasir həyatda heç kim "həyat şüuru müəyyən edir (formalaşdırır)" formulundan imtina etməmişdir. Başqa sözlə desək, cəmiyyətdə mövcud olan həyat tərzi, həyat şəraiti insanların şüuruna həllədici təsir göstərməklə, onu formalaşdırır və müxtəlif istiqamətlərə yönəldir.

Hüquq elmləri doktoru M.B.Əhmədov "İnsan və vətəndaşların konstitusion hüquq və azadlıqlarının cinayətkar qəsdərdən mühafizəsi problemləri" adlı monografiyasında haqlı olaraq qeyd edir ki, milli konstitusiyamız qəbul olunana qədər müstəqilliyimizin ilkin dövründə inzibati-amirlik sistemindən miras qalmış iqtisadi münasibətlərin özünəməxsusluğunu diqqətdən kənardə qalmaqla, cəmiyyətdə yoxsullaşma artmağa başlamışdır. Bu isə törədilən cinayətlərin sayının artmasına müəyyən formada təsir göstərən hallardandır.

Eyni zamanda qeyd olunmalıdır ki, ağır və xüsusilə ağır cinayətlərin maddi cəhətdən daha imkanlı insanlar tərəfindən törədilməsi faktları da kifayət qədərdir. Doğrudur, həmin kateqoriya cinayətlər motiv və məqsəd baxımından müxtəlif ola bilər.

Tədqiqatımızdan aydın olur ki, cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, sosial-neqativ təzahürlərin



determinantlarının neytrallaşdırılması yönündə sosial-siyasi proseslərin də diqqətdə saxlanması, tədqiqat çərçivəsində qeyd etdiyimiz planlaşdırma və proqnozlaşdırma funksiyalarının tətbiqində nəzərə alınması zəruridir.

Beləliklə, daxili işlər orqanlarının

fəaliyyətində kompleks yanaşma əsasında cəmiyyətdə narahatlılıq doğuran bütün hallara adekvat reaksiya verilməsi determinantların hər bir elementinə diqqət yetirilməsini zəruri edir.

#### **İstifadə olunan mənbələr:**

1. Azərbaycan Respublikası DİN BƏSİİ-nin statistik məlumatları: 1990-1995-ci illər.
2. Fəlsəfə (ali məktəblər üçün dərslik). Bakı: Azərbaycan, 1997.
3. Fəlsəfə ensiklopedik lüğəti / Redaktor İsmayılov Vəliyev. Bakı: 1997.
4. Fərhadoglu M. Fəlsəfənin əsasları. Dərslik. Bakı: Nurlan, 2006.
5. Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Monoqrafiya. Bakı: Təhsil, 2004.
6. Абдеев Р.Ф. Философия информационной цивилизации: учебное пособие. Диалектика прогрессивной линии развития как гуманная общечеловеческая философия для XXI века. М.: ВЛАДОС, 1994.
7. Бабаев М.М. Социальные последствия преступности. М.: Академия МВД, 1994.
8. Глейзерман Г.Е. Законы общественного развития: их характер и использование. М.: Знание, 1979, 246 с.
9. Гыскэ А.В. Современная российская преступность и проблемы безопасности общества (политический анализ). М.: Юнити, 2006.
10. Егорышев С.В., Толкачов К.Б. Социология организаций. Орган внутренних дел как социальная организация: Монография. Уфа, 1997.
11. Library. Aliyev.org.az
12. www.preslib.az

*Абышов Вагиф*

#### ***Социально-политические и юридические детерминанты в деятельности органов внутренних дел при профилактике и пресечении правонарушений***

#### **P E 3 Y O M E**

В настоящей статье исследуются проблемы совершенствования механизма государственного управления, в том числе механизма управления ОВД, которые являются одним из основных звеньев государственных структур, ведущих успешную борьбу против преступности.

Основная цель статьи состоит в разработке концептуальных основ современного механизма социального управления, выработке теоретических оснований и методологических подходов к формированию частной теории механизма управления ОВД, обосновании предложений и рекомендаций по совершенствованию реализации возложенных на ОВД правоохранительных функций.

*Abushov Vagif*

#### **Socio-political and legal determinants in activity of the law-enforcement bodies at preventive maintenance and suppression of offences**

#### **S U M M A R Y**

In the article, under investigation are the problems of improvement of the mechanism of state administration, including the mechanism of management of interior bodies, which are one of the basic state structures successfully fighting criminality.

The main goal of the researching work consists of working out of conceptual bases of the modern mechanism of social management, development of the theoretical bases and methodological approaches to the formation of the private theory of the mechanism of management of interior bodies, the substantiation of offers and recommendations on improvement of realization of the law-enforcement functions assigned on the interior bodies.

*Rəyçi: h.f.d. Eyvazov H.Q.*



**Nəcəfquliyev Rafiq İslam oğlu,**

DİN-in Polis Akademiyasının "DİO-nun inzibati fəaliyyəti" kafedrasının baş müəllimi, polis mayoru

# QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HÜQUQLARININ REALİZƏSİ BAXIMINDAN OMBUDSMANIN İNZİBATİ- HÜQUQI STATUSUNUN BƏZİ İSTİQAMƏTLƏRİ

34:342.717

*Açar sözlər:* ombudsman, qaçqınlar, məcburi köçkünlər, status.

*Ключевые слова:* омбудсман, беженцы, вынужденные переселенцы, статус.

*Key words:* ombudsman, refugees, internally displaced persons, the status.

**H**üquqi institutlar arasında ilk dəfə Skandinaviyada formalaşmış ombudsmanın fəaliyyətinin və müvafiq qabaqcıl təcrübənin öyrənilməsi, habelə bu sahədə milli-hüquqi tənzimləmənin təhlil edilməsi qaçqın və məcburi köçkünlərin hüquqlarının təminatı sisteminin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Ombudsmanın insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında xüsusi yer tutması onun bir çox demokratik xüsusiyyətlərə malik olması ilə izah oluna bilər.

Cəmiyyətimizin siyasi-hüquqi həyatında əhəmiyyətinə görə əsas sənəd olan Azərbaycan Respublikası Konstitusiyasının 12 noyabr 1995-ci ildə qəbul olunması ilə demək olar ki, milli ombudsman institutunun konstitusiya hüquqi modeli yaradıldı. Qeyd olunmasını vacib hesab edirik ki, həmin dövrдə qanunvericilik siste-

mimizin əsasını təşkil edən bu normativ hüquqi aktda İnsan hüquqları üzrə müvəkkilə (ombudsman) dair xüsusi norma nəzərdə tutulmamışdır.

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) fəaliyyətinin konstitusiya hüquqi əsasları haqqında danışarkən öncə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin məzmununa diqqət olunmasını məqsədə uyğun hesab edirik. Həmin müddəanın 12 noyabr 1995-ci il tarixli redaksiyasına əsasən dövlətin ali məqsədi dedikdə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi başa düşülür [1, s.7]. Azərbaycan Respublikası Konstitusiyasının bu müddəasını xatırlatmaqla vurğulamaq lazımdır ki, həmin dövr üçün İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) fəaliyyətinin proqnozlaşdırılması dövlətin ali məqsədlərinə nail olmaq üçün fəaliyyət göstərən hüquqi təsisatlar ilə yanaşı, gələcəkdə müvafiq institutların yaradılması ideyasını istisna etmir. Belə ki, ölkəmizdə insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmini, məhkəmə-hüquq islahatları, Milli Məclisin fəaliyyəti və seçki siste-



minin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması məqsədilə ölkəmizdə 24 avqust 2002-ci tarixində referendum keçirilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, həmin tarixdə keçirilən referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin redaksiyasına əlavə olundu. Həmin redaksiyaya əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu konstitusion müddəanın məzmunu artıq özündə insan hüquqlarının, daha dəqiq desək, dövlətimizlə siyasi-hüquqi bağlılığı olan şəxslərin hüquqlarının daha məhsuldar həyata keçirilməsini şərtləndirir.

Dövlətin ali məqsədlərinin təhlil olunan istiqamətdə yeni məzmun qazanması insan hüquqlarının, xüsusən də qacqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün əlavə işlərin görülməsini şərtləndirir. Nəzərə almaq lazımdır ki, 24 avqust 2002-ci il tarixli referendumdan sonra insan hüquqlarının təminatı sistemində dövlətin öz üzərinə götürdüyü əlavə öhdəliklərin konstitusion konstruksiyası yaradılmışdır. Belə ki, Konstitusiyada Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) namizədliyinin irəli sürülməsi, seçilməsi, həmçinin insan hüquq və azadlıqlarını pozan normativ-hüquqi aktların Konstitusiya və insan hüquqlarına uyğunluğunun müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququ ilə bağlı müddəalar təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsində Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) adına rast gəlinir.

Həmin maddədə Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər sırasında Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) seçilməsi təsbit edilmişdir. Göstərilən maddəyə əsasən, ölkəmizdə Ombudsmanın yaradılması mexanizmində qanunverici orqanın səlahiyyətləri müəyyən edilmişdir.

Qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 14-cü bəndinə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçiləcək haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat vermək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir [1, s. 32].

Fikrimizcə, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər iki hakimiyyət daşıyıcısına (subyektinə) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) fəaliyyətinin formallaşmasına dair səlahiyyətlərin bərabər verilməsi insan və vətəndaş hüquqlarının təmin edilməsində hakimiyyətin balanslaşdırılmış realizəsi və demokratik dəyərlərin əsas götürülməsi ilə izah oluna bilər.

Qacqın və məcburi köçkünlərin hüquqlarının realizəsi üçün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin konstitusion-hüquqi statusu çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi imkanlarından istifadə hüquqları nəzərdə tutulub. Daha dəqiq desək, Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VII-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu mad-



dənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər [1, s. 50.].

Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) hüquqi təsisat olaraq nəzərdə tutulması və onun fəaliyyətinin təcrübi cəhətdən təşkil olunması məqsədi ilə bir çox normativ hüquqi aktlar qəbul olunmuşdur. Həmin normativ sənədlər sırasına daxil olan "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli 832 sayılı Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının 28 dekabr 2001-ci il tarixli Konstitusiya Qanunu xüsusi olaraq qeyd edilməlidir.

Nəzərə almaq lazımdır ki, 22 fevral 1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi tədbirləri haqqında" Fərmanın verilməsi və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qəbul edilməsi insan hüquqlarının təminatı sisteminin formallaşmasında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, tarixdən artıq bizə "residivliyi" ilə yaxşı bəlli olan erməni separatizmi nəticəsində 1988-ci ildən başlayaraq qərbi Azərbaycandan 185.000 soydaşımızın Azərbaycana deportasiyası, daha sonra Ermənistən silahlı qüvvələrinin ölkəmizə qəsəbkarlığı nəticəsində ölkə daxilində 700.000 məcburi köçkünlər ordusu yaran-

dı [24]. Yaranmış vəziyyətdə qaçqın və məcburi köçkünlərin hüquqlarının və azadlıqlarının təmin edilməsi adı çəkilən normativ hüquqi aktların müvafiq müdədəalarının realizəsi ilə daha effektiv təşkil edildi. Həmin fərmandada insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əllilərin, mühəribə iştirakçılarının, aztəminətli ailələrin iqtisadi, sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin etmək, bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olunmuşdur [3, s. 1.].

Qeyd etmək lazımdır ki, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə olaraq Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil təsisatının yaradılması, habelə Azərbaycanın insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi nəzərdə tutulmuşdur. Ölkədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər də adı çəkilən dövlət proqramına daxil edilmişdir.



Adları çəkilən sənədlərin konstitusiyadan irəli gələrək və onun əsasında qəbul olunması təbii və mütləqdir. Yeri gəlmış kən professor B.S. Ebzeyev "RF Konstitusiyasının insan və vətəndaş hüquq və azadlıqlarının qarantı kimi birbaşa təsiri və bilavasitə tətbiqi" elmi məqaləsində sahəvi və detallaşdırılmış sənədlərin zəruriliyinə dair öz mövqeyini bildirmişdir. O, qeyd edir ki, konstitusion normalar başqa hüquq sahələrinin normaları ilə birlikdə realizə edilir. Bu, konstitusion konsepsiyaların həyata keçirilməsi zamanı konstitusion normaların kifayət etməməsi ilə əlaqəlidir. Müəllif iddia edir ki, Konstitusiya cəmiyyətin hər bir üzvünə aid olan prinsipial və əsas qaydaları özündə cəmləşdirir [17]. Hesab edirik ki, müəllifin bu fikirləri heç kimdə şübhə doğurmaz. Çünkü konstitusiyada nəzərdə tutulan ali dəyərlərə dair əsas qaydalar müəyyən edən konstitusion normalar sahəvi qanunlarda detallaşır və nümunəvi davranışa dair bütün tələblər onun müddəalarında cəmlənir. Daha dəqiq deşək, konstitusion normalar məzmunca maliyyə, ekologiya, inzibati, cinayət, əmək və digər hüquq sahələrinin normallarına transformasiya olunur. Məsələn: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsində nəzərdə tutulan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin müvafiq sorğu vermək səlahiyyəti 28 dekabr 2001-ci il tarixli "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda detallaşdırılmışdır [2, s.1].

Ombudsman institutunun milli qanunvericilik sistemi daxilində konstitusiya modelinin təhlili çərçivəsində digər dövlətlərin konstitusiyalarına diqqət yetirilməsi məqsədə uyğun sayıla bilər. Belə ki, Fransa Respublikası Konstitusiyasının 71-1-ci maddəsində İnsan hüquqları üzrə müvəkk-

kilin (Moderator) hüquqi statusu təsbit edilmişdir. Həmin müddəanın təhlilindən aydın olur ki, İnsan hüquqları üzrə müvəkkil dövlət administrasiyası, yerli özüñüidarəetmə orqanları, dövlət orqanları və dövlət xidmətlərini həyata keçirən istənilən qurumların fəaliyyəti nəticəsində zərərçəkən şəxslərin hüquqlarını qoruyur. Fransa Respublikasında İnsan hüquqları üzrə müvəkkilin vəzifəyə təyinatı Fransa Respublikası Prezidentinin müstəsna səlahiyyətinə aiddir [13, s. 28].

27 fevral 1974-cü il tarixli İsveçrə Konstitusiyasına əsasən, İsveç Krallığı əraziisinin yurisdiksiyası çərçivəsində hakimiyət səlahiyyətli orqanların fəaliyyəti nəticəsində zərərçəkən subyektlərin Riksdaqın Ali müvəkkilinə (ali ombudsman) müraciət etmək hüququ vardır. Burada Riksdaqın Ali müvəkkili institutu dünya təcrübəsində ombudsman təsisatının fəaliyyətini həyata keçirir. Lakin maraqlı burasıdır ki, İsveç Krallığında Ali müvəkkilin xüsusi modeli olaraq hərbi ombudsman təsisatı da fəaliyyət göstərir [12, s. 46].

Ukrayna Respublikasında insan hüquq və azadlıqlarının təminini və qorunması yönündə dövlətin təsis etdiyi hüquqi mexanizmlər sırasına Ukrayna Ali Radasının İnsan hüquqları üzrə müvəkkili də daxildir. Belə ki, Ukrayna Respublikası Konstitusiyasının 85-ci maddəsinə əsasən, Ukrayna Ali Radasının səlahiyyətlərinə aşağıdakılardır:

- Ukrayna Ali Radasının İnsan hüquqları üzrə müvəkkilinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi;
- Ukraynada insan hüquq və azadlıqlarının təminini və müdafiəsinin vəziyyətinə dair Ukrayna Ali Radasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzələrinin dinlənilməsi [10, s. 6].

Ukrayna Respublikası Konstitusiyasının 85-ci maddəsinin təhlilindən aydın



olur ki, İnsan hüquqları üzrə müvəkkil parlament qarşısında hesabat verməsilə yanaşı, həmçinin onun yurisdiksiyasına daxildir [10, s.6].

Rusiya Federasiyası Konstitusiyasının 103-cü maddəsində (parlamentin səlahiyyətlərində) konstitusion təsisat olaraq Ombudsman institutuna dair məlumatata rast gəlinir. Bu maddənin təhlilindən məlum olur ki, federal qanunvericiliklə səlahiyyətləri müəyyən edilən İnsan hüquqları üzrə müvəkkilin vəzifəyə təyin və azad edilməsi Rusiya Federasiyasının Dövlət Dumasının səlahiyyətinə aiddir [22].

N.F.Lukaşova "RF dövlət-hakimiyyət orqanları sistemində İnsan hüquqları üzrə müvəkkilin rolu" elmi məqaləsində qeyd edir ki, İnsan hüquqları üzrə müvəkkil müəsir Rusiya üçün vacib publik-hüquqi institutdur. Həmin institutun məqsədi insan və vətəndaş hüquq və azadlıqlarına dövlət-hakimiyyət və yerli-özünüdürəetmə orqanları tərəfindən qanunun tələblərinə uyğun riayət edilməsinə köməklik göstərməkdir [22].

Özbəkistan Respublikası Konstitusiyasının 78-ci maddəsinin məzmununa əsasən, İnsan hüquqları üzrə müvəkkilin və onun müavinlərinin seçilməsi Özbəkistan parlamentinin müstəsna səlahiyyətlərindəndir [15, s.24].

Qeyd edilməsi zəruridir ki, çox az dövlətlərin konstitusiyalarında ombudsmana dair müddəalar nəzərdə tutulub. Ombudsman təsisatı olan dövlətlərin əksəriyyətində ombudsman institutunun şəbəkəsi və aparatının fəaliyyəti qanunlarla tənzimlənir. Belə ki, İngiltərə, Danimarka, İtaliya və Fransada İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinə dair konstitusiyada heç bir müddəə nəzərdə tutulmamışdır. Bu ölkələrin parlamenti tərəfindən sahəvi qanunlar qəbul olunmaqla adı çəki-lən təsisatın fəaliyyəti formalaşmışdır [18].

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) fəaliyyətinə dair əcnəbi təcrübə çərçivəsində müvafiq dövlətlərin konstitusiyaları ilə yanaşı, həmçinin sahəvi qanunvericilik aktlarının da müqayisəli təhlili tədqiqatımız üçün məhsuldar sayila bilər. Belə ki, Slovakia Respublikası Dövlət Sovetinin "Dövlət hüquq müdafiəcisi haqqında" 4 dekabr 2001-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən, Slovakia Ombudsmanı ölkə ərazisində dövlət hakimiyyət orqanlarının qanunun tələblərinə və ya demokratik dövlət və hüquq normalarına zidd olan fəaliyyətinə münasibətdə fiziki və hüquqi şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsini həyata keçirməlidir. Maraqlı burasıdır ki, Slovakiyalı Ombudsmanın fəaliyyəti publik hakimiyyət daşıyıcısının neqativ fəaliyyətinin neytrallaşmasına xidmət edir. Təhlil etdiyimiz ombudsman modelinin əlamətləri 1972-ci il tarixli İngiltərə Ensiklopediyasında ombudsmana verilən anlayış ilə üst-üstə düşür. Həmin anlayışa əsasən, ombudsman bürokratik aparatın sui-istifadəsindən və tətəndaşların etdiyi şikayətlərin qarşısını alır və onların pozulmuş hüquqlarının bərpasını həyata keçirir [16, s. 148].

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) fəaliyyətinə dair MDB-yə üzv olan dövlətlərin təcrübəsinə diqqət yetirək. Belə ki, Ukrayna Respublikası Ali Radasının İnsan hüquqları üzrə müvəkkili haqqında 1 yanvar 2007-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən, ölkə ərazisində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması üzrə parlament nəzarəti vardır. Həmin nəzarət Ukrayna sərhədləri daxilində və onun yurisdiksiyası çərçivəsində Ukrayna Respublikası Ali Radasının İnsan hüquqları üzrə Müvəkkilinə məxsusdur [16, s. 4].

Qazaxıstan Respublikası Prezidentinin 19 sentyabr 2002-ci il tarixli 947 № li



Fərmanı ilə təsdiq edilmiş "İnsan hüquqları üzrə müvəkkil" haqqında Əsasnamə ilə Qazaxistan Respublikasında İnsan hüquqları üzrə müvəkkilin hüquqi statusu müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən, İnsan hüquqları üzrə müvəkkil – insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına nəzarət edən, habelə pozulan insan və vətəndaş hüquq və azadlıqlarının bərpa edilməsi yönündə öz səlahiyyətləri daxilində tədbirləri həyata keçirən vəzifəli şəxsdir [23].

27 avqust 2004-cü il tarixli "Özbəkistan Respublikası Ali Məclisinin İnsan hüquqları üzrə müvəkkili (ombudsman)" haqqında Özbəkistan Respublikası Qanunu ilə Özbəkistan ombudsmanın hüquqi statusu müəyyən edilmişdir. Adı çəkilən qanunun 1-ci maddəsinə əsasən, Özbəkistan Respublikası Ali Məclisinin İnsan hüquqları üzrə müvəkkili (ombudsman) – dövlət orqanları, müəssisələri, təşkilatları və vəzifəli şəxsləri tərəfindən insan hüquq və azadlıqlarına dair qanunvericiliyə riayət edilməsinə parlament səlahiyyətləri çərçivəsində nəzarət edən vəzifəli şəxsdir [15].

Tədqiqatımız çərçivəsində ombudsman institutuna dair diqqət yetirilən əcnəbi dövlətlərin qanunvericilik aktlarının məzmunu ilə tanışlıq, bu təsisatın fəaliyyətinin daha dərindən öyrənilməsi və qarşıya çıxan çətinliklərin qabaqcıl təcrübədən istifadə etməklə aradan qaldırılması naıl olmayılarımızdır. Təsadüfi deyil ki, akademik R. Mehdiyev "Azerbaijan Focus" jurnalının 2009-cu il tarixli 1 №-li buraxılışının ön sözündə qeyd edir ki, Avropanın institutlarına integrasiya bizim üçün mühüm əhəmiyyət kəsb edir, çünkü biz Avropa dövlətiyik. Məhz respublikamızda İnsan hüquqları üzrə müvəkkilin təsisat olaraq yaradılmasını Avropa institutlarına integrasiya kimi qiymətləndirə bilərik [15, s. 2].

Nəzərə almaq lazımdır ki, ombudsman dövlət idarəetmə orqanlarından heç bir şəkildə asılı olmamaqla, bütün müraaciət edən subyektlərə açıqdır və fəaliyyətinin effektivliyi üçün tam müstəqildir. Deyilənlərə tam aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının 28 dekabr 2001-ci il tarixli Konstitusiya Qanununa diqqət yetirək. Həmin qanunun 1-ci maddəsinin məzmunundan aydın olur ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir.

Qaçqın və məcburi köçkünlərin hüquqlarının təminatına dair tədqiqatımız çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.9-cu maddəsinə diqqət yetirməyimiz məqsədə uyğun sayla bilər. Bu maddəyə əsasən, məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq İnsan hüquqları üzrə müvəkkilin hüquqları sırasına daxildir [2, s.1].

Odur ki, qaçqın və ya məcburi köçkünlərin şəxslərin inzibati-hüquqi statusu çərçivəsində dövlət-hakimiyyət orqanları ilə münasibətlərdə pozulmuş hüquqlarının bərpası İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətinə aiddir. Bunlara təcrubi misal olaraq qaçqın və məcburi köçkünlərin təhsil, səhiyyə, mülkiyyət, dövlət qulluğu-



na qəbul olunmaq və s. hüquqlarının həyata keçirilməsi sahəsində yaranan hüquq münasibətlərini göstərmək olar.

İnsan hüquqları üzrə müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumiyyətdə 25.760, o cümlədən 2006-cı ildə 7.500 müraciət daxil olmuşdur ki, onların da 94,7 %-i şikayətlərdən, 5,3 %-i ərizələrdən ibarət olmuşdur. Bu şikayətlərin 38,3 %-i vətəndaş və siyasi hüquqların, 61,7 %-i isə iqtisadi, sosial və mədəni hüquqların pozulması ilə bağlı olmuşdur [20].

Hüquq ədəbiyyatlarında qeyd edilir ki, hüquqi dövlətin reallaşması və insan hüquqlarının təmin olunması üçün nəzərdə tutulmuş (ölkəmizdə yaradılan) ombudsman qurumunun əsas məqsədi, İsveç ombudsmanından fərqli olaraq, idarəetmə orqanlarının qanuni fəaliyyətini təmin etməkdən daha çox insan hüquqları pozuntularını araşdırmaq və mümkün olunduqda onları aradan qaldırmaqdır. Belə ki, 28 dekabr 2001-ci il tarixli "Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu bunun üçün bəzi vasitələr nəzərdə tutur. Müəllifin bu mövqeyi milli ombudsman təsisatının fəaliyyətini tənzimləyən sahəvi qanunvericilik aktının məzmununda aşkar görünür. Odur ki, onun milli ombudsman təsisatının fəaliyyət perspektivlərinə dair fikirlərini biz də dəstəkləyirik [5, s. 345].

Qeyd edilməsi zəruridir ki, respublikamızda Ombudsmanın fəaliyyətinin ilk günlərindən qəcqin və məcburi köckünlərin hüquqlarının müdafiəsi diqqətdə saxlanılır. Belə ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının tərkibində qəcqinlərin və məcburi köckünlərin hüquqlarının müdafiəsi məsələləri ilə məşğul olan xüsusi struktur bölmə yaradılmışdır. Bu struktur vahid "Qəcqin və məcburi köckünlərin hüquqlarının müdafiəsi" şöbəsi olaraq fəaliyyət göstərir [20].

İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) edilən müraciətlərin bir qismi də qəcqin və məcburi köckünlərin əmək hüquqlarının həyata keçirilməsi prosesində rast gəlinən neqativ hallarla bağlı olmuşdur. Daha dəqiq desək, buraya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işçilərin ixtisarı zamanı qəcqin və məcburi köckünlərin işdə saxlanmağa üstünlük hüquqlarının olmasına baxmayaraq, həmin şəxslərin işdən azad edilmələri ilə bağlı olmuşdur. Belə müraciətlərlə bağlı məsələyə müvəkkilin müdaxiləsindən sonra bir neçə şikayət ərizəsi təmin edilmiş, həmin şəxslər öz əvvəlki vəzifələrinə bərpa edilmiş və ya başqa işlə təmin edilmişlər.

Qəcqin və məcburi köckünlər tərəfindən Müvəkkilə göndərilmiş müraciətlərin bir hissəsi də sosial təminat hüququ ilə bağlı olmuşdur. Müraciətlərlə bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq müvafiq orqanlara sorğular göndərilmiş və problemlərin həllinə nail olunmuşdur.

Ombudsman Aparatına məcburi köckünlərin problemləri ilə əlaqədar daxil olan şikayətlər arasında məcburi köckünlərin rastlaşdıqları problemlərdən yemək xərci və digər müavinətlərin verilməsində, onların yeni salınmış qəsəbələrdə yerləşdirilmələrində və qış mövsümündə verilən yanacağın normaya uyğun verilməməsi kimi problemlər ilə bağlı şikayetlərə rast gəlinir ki, bunların da bir çoxu müvəkkilin işə müdaxiləsindən sonra qısa müddədə öz həllini tapır, bir qismi ilə bağlı isə müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyəti orqanlara tapşırıqlar verilir.

Göstərilənlərlə yanaşı, Ombudsman Aparatının əməkdaşları qəcqin və məcburi köckünlərin hüquqlarının müdafiəsi



buri köckünlərin mövcud vəziyyəti və onların problemləri ilə əlaqədar ölkədən kənardan da müvafiq işlər görürər. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları 22-23 noyabr 2006-cı il tarixdə Kiyev şəhərində Ukrayna Xarici İşlər Nazirliyinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə təşkil etdiyi, eləcə də xarici dövlətlərin (Böyük Britaniya, Fransa, Almaniya, İsviç, Yunanistan, Macarıstan, Moldova, Belarus, Çexiya, Gürcüstan və s.) nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatlarının və küləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Hüquq və miqrasiya siyasəti: insan hüquqlarının müdafiəsi" mövzusunda keçirilən Regional dəyirmi masada iştirak edərək Ermənistən təcavüzü nəticəsində yurdlarından didərgin düşmüş soydaşlarımızın vəziyyəti haqqında, ölkəmizdə miqrantlar və siğınacaq axtaran şəxslərə dair milli qanunvericilik akılları, bu sahədə dövlət tərəfindən görülən işlər barədə məlumatları dəyirmi masa iştirakçılarının nəzərinə çatdırmışlar [9, s. 2].

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatına əmlakları məcburi köckünlər tərəfindən zəbt edilmiş şikayətçilərə, o cümlədən qaćqınlara və məcburi köckünlərə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin məzmunu izah edilmişdir. Həmin izahatlar verilərkən əmlakları məcburi köckünlər tərəfindən zəbt edilmiş şikayətçilərə bildirilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Məcburi köckünlərin zəbt etdikləri daşınmaz əmlakdan məcburi şəkildə çıxa-

rılmalarının yeni qəsəbələrin və evlərin ti-kilməsindən sonra mümkünlüyü izah edilmişdir. Nəzərə almaq lazımdır ki, məcburi köckünlərin zəbt etdikləri daşınmaz əmlakdan məcburi şəkildə çıxarılmasının yolverilməzliyi Ermənistən Azərbaycan Respublikasının 17, 3 min kv.km ərazisinin işgalı nəticəsində vətəndaşlarımızın yaşayış yerlərini tərk edərək, ölkənin müxtəlif yerlərində məskunlaşmaları ilə nəticələnən evlərin zəbt edilməsi faktlarına şamil olunur.

N.Mustafayeva "Mədəni hüquqların beynəlxalq və milli qanunvericilik çərçivəsində müdafiəsi" məqaləsində haqlı olaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Konstitusiyada təsbit olunmuş hüquqların, o cümlədən mədəni hüquqların müdafiəsini diqqət mərkəzində saxlamış və bu istiqamətdə müxtəlif tədbirlər keçirmişdir [7, s. 2].

Qaćqın və məcburi köckünlərin hüquqlarının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarına aid edilən ombudsmanın roluna dair aparılan təhlil göstərir ki, adı çəkilən təsisat dövlət – həkimiyət orqanlarının gündəlik fəaliyyətin-də diqqətdən yayılan məqamların müəyyən edilməsinə, habelə müvafiq qüsurların operativ həllinə imkan yaradır. A.Həsənli "Vətəndaş cəmiyyəti sistemində ombudsman institutu" məqaləsində haqlı olaraq qeyd edir ki, dövlət orqanları və vətəndaş cəmiyyəti institutunun xüsusiyyətlərini özündə cəmləşdirən ombudsman xidməti mahiyyətə hibrid təsisatdır. Müəllifin fikrincə, bu institut insan hüquqları sahəsində dövlət ilə vətəndaş cəmiyyəti arasında yaranan ziddiyyətli məqamların optimal həllinə təsir göstərir [ 25].

Aparılan tədqiqat çərçivəsində qaćqın və məcburi köckünlərin hüquqlarının realizəsində ombudsmanın inzibati-hü-



quqi statusuna dair nəticələrimiz aşağıdakılardır:

– qacqın və məcburi köçkünlərin sosial durumu ilə bağlı məsələlər üzrə müvafiq dövlət-hakimiyət qurumlarına baxılması məcburi olan təkliflərin verilməsi, habelə belə təkliflərin verildiyi təqdirdə vəzifəli şəxslərin hərəkətsizliyinə görə onların hüquqi məsuliyyətinin qanunvericilikdə nəzərdə tutulması;

– müvafiq görüşlərdə qaldırılmış məsələlərlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə səlahiyyətli dövlət orqanlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına təkliflərin verilməsi zamanı müvafiq nəticələrə dair məlumatın ombudsmana verilməsi öhdəliyinin "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununda nəzərdə tutulması.

### **Istifadə edilmiş ədəbiyyat:**

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009.
2. Azərbaycan Respublikasının "İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. Azərbaycan dilində. Bakı: Qanun-2001.
3. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli 832 sayılı Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. Azərbaycan dilində. Bakı: Qanun, 2001.
4. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında 22 fevral 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. Azərbaycan dilində. Bakı: Qanun, 2001
5. Mehdiyev F. İnzibati hüquq. Ali təhsil müəssisələri üçün dərs vəsaiti. Qafqaz Universiteti, 2010. 511 s.
6. Mehdiyev R.// "Azerbaijan Focus" - Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma Mərkəzi. Şərq-Qərb, 2009, №-1. 160 s.
7. Mustafayeva N. Mədəni hüquqların beynəlxalq və milli qanunvericilik çərçivəsində müdafiəsi. // Qanun, 2011, № 1(201).
8. Süleymanova E. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman). Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq konvensiyaların qanunvericilikdə təsbiti. Bakı: Qanun, 2003.
9. Süleymanova E. Qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsində Ombudsmanın rolu, "Respublika" qəzeti. 2009. 20 iyun, № 1.
10. Закон: Об Уполномоченном Верховной Рады Украины по правам человека. Киев-Статут, 2007. 18 с.
11. Конституции государств Европы. М.: Издательство- НОРМА, 2001. 64 с.
12. Лохматов Е.А. Генезис и эволюция института Омбудсмана в Швеции // Государство и право: теория и практика: Межвуз. сб. науч. тр. Вып. 4 / отв. ред. В. П. Прокопьев. Калининград: Изд во РГУ им. И. Канта, 2005. с. 45-55.
13. Право и управление:XXI век. Интернет-журнал-2007, №1(1).
14. Специальные доклады Уполномоченного по правам человека в Российской Федерации О.О.Миронова. - М.: Изд. "Юриспруденция", 2003. - 432 с.
15. Тиллабаев М.А. Национальные институты по правам человека: Международная, зарубежная и национальная практика / М.А.Тиллабаев; Отв.ред. А.Х.Сайдов; МИД Руз; Унив. Мир. эконом и дип. - Т.: "Адолат", 2008. - 312 с.
16. Уполномоченные по правам человека (омбудсманы) стран Европы и СНГ. Сборник нормативных правовых актов. - М.: Юриспруденция, 2003. 208 с.
17. <http://www.mgimo.ru>
18. <http://euro-ombudsman.org>
19. <http://www.ioi-europe.org>
20. <http://www.ombudsman.gov.az>
21. <http://eyu.sci-lib.com>
22. <http://pravoznavec.com.ua>
23. <http://ombudsman.kz>
24. <http://refugee.gov.az/>
25. <http://www.preslib.az>

*Rafiq Nadjafkuliев*

**Направления административно-правового статуса омбудсмана с точки зрения реализации прав беженцев и вынужденных переселенцев**

**РЕЗЮМЕ**

Наряду с деятельностью властно-государственных органов в осуществлении прав человека и гражданина, в том числе беженцев и вынужденных переселенцев, своеобразная (особая) роль принадлежит институтам гражданского общества. Изучение деятельности национального учреждения “омбудсман”, обладающего особым весом среди подобных юридических институтов, а также анализ национально-правового регулирования в этой области будут целесообразными в деле формирования системы обеспечения прав человека и гражданина, в том числе прав беженцев и вынужденных переселенцев. Особое место омбудсмана в защите прав и свобод человека и гражданина может быть объяснено его обладанием многими демократическими особенностями. В данной статье исследуется роль омбудсмана в реализации прав беженцев и вынужденных переселенцев и опыт зарубежных стран в этой области. Автор статьи в своем исследовании также уделил особое внимание осуществлению прав беженцев и вынужденных переселенцев в деятельности омбудсмана.

*Rafiq Nadjafguliyev*

**Directions of the administrative-legal status of Ombudsman from the point of view of realization of the rights of refugees and IDPs**

**SUMMARY**

Along with state-governing bodies, in realization of the human and civic rights, including the rights of refugees and IDPs, a specific role belongs to civil society institutions. Study of the activity of national Ombudsman with special weight among similar judicial institutions, and also the analysis of the national-legal regulation in this field would be valuable in the cause of forming the system of ensuring the rights of person and citizen, including the IDPs.

Special role of the Ombudsman in protection of human rights and freedoms can be explained by its democratic features. In the article, under investigation is the role of Ombudsman in realization of the rights of refugees and internally displaced persons and experience of foreign countries in this field.

The author pays special attention to realization of the rights of refugees and IDPs in the activity of Ombudsman.

*Rəyçi: h.f.d. Süleymanov C.*



**Hümbətov Səməd Həmid oğlu,**

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının "DİO-da idarəetmənin təşkili" kafedrasının rəisi, polis polkovniki, f-r.e.n., dosent

## CƏMIYYƏTİN İNKİŞAFINDA İNFORMASIYALAŞDIRMANIN ROLU

**Açar sözlər:** *informasiyalaşdırma, informasiya sahəsində inqilab, informasiya texnologiyası, kompyuter texnikası.*

**Ключевые слова:** *информатизация, революция в области информации, информационная технология, компьютерная техника.*

Müasir dövrdə insanların, qrupların, kollektivlərin və təşkilatların fəaliyyəti onların informasiyalaşdırılmasından və mövcud olan informasiya resurslarından səmərəli istifadə etmək qabiliyyətindən daha çox asılıdır. Hər hansı hərəkəti etməzdən öncə informasiyanın toplanması və emal olunması, onun dərk edilməsi və təhlili üzrə böyük işlər görülməlidir. İstənilən sahədə daha səmərəli qərarların axtarışı böyük həcmidə informasiyanın emal edilməsini tələb edir ki, bu da xüsusi texniki vasitələr tətbiq edilmədən mümkün deyildir.

İnformasiya həcminin artması XX əsrin ortalarından daha aydın şəkildə müşahidə olunur. İnformasiyanın sürətli axını insana bu məlumatları tam dərk etməyə imkan vermir. Hər gün meydana çıxan yeni informasiya axınında istiqamətlənmək daha da çətinləşir. Yeni maddi və ya əqli məhsulun yaradılması bəzən analoqların axtarışından daha sərfəli olur. Böyük informasiya axınının yaranması aşağıda göstərilən nəticələrə səbəb olur:

- elmi tədqiqat və təcrübə işlərinin nəticələrinin şərh edildiyi sənədlərin, hesabatların, dissertasiyaların, məruzələrin sayının həddən artıq sürətlə artması;

- insan fəaliyyətinin müxtəlif sahələri üzrə dövri nəşrlərin sayının daim artması;

- adətən maqnit lentinə yazılın və buna görə də kommunikasiya sisteminin təsiri dairəsinə düşməyən müxtəlif məlumatların (meteoroloji, geofiziki, tibbi, iqtisadi və s.) meydana gəlməsi.

Bəşəriyyətin inkişaf tarixində informasiyaların emal edilməsi sahəsində əsaslı dəyişikliklərə səbəb olan və bununla da ictimai münasibətlərin islahatlarına gətirib çıxaran bir neçə informasiya inqilabı baş vermişdir. Məhz belə islahatlar nəticəsində insan cəmiyyəti yeni keyfiyyət əldə etmişdir.

Birinci inqilab böyük kəmiyyət və keyfiyyət sıçrayışına səbəb olan, bilikləri nəsildən-nəslə ötürməyə imkan verən yazının ixtira edilməsi ilə bağlı olmuşdur.

İkinci inqilab (XVI əsrin ortaları) sənaye cəmiyyətini, mədəniyyəti, fəaliyyətin təşkilini kökündən dəyişən kitab çapının ixtira edilməsi ilə bağlı olmuşdur.

Üçüncü inqilab (XIX əsrin sonu) istənilən həcmidə informasiyanı ötürməyə və toplamağa imkan verən teleqraf, telefon və radionun meydana gəlməsi, elektrikin ixtira edilməsi ilə bağlı olmuşdur.

Dördüncü inqilab (XX əsrin 70-ci illəri) mikroprosessor texnologiyasının ix-



tira edilməsi və fərdi kompyuterin meydana gəlməsi ilə bağlı olmuşdur. Mikroprosessorlar və integrallı sxemlər bazasında kompyuterlər, kompyuter şəbəkələri, verilənlərin ötürülməsi sistemləri (informasiya kommunikasiyaları) yaradılır. Bu dövr üç fundamental innovasiya ilə xarakterizə olunur:

- informasiya proseslərinin mexaniki və elektrik vasitələrdən elektron vasitələrinə keçirilməsi;
- kompyuter qurğularının və əlavə texniki hissələrinin həcminin kiçildilməsi;
- programla idarə edilən qurğu və proseslərin yaradılması.

Bu dövr barədə tam təsəvvür əldə etmək üçün elektron-hesablama maşınlarının (EHM) nəsilləri haqqında aşağıda verilmiş arayışla tanış olaq.

I nəsil (50-ci illərin əvvəlləri). Element bazası elektron lampalardan təşkil olunmuşdur. Bu EHM iri ölçüləri, çox enerji istehlak etməsi, kiçik sürəti, aşağı etibarlılığı ilə fərqlənirdi. Belə EHM-ə daxil edilən proqramlar əsasən maşın dilində yazılırdı.

II nəsil (50-ci illərin sonları). Element bazası yarımkəçirici elementlərdən (transistorlardan) təşkil olunmuşdur. Əvvəlki nəsil EHM ilə müqayisədə onların bütün texniki göstəriciləri daha da təkmilləşdirilmişdir. Proqramlaşdırma üçün alqoritmik dillərdən istifadə edilirdi.

III nəsil (60-ci illərin əvvəlləri). Element bazası mikroelektronikadan və integrallı sxemlərdən təşkil olunmuşdur. Bu dövrdə EHM-in ölçüsü kəskin surətdə kiçildi, onların etibarlılığı artdı, məhsuldarlığı yüksəldi. Uzaq terminaldan bu EHM-in informasiya resurslarına daxil olmaq və onların mübadiləsini təşkil etmək mümkün oldu.

IV nəsil (70-ci illərin ortaları). Element bazası mikroprosessorlardan və böyük integrallı sxemlərdən təşkil olunmuşdur. EHM-in texniki göstəriciləri da-

ha da yüksəlmişdir. Bu dövrdə fərdi kompyuterlərin kütləvi buraxılışına başlandı. Yüksək məhsuldarlığa malik olan güclü çoxprosessorlu hesablama sistemləri və mikro EHM yaradıldı.

V nəsil (80-ci illərin ortaları). Bu dövrdə yeni və tam yeni elektron texnologiyalara əsaslanan intellektual kompyuterlərin hazırlanmasına başlanıldı. Bu nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə, bilik bazaları ilə işləməyə, sünü intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması proqramını sadələşdirməyə və s. imkan verməlidir. Yeni arxitekturaya və texnologiyaya malik makrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanır. İntellektual imkanları xeyili üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır.

Sonuncu informasiya inqilabı yeni biliklərin istehsalı üçün texniki vasitələrin, metodların, texnologiyaların istehsalı ilə bağlı olan yeni informasiya sənayesini ön plana çıxarıır. Informasiya texnologiyalarının bütün növləri, xüsusilə də telekommunikasiya sistemli informasiya sənayesinin vacib tərkib hissələrindən birinə çevrilmişdir. Müasir informasiya texnologiyası kompyuter texnikası və rabitə vasitələri sahəsindəki nailiyyətlərə əsasən inkişaf edir.

İnformasiya texnologiyaları informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir.

İnformasiya texnologiyası informasiya ehtiyatlarından istifadə olunması proseslərinin ağırlığını azaltmaq, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi,



saxlanması, emalı və istifadəçilərə çatdırılmasının təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vəsitələri toplusudur.

Telekommunikasiya elektrik və ya elektromaqnit rabitə vəsitələri (kabel, optik və radio əlaqəsi və digər vəsitələr) ilə hər hansı signallın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsidir.

Kompyuter texnikasının və informasiya texnologiyalarının intensiv inkişafı müxtəlif informasiyalardan istifadə edilməsi əsasında qurulmuş və "informasiya cəmiyyəti" adlanan cəmiyyətin inkişafına təkan vermişdir.

İnformasiya cəmiyyətində yalnız istehsal deyil, bütün həyat tərzi, dəyərlər sistemi dəyişir. Bu cəmiyyətdə intellekt, bilik istehsal və istehlak edilir ki, bu da əqli əməyin payının artmasına gətirib çıxarır.

İnformasiya texnologiyası və telekommunikasiya əlaqəsi əsasında fəaliyyət göstərən müxtəlif növ sistemlər informasiya cəmiyyətinin maddi və texnoloji bazasını təşkil edir.

İnformasiya cəmiyyəti əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, xüsusilə də onun daha yüksək forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyətdir.

İnformasiya cəmiyyətinin əsas fərqli cəhətləri kimi aşağıdakılardır göstərmək olar:

- cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması;
- daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması;
- insanların effektiv informasiya mübadiləsini, dünya informasiya resurslarına buraxılışını və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması.

XX əsrin sonlarında qabaqcıl ölkələrdə elm və texnikanın real inkişaf təcrübəsində nəzəriyyəcılər tərəfindən yaradılmış infomrasiya cəmiyyətinin mənzərəsi daha aydın surətdə nəzərə çarpmağa başlamışdır. Hazırda bütün dünya üzrə insanların vahid kompyuterləşdirilmiş və informasiyalı cəmiyyətə keçirilməsi proqnozlaşdırılır. İnsanların fəaliyyəti başlıca olaraq informasiyanın emal edilməsinə cəmləşəcək, maddi istehsal və enerji hasilatı məşinlərin üzərinə qoyulacaqdır.

Bütün bunların xülya olmadığına və yaxın gələcəyin reallığı olduğunu təsdiqləyən bir sıra faktiki materiallar dərc edilmişdir.

ABŞ-da keçirilmiş sosioloji tədqiqatların nəticələrinə görə artıq 30 milyon işçi evdən çıxmadan öz fəaliyyətini həyata keçirə bilər. 1980-ci ildə müstəqil məşğul olanlar kateqoriyasına 5,7 milyon nəfər, 1989-cu ildə 14,6 milyon nəfər, 1995-ci ildə isə 20,7 milyon nəfər aid edilmişdir.

İnformasiya cəmiyyətinə keçid zamanı kompyuter və telekommunikasiya texnologiyaları əsasında informasiyaların emal edilməsinin yeni sənayesi meydana çıxır.

Bir sıra alımlar informasiya cəmiyyətinin aşağıdakı səciyyəvi xüsusiyyətlərini fərqləndirirlər:

- informasiya böhranı məsəlesi həll edilmişdir, başqa sözlə, informasiya bolluğu və informasiya qitliği arasında ziddiyət aradan qaldırılmışdır;
- digər resurslarla münasibətdə informasiyanın üstünlüyü təmin edilmişdir;
- cəmiyyətin əsasında yeni informasiya texnikası və texnologiyasının köməyi ilə biliklərin saxlanması, emal olunması və istifadə edilməsi duracaqdır;
- informasiya texnologiyası insanların sosial fəaliyyətinin bütün sahələrini əhatə etməklə qlobal xarakter alacaqdır;
- bütün insan sivilizasiyasının informasiya birliyi formalaşdırılacaqdır;



- informatika vasitələrinin köməyi ilə hər bir insanın bütün sivilizasiyanın informasiya resurslarına sərbəst daxil olması reallaşdırılacaqdır;
- cəmiyyətin idarə edilməsinin və ətraf mühitə təsirin humanist prinsipləri icra olunacaqdır.

Müsbət məqamlarla yanaşı, təhlükəli tendensiyalar da proqnozlaşdırılır:

- kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri artacaq;
- informasiya texnologiyaları insanların və təşkilatların şəxsi həyatına və fəaliyyətinə mənfi təsir göstərəcək;
- keyfiyyətli və etibarlı informasiyaların seçiləməsi problemi yaranacaq;
- bir çox insanların informasiya cəmiyyətinə uyğunlaşması çətinləşəcək;
- "informasiya elitasi" (informasiya texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan insanlar) ilə istehlakçılar arasında partlayış təhlükəsi yaranacaq.

İnformasiya sənayesinin inkişaf etmiş ABŞ, Yaponiya, İngiltərə, Almaniya kimi ölkələri informasiya cəmiyyətinə daha yaxındır. Bu ölkələrdə dövlət siyasetinin əsas istiqamətlindən biri kimi kompyuter və telekommunikasiya sistemlərinin inkişaf etdirilməsinə istiqamətlənmiş informasiya sənayesinə sərmayələrin qoyuluşu və innovasiyaların dəstəklənməsi müəyyən edilmişdir.

Öz geosiyasi və iqtisadi mövqelərini möhkəmləndirmək naminə və informasiya inkişafının strateji məqsəd və vəzifələrinə nail olmaq üçün bu ölkələr məqsəd-yönlü dövlət siyasetini formalasdırıb həyata keçirirlər. Bu proses qlobal və qəcilməz xarakter daşıdığı üçün Azərbaycanın gələcəyi də dünya informasiya cəmiyyətinə integrasiya ilə bağlıdır. Yalnız bu halda, Azərbaycan öz siyasi müstəqilliyini, milli xüsusiyyətlərini, mədəni ənənələrini qorumaq şərti ilə, texnoloji və iqtisa-

di cəhətdən inkişaf etmiş ölkələr birliyinə tam hüquqlu üzv kimi daxil ola bilər.

İnformasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti 2003-cü il 17 fevral tarixli, 1146 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının inkişafı namə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiyani (2003-2012-ci illər) təsdiqləmişdir.

Milli strategiya informasiya və kommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasetini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsinə nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə integrasiya olunmasına xidmət edir.

Milli strategiyanın əsas vəzifələrinə aşağıdakılardır:

- informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişaf etdirilməsi;
- cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması;
- vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması;
- effektiv, şəffaf və nəzarət oluna bilən idarəetmə və yerli özünüidarəetmənin həyata keçirilməsi, elektron ticarətin formalasdırılması və inkişaf etdirilməsi;
- ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqa-



bətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi;

- xalqın tarixi, ədəbi və mədəni irlisinin qorunub saxlanması və onun geniş təbliği;

- inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalasdırılması, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi;

- ölkənin informasiya təhlükəsizliyinin təmin olunması;

- ölkənin ümumdünya elektron informasiya məkanına integrasiyası;

- milli program vasitələrinin yaradılması, informasiya və kommunikasiya texnologiyaları məhsullarının inkişaf etdirilməsi;

- ölkənin rəqəmsal geriliyinin aradan qaldırılması.

Ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sozial-iqtisadi potensialının göstəricilərdənədir. İnfomasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi məqsədlərdən biridir.

Ölkədə informasiya cəmiyyətinin formalasdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və siyasi amillərə malik olan mürəkkəb prosesdir. Bu prosesin müvəffəqiyyətlə həyata keçirilməsi cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasından, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsindən, görülən işlərin tənzimlənməsi və əlaqələndirilməsindən asılıdır.

İnfomasiya cəmiyyətində keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır və onun fəaliyyəti əsasən aşağıdakıları əhatə edir:

- qanunvericilik bazasının formalasdırılması və mütəmadi olaraq təkmilləşdirilməsi;

- ölkə daxilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyətin təhlili və tənzimlənməsi;

- milli və dövlət informasiya sistemlərinin yaradılması, informasiya resurslarının formalasdırılması, dövlət orqanlarının bu istiqamətdə fəaliyyətin idarə edilməsi;

- yeni şəraitə münasib olan, xarici və yerli sərmayələrin cəlb edilməsi və iqtisadi fəaliyyətdə ədalətli rəqabətin aparılmasına xidmət edən əlverişli mühitin yaradılması;

- cəmiyyətin geniş təbəqələrinin strategiyasının həyata keçirilməsinə cəlb edilməsi məqsədilə siyasi, hüquqi, iqtisadi və inzibati mexanizmlərdən istifadə etməklə prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması, onların fəaliyyətinin əlaqələndirilməsi;

- hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi, şəxsiyyət haqqında və özəl məlumatların qorunmasının təmin olunması;

- vətəndaşların dövlət informasiya resurslarına müraciət etməsi üçün imkan yaradılması;

- ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi;

- strategiyanın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin səfərbər edilməsi, dövlət əhəmiyyətli və sosial yönümlü layihə və programların dəstəklənməsi;

- milli informasiya və kommunikasiya texnologiyalarının, texniki və program məhsullarının istehsalı üçün əlverişli şəraitin yaradılması, onların dünya bazarına çıxarılmasının stimullaşdırılması;

- informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlər, xüsusilə kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması;

- müasir informasiya və kommunikasiya texnologiyalarının iqtisadiyyatın bütün sahələrində tətbiqi üçün əlverişli şəraitini yaradılması;



- dövlət idarəetməsində və yerli özü-nüidarəetmədə müasir texnologiyalar-dan istifadə olunması;
- elektron hökumətin formalasdırılması istiqamətində ardıcıl fəaliyyətin hə-yata keçirilməsi;
- informasiya və kommunikasiya texnologiyaları sahəsində ölkənin milli maraqlarını təmin edən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

İnformasiya cəmiyyətinin inkişafı və-təndaşların bilik və məlumat tələbatının ödənilməsi, informasiya və kommunika-

siya texnologiyalarının köməyi ilə insan-ların təhsil səviyyəsinin yüksəldilməsi, ümumilikdə ölkənin intellektual poten-sialının artırılması ilə sıx bağlıdır.

İnformasiya texnologiyaları əsrində dövlətlə cəmiyyət arasındakı asılılıq get-dikcə artmaqdadır. Hakimiyyətlə vətən-daş arasında qarşılıqlı hörmət, işgüzər qarşılıqlı fəaliyyət və əməkdaşlıq əsasında informasiya cəmiyyətinə doğru atılan uğurlu addımlar ölkənin demokratik in-kişafına və onun beynəlxalq aləmə sıx in-teqrasiya olunmasına kömək edəcəkdir.

### **İstifadə edilmiş ədəbiyyat:**

1. Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər) haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 17 fevral 2003-cü il.
2. “İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. 3 aprel 1998-ci il.
3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu. 14 iyun 2005-ci il.
4. Батурина Ю.М. Проблемы компьютерного права – М.: Юридическая литература, 1991.
5. Симонович С.В. Информатика для юристов и экономистов. СПб. Питер , 2011.

*Гумбатов Самед*

### **Роль информатизации в развитии общества**

#### **РЕЗЮМЕ**

В данной статье исследуется представление об информационном обществе, роль и значение информационных революций, место информатизации в развитии общества и государственная политика в сфере информатизации. Бурное развитие компьютерной техники и информационных технологий послужило толчком к развитию общества, построенного на использовании различной информации и получившего название информационного общества.

В статье также указано, что в эпоху информационных технологий взаимная зависимость между государством и обществом постепенно нарастает. Информационное общество формирует демократическое развитие государства и тесную интеграцию в международные структуры.

*Humbatov Samad*

#### **The role of informationization in development of society**

#### **SUMMARY**

Under investigation is the concept on information society, the role and importance of information revolutions, the place of informatization in development of society and state policy in the field of informatization. Rapid development of computer techniques and information technologies gave impetus to development of the society built on use of numerous information and named as "information society".

In the article, also is specified that during the epoch of information technologies, mutual dependence between the state and society gradually increases. The information society forms democratic development of the state and close integration into the international structures.

**Rəyçi: h.f.d. Eyvazov H.Q.**



# ELMI MƏQALƏ TƏQDİM ETMƏK ÜÇÜN QOYULAN TƏLƏBLƏR

1. Məqalələr redaksiyaya üç dildə (Azərbaycan, rus və ingilis) təqdim edilə bilər. Bir dildə təqdim edilmiş məqalənin sonunda digər iki dildə xülasə verilməlidir. Məsələn, əgər məqalə Azərbaycan dilində yazılmışsa, onda sonda rus və ingilis dillərində rezyume verilməlidir. Məqalələrin müxtəlisf dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllisin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yiğcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllisin və ya müəlliflərin tam adı göstərilməlidir.

2. Məqalələrin mətnləri Times New Roman - 12 şrifti ilə (məsələn, Azərbaycan dilində latin əlifbası, rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) 1 intervalda çap olunmalıdır.

3. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə(lər) və həmin müəssisə(lər)in ünvan(lar), müəllif(lər)in telefonları, elektron poçt ünvan(lar)ı göstərilməlidir.

4. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. aydın şəkildə verilməlidir.

5. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcılılığı ilə nömrəlməli və kodlaşdırılmalıdır. İstifadə zamanı əvvəlcə Azərbaycan, sonra türk, daha sonra rus, sonda isə digər xarici dillərdə olan ədəbiyyatlar göstərilməli və kodlaşdırılmalıdır. Mətnədə istinadlar ədəbiyyat siyahısında göstərilən ardıcılıqla işaret olunmalıdır. Məsələn, (1) və ya (1, s. 125). Eyni ədəbiyyata mətnədə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

6. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalı-

dır. İstinad olunan mənbənin bibliografik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin bibliografik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Dissertasiyaların tərtibi qaydaları" barədə qüvvədə olan təlimatın "İstifadə edilmiş ədəbiyyat" bölümünün 10.2-10.4.6. tələbləri əsas götürülməlidir.

7. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

8. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazılışı dillərdə) verilməlidir.

9. Məqaləyə, onun dərc edilməsinin mümkünüyün haqqında ekspert rəyi və elmi müəssisənin Elmi Şurasının protokolundan çıxarış (elmi müəssisələrdə işləməyən hüquqşunaslara ekspert rəyi kifayətdir) əlavə edilir.

10. Hər bir məqalə müəllifi məqalənin dərc olunması ilə əlaqədar redaksiyanın hazırladığı müəllif anketini doldurmalı və onu imzalayaraq, məqalənin tezis şəklində dərc olunmuş variantı istisna olmaqla, əvvəller hər hansı bir dildə nəşr edilmədiyini təsdiq etməlidir.

11. Jurnalda "əvvəli ötən sayımızda", "ardı növbəti nömrədə" adı altında seriya məqalələrin dərc olunmasına icazə verilmir.

12. Jurnalın nömrələrində müəllifin və ya müəlliflərin yalnız bir məqaləsi dərc edilə bilər.

13. Plagiat məqalələrin nəşri qadağandır. Belə bir fakt aşkar edildikdə redaksiya müəllif(lər)e qarşı sanksiya tətbiq etməkdə (bir neçə nömrədə çap edilməmək, il ərzində çap edilməmək və s.) haqlıdır.



# ТРЕБОВАНИЯ, ПРЕДЪЯВЛЯЕМЫЕ К ПРЕДСТАВЛЕННЫМ НАУЧНЫМ СТАТЬЯМ

ТРЕБОВАНИЯ ПРЕДСТАВЛЕНИЯ НАУЧНЫХ СТАТЬЕЙ

1. Статьи представляются в редакцию на трех языках (азербайджанском, английском и русском). В конце статьи, представленной на одном из языков, должны быть резюме на двух остальных языках. Например, если статья дана на азербайджанском языке, то резюме должны быть на английском и русском языках. Резюме статей, которые даны на разных языках, должны быть идентичными и соответствовать содержанию статьи. В резюме должны вкратце отражаться результаты научных исследований, научная новизна, практическое значение и пр. выдвинутых автором (авторами) статьи. Резюме должно быть строго отредактировано с научной и грамматической точки зрения. В каждом резюме должно быть указано полное название статьи, имя автора (авторов).

2. Тексты статей должны быть набраны шрифтом Times New Roman, размер шрифта – 12 (например, на азербайджанском и английском языках – латиницей, на русском кириллицей) и интервал – 1. Статьи предоставляются в электронном и печатном (1 экземпляр) виде.

3. В статье должны быть указаны фамилия, имя и отчество автора (авторов), их научное звание;

название и адрес организации, в которой он работает(ют), телефоны, адрес электронной почты.

4. В конце научной статьи должны быть ясно изложены результаты научных исследований, научная новизна, практическое значение, и пр. в соответствии с данной отраслью науки и характером статьи.

5. Должны быть указаны ссылки на научные источники по предмету статьи. Библиографический список приводится после текста статьи в алфавитном порядке и закодированной форме. При использовании сперва дается и кодируется литература на азербайджанском, потом на турецком, далее на русском и наконец на английском языках. Ссылки в тексте статьи должны соответствовать библиографическому списку. Например, (1) или (1, стр. 125). Если в тексте на одну и ту же литературу имеется ссылка в другом месте, то настоящая литерату-

ра должна быть указана под прежним номером.

6. Информация о каждой ссылке, данной в библиографическом списке, должна быть полной и точной. Библиографическое описание ссылаемого источника должно быть дано в зависимости от его вида (монография, учебник, научная статья и т.д.) книг. Должны быть указаны названия статей, докладов и тезисов при ссылке на научные статьи, материалы и тезисы симпозиумов, конференций и других престижных научных мероприятий. При библиографическом описании должны быть взяты за основу требования 10.2-10.4.6. раздела "Использованная литература" Правил составления диссертаций Высшей аттестационной комиссии при Президенте Азербайджанской Республики.

7. В данном списке литературы после статьи должно быть дано предпочтение научным статьям, монографиям и другим достоверным источникам последних 10-15 лет.

8. Статья должна содержать ключевые слова, УДК индексы или коды типа PACS. Ключевые слова должны быть даны на трех языках (на тех языках, на которых написаны статья и резюме).

9. К статье прилагается экспертное заключение о возможности опубликования и выписка из протокола Учёного совета научного учреждения (юристам, не работающим в научных учреждениях, достаточно экспертизного заключения).

10. Каждый автор статьи должен заполнить и подписать авторскую анкету, выработанную редакцией, подтвердив этим неопубликование данной статьи раньше на каком-нибудь языке, исключая опубликованный тезисный вариант.

11. В журнале не разрешается опубликование серийных статей под заглавием "начало в предыдущем номере", "продолжение в следующем номере".

12. В выпусках журнала возможно опубликование только одной статьи автора (авторов).

13. Запрещается опубликование плагиатных статей. При выявлении такого факта редакция вправе применять санкции (неопубликование в нескольких номерах, в течение года и т.д.) против автора (авторов).



# REQUIREMENTS OF REPRESENTATION OF SCIENTIFIC ARTICLES

1. The articles are presented to the editorial staff in three languages (Azerbaijani, English and Russian). After the article was presented in one of the languages it should be attached also summary (abstraction) in two other languages. For example, if the article is in the Azerbaijani language the summary should be in English and Russian languages. The summaries of article presented in different languages should be identical and correspond to the contents of the article. The summary should in detail be reflected the results of scientific researches, scientific novelty, practical importance, etc. suggested by the author (authors) of article. Summaries should be strictly edited from the scientific and grammatical point of views.

Each summary should include full name of the article, name of the author (authors).

2. Texts of articles should be typed in font Tireş Kely Kotap, font size - 12 (for example, the Azerbaijani language in the Latin, the Russian in Cyrillics, the English in English letters) and with an interval - 1. The articles are presented in electronic and print (1 copy) version.

3. The article should include the surname, name and patronymic of the author (authors), their scientific degree; the name and address of the organisation they work, phone numbers and e-mail address.

4. In the end of the scientific article there should clearly stated results of scientific researches, scientific novelty, practical importance and so forth in accordance with the mentioned branch of science and the character of article.

5. The article should include references to scientific sources on subject of the article. The bibliographic list is given after the text of article in alphabetic order and in the coded form. First is given and coded the literature in Azerbaijani, then in Turkish, further in Russian and at last in English languages. References in the text should correspond to the bibliographic list. For example, (1) or (1, p. 125). If the text includes on the same page the same literature with a reference in other page, then, the literature should be pointed under the former number.

6. The information on each reference given in the bibliographic list should be full and exact. The bibliographic view of the referred source should be given in dependence on its kind of books (the monography, the textbook, the scientific article, etc.). It should be specified the names of articles, lectures and theses with the reference to scientific articles, materials and theses of symposiums, conferences and other prestigious scientific actions. The bibliographic view should base on the requirement 10.2-10.4.6 of the "Used literature" section of the Rules of working up dissertations of the Higher Attestation Commission under the President of Azerbaijan Republic.

7. In the mentioned list of the literature after the article, the preference should be given to scientific articles, the monographies and other reliable sources of the latest 10-15 years.

8. The article should contain keywords, the IUT indexes or PASZ type of code. Keywords should be given in three languages (in those languages on which the article and the summary were written).

9. The article is attached by expert review on possibility of publication and extract from the protocol of Academic Council of the scientific institution (the lawyers, not working in the scientific establishments need only expert review).

10. Each author of article should fill and sign the author's questionnaire developed by the editorial board, having confirmed non-publication of the given article earlier in any language, excepting the published thesis variant.

11. In magazine, the publication of serial articles under the title "the beginning is in the previous issue", "to be continued" is not allowed.

12. In the issues of magazine it is allowed publication of only one article of the author (authors).

13. Publication of plagiarist articles is forbidden. In such cases, the editorial board has the right to apply sanction (non-publication in several issues in a year, etc.) against the author (authors).